

[Testlər/2613#01#Y15#01#500qiyabi/Baxış](#)**TEST: 2613#01#Y15#01#500QIYABI**

|                       |                                          |
|-----------------------|------------------------------------------|
| Test                  | 2613#01#Y15#01#500qiyabi                 |
| Fənn                  | 2613 - Xarici iqtisadi fəaliyyətin uçotu |
| Təsviri               | [Təsviri]                                |
| Müəllif               | Administrator P.V.                       |
| Testlərin vaxtı       | 80 dəqiqə                                |
| Suala vaxt            | 0 Saniyə                                 |
| Növ                   | İmtahan                                  |
| Maksimal faiz         | 500                                      |
| Keçid balı            | 260 (52 %)                               |
| Suallardan            | 500                                      |
| Bölmələr              | 34                                       |
| Bölmələri qarışdırmaq | <input checked="" type="checkbox"/>      |
| Köçürməyə qadağa      | <input checked="" type="checkbox"/>      |
| Ancaq irəli           | <input type="checkbox"/>                 |
| Son variant           | <input checked="" type="checkbox"/>      |

**BÖLMƏ: 01#01**

|                      |                                     |
|----------------------|-------------------------------------|
| Ad                   | 01#01                               |
| Suallardan           | 8                                   |
| Maksimal faiz        | 8                                   |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 2 %                                 |

Sual: Xarici iqtisadi fəaliyyətinin iqtisadi mahiyyəti nədir: (Çəki: 1)

- ☒ xarici dövlətlər, təşkilatlar və vətəndaşlarla xarici ticarət və digər qarşılıqlı iqtisadi münasibətlər sistemidir.
- ☐ xarici dövlətlər və vətəndaşlarla ticarət münasibətləridir.
- ☐ Qeyd edilənlərin heç biri doğru deyil
- ☐ xarici vətəndaşlar arasında baş verən ticarət münasibətləridir.
- ☐ xarici dövlətlər arasında baş verən ticarət münasibətləridir.

Sual: Xarici iqtisadi fəaliyyətinin hansı növləri var: (Çəki: 1)

- ☐ Xarici ticarət fəaliyyəti.
  - ☐ investisiya və vasitəçilik fəaliyyəti.
  - ☐ Patentlərlə iş və lisenziyaların alqı-satqısı.
  - ☐ təkrar mal idxalı, təkrar mal ixracı və barter əməliyyatları.
  - ☒ Qeyd edilənlərin hamısı.
- 

Sual: Xarici iqtisadi fəaliyyətinin dövlət tənzimlənməsi kriteriyalardan asılı olaraq hansı metodlar əsasında həyata keçirilir: (Çəki: 1)

- ☐ İqtisadi metodlar.
  - ☐ İnzibati metodlar.
  - ☐ qeyri-tarif tənzimlənməsi vasitəsi ilə.
  - ☐ tarif tənzimlənməsi vasitəsi ilə.
  - ☒ Qeyd edilənlərin hamısı vasitəsi ilə.
- 

Sual: . Xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsi haqqında qanuna müvafiq olaraq dövlətin xarici ticarət siyasəti aşağıdakı sistemlər tərəfindən həyata keçirilir: (Çəki: 1)

- ☐ Gömrük tənzimlənməsi.
  - ☐ Gömrük-tarif tənzimlənməsi
  - ☐ İqtisadi siyasət tədbirləri (lisenziyalaşdırma, kvota tətbiqi və s.) tətbiq edilməklə qeyri-tarif tənzimlənməsi.
  - ☒ Gömrük-tarif və qeyri-tarif tənzimlənməsi vasitəsi ilə
  - ☐ Hec bir cavab doğru deyil.
- 

Sual: XİF-n tarif tənzimlənməsi hansı qanunvericilik əsasında həyata keçirilir. (Çəki: 1)

- ☐ “Valyuta tənzimi haqqında ” AR-nın qanunu ilə.
  - ☐ “Valyuta tənzimi haqqında”, “Gömrük tarifi haqqında” AR-nın qanunları və AR-nın “Gömrük məcəlləsi “ ilə.
  - ☐ AR-nın “Gömrük məcəlləsi“ ilə.
  - ☒ AR-nın “Kömrük məcəlləsi“ və “Kömrük tarifi haqqında”AR-nın qanunu.
  - ☐ Heç bir cavab doğru deyil.
- 

Sual: XİF-nin dövlət tənzimlənməsinin əsas prinsipləri arasında ən başlıcası hansıdır: (Çəki: 1)

- ☐ XİF-nin dövlət tənzimlənməsinin vahid sistemi və onun həyata keçirilməsinə nəzarət.
  - ☐ XİF-nin bütün iştirakçılarının bərabərliyi.
  - ☒ AR-nin xarici siyasətinin tərkib hissəsi olan vahid xarici ticarət siyasəti.
  - ☐ XİF-nin dövlət tənzimlənməsinin vahid sistemi və onun həyata keçirilməsinə nəzarət və XİF-nin bütün iştirakçılarının bərabərliyi.
  - ☐ Hec bir cavab doğru deyil.
- 

Sual: Xarici ticarət və digər xarici iqtisadi fəaliyyət növlərinin gömrük-tarif və qeyri-tarif dövlət tənzimlənməsi, xarici ticarətin gömrük statistikasının aparılması üçün AR-da aşağıdakılar tətbiq olunur: (Çəki: 1)

- ☐ İqtisadi məzmunundan asılı olaraq malların təsnifatı.  
☐ Texniki məzmunundan asılı olaraq malların təsnifatı.  
☒ Xarici iqtisadi fəaliyyət üzrə mal nomenklaturası.  
☐ İqtisadi məzmunundan asılı olaraq malların təsnifatı və Texniki məzmunundan asılı olaraq malların təsnifatı.  
☐ Hec bir cavab doğru deyil.
- 

Sual: Xarici iqtisadi fəaliyyət üzrə mal nomenklaturası (XİFMN) kimlər tərəfindən təsbiq olunur: (Çəki: 1)

- ☒ AR-nın hökuməti.  
☐ AR-nın qanunu ilə.  
☐ AR-nın Gömrük Komitəsi tərəfindən.  
☐ Regional gömrük idarələri tərəfindən  
☐ Hec bir cavab doğru deyil
- 

### **BÖLMƏ: 01#02**

|                      |                                     |
|----------------------|-------------------------------------|
| Ad                   | 01#02                               |
| Suallardan           | 14                                  |
| Maksimal faiz        | 14                                  |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 2 %                                 |

---

Sual: Mövcud qanunvericiliyə əsasən xarici iqtisadi fəaliyyətdə rezidentlər aşağıdakılar hesab edilir: (Çəki: 1)

- ☒ AR-nın vətəndaşı olan fiziki şəxslər, həmçinin qanunvericiliyə əsasən AR-da daimi yaşayan xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər, AR-nın qanunvericiliyinə əsasən yaradılmış hüquqi şəxsər, həmçinin onların xaricdə olan filial, nümayəndəlik və digər bölmələri, AR-nın xaricdə olan rəsmi nümayəndəlikləri və s.  
☐ AR-da daimi yaşayış yeri olan fiziki şəxslər, həmçinin belə olmayan AR-nın qanunvericiliyinə əsasən yaradılan və onun ərazisində olmayan hüquqi şəxsər və təşkilatlar.  
☐ AR-nın ərazisində olan fiziki və hüquqi şəxslər.  
☐ Qanun vericiliyə əsasən daimi olaraq AR-nın ərazisində yerləşən hüquqi şəxslər.  
☐ Hec bir cavab doğru deyil
- 

Sual: Mövcud qanunvericiliyə əsasən qeyri-rezidentlər aşağıdakılar hesab edilir: (Çəki: 1)

- ☐ Daimi olaraq AR-dan kənarda olan, o cümlədən müvəqqəti olaraq AR-da olan fiziki şəxslər, həmçinin xarici dövlətlərin qanunvericiliyinə əsasən yaradılmış və AR-dan kənarda yerləşən hüquqi şəxslər.  
☐ AR-da yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, həmçinin beynəlxalq nümayəndəliklər, onların filial və nümayəndəlikləri.

☒ Rezidentlər siyahısına daxil edilməyən fiziki və hüquqi şəxslər, həmçinin hüquqi şəxs olmayan, lakin digər dövlətlərin qanunvericiliyinə əsasən yaradılmış AR-dan kənarda yerləşən təşkilatlar.

- ☐ Bütün cavablar doğrudur  
☐ Hec bir cavab doğru deyil
- 

Sual: Rezidentlər və qeyri-rezidentlər arasında AR-nin valyutası ilə həyata keçirilən hesablaşmalar kimlər tərəfindən müəyyən edilmiş qaydalara əsaslanır: (Çəki: 1)

- ☐ AR prezidentinin fərmanı ilə.  
☐ AR-nın hökuməti.  
☒ AR-nın Milli Bankı.  
☐ AR-nın Gömrük Komitəsi.  
☐ Hec bir cavab doğru deyil.
- 

Sual: Gömrük orqanlarında xarici iqtisadi fəaliyyət iştirakçılarının uçuşu zamanı tələb edilən sənədlər siyahısına Mühəsibat balansı da aid edilir: (Çəki: 1)

- ☐ Bəli, qəbul haqqında vergi orqanın qeydi göstərilməklə son iki il üzrə.  
☐ Bəli, qəbul haqqında vergi orqanın qeydi göstərilməklə son hesabat dövrü üzrə yalnız ana müəssisənin balansı.  
☐ Xeyr.  
☒ Bəli, qəbul haqqında vergi orqanının qeydi göstərilməklə son hesabat dövrü üzrə yalnız müəssisənin balansı.  
☐ Hec bir cavab doğru deyil.
- 

Sual: Ölkənin xarici ticarət dövriyyəsi nədir: (Çəki: 1)

- ☐ ixracın dəyərlərinin məbləğindən;  
☐ idxalın dəyərlərinin məbləğindən;  
☒ ixracın və idxalın dəyərlərinin məbləğinin cəmi;  
☐ ixracın və idxalın dəyərlərinin fərqindən;  
☐ Hec bir cavab doğru deyil.
- 

Sual: Ticarət balansının saldosu bunlardan hansıdır: (Çəki: 1)

- ☐ ixracın dəyərlərinin cəmindən;  
☐ idxalın dəyərlərinin cəmindən;  
☐ ixracın və idxalın dəyərlərinin cəmindən;  
☒ ixracın dəyəri çıxılsın idxalın dəyəri;  
☐ Hec bir cavab doğru deyil.
- 

Sual: Beynəlxalq ticarətin inkişafının inkişaf istiqamətləri hansılardır: (Çəki: 1)

- ☐ azad ticarət və proteksionizm;  
☒ azad ticarət, avtarkiyaçılıq və proteksionizm;  
☐ avtarkiyaçılıq və proteksionizm; ;  
☐ azad ticarət və avtarkiyaçılıq;  
☐ Hec bir cavab doğru deyil.
-

Sual: Tranziti şərti olaraq neçə yerə bölmək olar: (Çəki: 1)

- ☐ birbaşa tranzit;
  - ☐ əsas və dolayı tranzit;
  - ☐ əsas, əlavə və birbaşa tranzit ;
  - ☒ birbaşa və dolayı tranzit ;
  - ☐ əsas, əlavə, dolayı və birbaşa tranzit.
- 

Sual: Birbaşa tranzit dedikdə nə başa düşülür: (Çəki: 1)

- ☐ Malın anbarlaşdırılmaq şərti ilə bir ölkə tərəfindən üçüncü ölkənin ərazisindən keçirilməklə digər ölkəyə aparılmasıdır.
  - ☐ Malın bir ölkə tərəfindən digər ölkəyə aparılmasıdır.
  - ☒ Malın anbarlaşdırılmadan bir ölkə tərəfindən üçüncü ölkənin ərazisindən keçirilməklə digər ölkəyə aparılmasıdır;
  - ☐ Malın bir ölkə tərəfindən digər ölkəyə üçüncü ölkənin ərazisindəki gömrük anbarlarında yerləşdirilərək göndərilməsidir;
  - ☐ heç bir cavab doğru deyil.
- 

Sual: Dolayı tranzit dedikdə nə başa düşülür: (Çəki: 1)

- ☐ Malın anbarlaşdırılmaq şərti ilə bir ölkə tərəfindən üçüncü ölkənin ərazisindən keçirilməklə digər ölkəyə aparılmasıdır;
  - ☒ Malın bir ölkə tərəfindən digər ölkəyə üçüncü ölkənin ərazisindəki gömrük anbarlarında yerləşdirilərək göndərilməsidir;
  - ☐ Malın bir ölkə tərəfindən digər ölkəyə aparılmasıdır;
  - ☐ Malın anbarlaşdırılmadan bir ölkə tərəfindən üçüncü ölkənin ərazisindən keçirilməklə digər ölkəyə aparılmasıdır;
  - ☐ heç bir cavab doğru deyil.
- 

Sual: XİF-in subyektləri aşağıdakı əlamətlərə görə təsnifləşdirilir: (Çəki: 1)

- ☐ xif-in profili üzrə xarakterinə və əməliyyatların məzmununa görə;
  - ☒ xif-in xarakterinə, əməliyyatların məzmununa və təşkilatı-hüquqi formasına görə;
  - ☐ əməliyyatların məzmununa və təşkilatı-hüquqi formasına görə;
  - ☐ xif-in xarakterinə və təşkilatı-hüquqi formasına görə;
  - ☐ müəssisələrin təşkilatı-hüquqi və mülkiyyət formasına görə.
- 

Sual: XİF-in növləri aşağıdakılardır: (Çəki: 1)

- ☐ xarici ticarət və istehsal koperasiyası əməliyyatları
  - ☐ xarici ticarət, valyuta və istehsal koperasiyası əməliyyatları;
  - ☒ xarici ticarət, valyuta və maliyyə-kredit, istehsal koperasiyası əməliyyatları və investisiya əməkdaşlığı;
  - ☐ heç bir cavab doğru deyil.
  - ☐ istehsal koperasiyası əməliyyatları, xarici ticarət və investisiya əməkdaşlığı;
- 

Sual: Dolayı ixrac aşağıdakılardan hansıdır: (Çəki: 1)

- ☐ Gömrük sərhədini keçən mallar;
- ☒ Gömrük sərhədini keçməyən mallar;

- ☐ xüsusi təyinatlı mallar;  
☐ Gımrük sərhədini keçən xüsusi təyinatlı mallar;  
☐ heç bir cavab doğru deyil.

Sual: Tədiyyə balansı neçə hissədən ibarətdir: (Çəki: 1)

- ☐ 1 (bir);  
☒ 2 (iki);  
☐ 3 (üç);  
☐ 5( beş);  
☐ heç bir cavab doğru deyil.

### **BÖLMƏ: 01#03**

|                      |                                                                                    |
|----------------------|------------------------------------------------------------------------------------|
| Ad                   | 01#03                                                                              |
| Suallardan           | 8                                                                                  |
| Maksimal faiz        | 8                                                                                  |
| Sualları qarışdırmaq |  |
| Suallar təqdim etmək | 2 %                                                                                |

Sual: “Gömrük Tarifi haqqında” AR qanununa əsasən ixrac malı dedikdə başa düşülür: (Çəki: 1)

- ☒ AR-n gömrük sərhəddindən keçirilən istənilən əmlak;  
☐ Xaricdən gətirilən istənilən əmlak;  
☐ Xarici ölkə və şəxs tərəfindən respublikamıza gətirilən mal və nəqliyyat vasitələri;  
☐ Xarici ölkə və şəxs tərəfindən respublikamıza gətirilən avtonəqliyyat vasitələri;  
☐ heç bir cavab doğru deyil.

Sual: Kapital ixracına nələr aiddir: (Çəki: 1)

- ☐ Kreditlər və borclar;  
☒ Kreditlər, borclar və investisiyalar;  
☐ Xarici ölkə və şəxs tərəfindən respublikamıza qoyulan investisiya;  
☐ Kreditlər və investisiyalar;  
☐ heç bir cavab doğru deyil.

Sual: Görünməyən ixraca nələr daxildir: (Çəki: 1)

- ☐ Kreditlər və borcların verilməsindən gəlirlər;  
☐ Qiymətli kağızların buraxılmasından və xidmətlərini göstərilməsindən olan gəlirlər;  
☐ Xarici turizmdən olan gəlirlər;  
☒ Xarici turizmdən, qiymətli kağızların buraxılmasından, xidmətlərini göstərilməsindən, kreditlər və borcların verilməsindən və s. olan gəlirlər;  
☐ heç bir cavab doğru deyil.

Sual: Görünməyən idxrala nələr daxildir: (Çəki: 1)

- ☐ Xaricdən kreditlər və borcların alınması, xaricdən göstərilən xidmətlərin ödənilməsinə cəkilən
  - ☐ Xaricdə təhsil, müalicə və istirahət haqqlarının, artistlərin qastrollarının və idmançıların çıxışları ilə bağlı xərclərin ödənilməsi
  - ☐ lisenziyaların, patentlərin və s. əldə edilməsi ilə bağlı xərclərin ödənilməsi;
  - ☒ Xaricdən kreditlər və borcların alınması, xaricdən göstərilən xidmətlərin ödənilməsinə cəkilən xərclər; Xaricdə təhsil, müalicə və istirahət haqqlarının, artistlərin qastrollarının və idmançıların çıxışları ilə bağlı xərclərin ödənilməsi, lisenziyaların, patentlərin və s. əldə edilməsi ilə bağlı xərclərin ödənilməsi;
  - ☐ heç bir cavab doğru deyil.
- 

Sual: “Gömrük Məcəlləsi” nə əsasən ixrac malı dedikdə nə başa düşülür: (Çəki: 1)

- ☒ AR-in gömrük sərhədindən keçirilən istənilən əmlak, o cümlədən istilik , elektrik və digər enerji növləri başa düşülür;
  - ☐ AR-ə gətirilən istənilən əmlak, o cümlədən istilik , elektrik və digər enerji növləri başa düşülür;
  - ☐ AR-ə gətirilən istənilən nəqliyyat vasitəsi növləri başa düşülür;
  - ☐ AR-ə gətirilən istilik , elektrik və digər enerji növləri başa düşülür
  - ☐ heç bir cavab doğru deyil.
- 

Sual: Aparılan əməliyyatların məzmununa görə XİF- in subyektlərinə daxildir (Çəki: 1)

- ☐ İxracatçılar və idxalatçılar;
  - ☐ Komissionerlər və digər ixtisaslaşmış təşkilatlar;
  - ☐ İxracatçılar, idxalatçılar və komissionerlər
  - ☒ İxracatçılar və idxalatçılar; Komissionerlər və digər ixtisaslaşmış təşkilatlar; komissionerlər;
  - ☐ heç bir cavab doğru deyil
- 

Sual: Təşkilatı-hüquqi formasına görə XİF- in subyektlərinə daxildir (Çəki: 1)

- ☐ Kommersiya və qeyri-kommersiya təşkilatları
  - ☒ Kommersiya və qeyri-kommersiya təşkilatları, sahibkarlıqla məşğul olan fiziki şəxslər;
  - ☐ Komissionerlər və digər ixtisaslaşmış təşkilatlar;
  - ☐ İxracatçılar, idxalatçılar və komissionerlər;
  - ☐ heç bir cavab doğru deyil.
- 

Sual: XİF-in profili üzrə xarakterinə görə onun subyektlərinə daxildir (Çəki: 1)

- ☐ Məhsul istehsal edib müstəqil satanlar, vasitəci firma və təşkilatlar;
  - ☐ maliyyə- gəsığorta və nəqliyyat təşkilatları;
  - ☐ Kommersiya və qeyri-kommersiya təşkilatları;
  - ☐ İxracatçılar, idxalatçılar və komissionerlər;
  - ☒ Məhsul istehsal edib müstəqil satanlar, vasitəci firma və təşkilatlar; maliyyə- gəsığorta və nəqliyyat təşkilatları;
- 

**BÖLMƏ: 02#01**

|                      |                                     |
|----------------------|-------------------------------------|
| Ad                   | 02#01                               |
| Suallardan           | 20                                  |
| Maksimal faiz        | 20                                  |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 2 %                                 |

Sual: AR-nın gömrük qanunvericiliyi nədən ibarətdir: (Çəki: 1)

- ☒ AR-in “Gömrük məcəlləsi”, “Gömrük tarifi haqqında” AR-in qanunu və AR-in gömrük məcəlləsi ilə əlaqədar qəbul edilən qanunvericilik aktları
- ☐ AR-nın “Gömrük Məcəlləsi”;
- ☐ Gömrük işinin iqtisadi, hqquqi və təşkilatı əsaslarını əks etdirən sənədlərdən;
- ☐ “Gömrük məcəlləsi” ilə əlaqədar qəbul edilən qanunvericilik aktlarından;
- ☐ Heç bir cavab doğru deyil.

Sual: Kömrük qanunvericiliyinə əsasən AR-nın “Gömrük məcəlləsi” aşağıdakıları müəyyən edir: (Çəki: 1)

- ☐ Gömrük işinin nəzəri əsaslarını;
- ☐ Gömrük işinin iqtisadi və hqquqi əsaslarını.
- ☒ Gömrük işinin iqtisadi, hqquqi və təşkilatı əsaslarını.
- ☐ Gömrük işinsiyasi, iqtisadi, hqquqi və təşkilatı əsaslarını.
- ☐ Heç bir cavab doğru deyil.

Sual: “Gömrük tarifi” anlayışı özündə nəyi əks etdirir: (Çəki: 1)

- ☐ Gömrük rüsum və vergilərini.
- ☐ Gömrük vergilərini və haqqlarını.
- ☐ Gömrük rüsumlarını.
- ☐ Gömrük vergi, rüsum və haqqlarını.
- ☒ Gömrük vergi, rüsum, haqq və yığımlarını.

Sual: AR-nın gömrük sərhədi özündə nəyi əks etdirir: (Çəki: 1)

- ☒ AR-nın gömrük ərazisini.
- ☐ Sərbəst gömrük zonasını.
- ☐ Sərbəst gömrük zonasını və sərbəst anbarları
- ☐ AR-nın gömrük ərazisini, sərbəst gömrük zonasını və sərbəst anbarları.
- ☐ AR-nın bütün ərazisini.

Sual: AR-də aşağıdakı gömrük rüsumları tətbiq edilir: (Çəki: 1)

- ☐ Advalor.
- ☐ Sresifik.
- ☐ Advalor və spesifik.
- ☐ Kombinə edilmiş.
- ☒ Advalor, spesifik və kombinə edilmiş.

Sual: Gömrük rüsumları hansı funksiyaları yerinə yetirir: (Çəki: 1)

- ☐ Fiksal.
  - ☐ Proteksianist.
  - ☐ Balanslaşdırıcı.
  - ☐ Fiksal və Proteksianis.
  - ☒ Fiksal, balanslaşdırıcı və proteksianist.
- 

Sual: Vergitutma bazası dedikdə nə başa düşülür: (Çəki: 1)

- ☒ Gömrük rüsum və vergilərin hesablanması üçün nəzərdə tutulan vergitutma obyekt.
  - ☐ Vergilərin hesablanması üçün nəzərdə tutulan vergitutma obyektinin məbləği.
  - ☐ Gömrük rüsumunun hesablanması üçün nəzərdə tutulan vergitutma obyektinin məbləği.
  - ☐ Vergi tutulan əməliyyatın məbləği.
  - ☐ Hec bir cavab doğru deyil.
- 

Sual: AR-də gömrük işinə rəhbərlik kim tərəfindən həyata keçirilir: (Çəki: 1)

- ☒ AR-nın Gömrük Komitəsi və onun regional şöbələri.
  - ☐ AR-nın Gömrük Komitəsi və Dövlət Statistika komitəsi.
  - ☐ AR-nın Gömrük Komitəsi və Vergilər Nazirliyi.
  - ☐ AR-nın Gömrük Komitəsi, Milli Bank və Vergilər Nazirliyi.
  - ☐ Hec bir cavab doğru deyil.
- 

Sual: AR-da gömrük işi özündə nəyi əks etdirir: (Çəki: 1)

- ☐ AR-nın gömrük siyasətini, AR-nın gömrük sərhədindən mal və nəqliyyat vasitələrinin buraxılma qayda və şərtlərini.
  - ☐ Gömrük siyasətinin həyata keçirilməsi vasitələrini.
  - ☐ AR-nın gömrük siyasətini və onun həyata keçirilməsi vasitələrini.
  - ☒ AR-nın gömrük siyasətini, AR-nın gömrük sərhədindən mal və nəqliyyat vasitələrinin buraxılma qayda və şərtlərini və gömrük siyasətinin həyata keçirilməsi vasitələrini.
  - ☐ Hec bir cavab doğru deyil
- 

Sual: Gömrük dəyəri nədir: (Çəki: 1)

- ☒ Malların gömrük dəyəri yalnız gömrük məqsədləri üçün istifadə olunan dəyərdir.
  - ☐ Gömrük dəyəri kontraktı göstərilən dəyərdir.
  - ☐ Malların gömrük dəyəri onların hesablaşma dəyəridir.
  - ☐ Gömrük dəyəri gömrük orqanları tərəfindən müəyyən edilən dəyərdir.
  - ☐ Hec bir cavab doğru deyil
- 

Sual: Gömrük dəyərinin düzgünlüyünə nəzarət kimlər tərəfindən həyata keçirilir: (Çəki: 1)

- ☐ Deklarant tərəfindən.
- ☒ Gömrük orqanları tərəfindən.

- ☐ Malalanlar tərəfindən.
  - ☐ İdxalatçı tərəfindən.
  - ☐ Hec bir cavab doğru deyil
- 

Sual: Gömrük yük bəyannaməsi nədir : (Çəki: 1)

- ☒ Malların müvafiq gömrük proseduru altında yerləşdirilmsi üçün tələb olunan məlumatları əks etdirən və şəxslər tərəfindən müəyyən edilmiş formada gömrük orqanlarına təqdim edilən sənəddir.
  - ☐ Gömrük orqanlarına hesablama üçün verilən sənəddir;
  - ☐ Malalanlar tərəfindən gömrük orqanlarına verilən sənəddir; .
  - ☐ Malsatanlar tərəfindən gömrük orqanlarına verilən sənəddir
  - ☐ Hec bir cavab doğru deyil.
- 

Sual: Bəyannaməçi dedikdə nə başa düşülür : (Çəki: 1)

- ☐ öz adından gömrük bəyannaməsi təqdim edən şəxs;
  - ☒ Gömrük orqanlarına gömrük bəyannaməsi təqdim edən və ya öz adından gömrük bəyannaməsi verən şəxsdir;
  - ☐ Malları gömrük ərazisində daşıyan şəxs;.
  - ☐ Malsatanlara malı çatdıran şəxs;
  - ☐ cavablardan hec biri doğru deyil.
- 

Sual: Gömrük yük bəyannaməsinin hansı formaları mövcudur : (Çəki: 1)

- ☐ əsas və əlavə bəyannamə;
  - ☐ əsas və dövri bəyannamələr;
  - ☐ tam, natamam və dövri bəyannamələr;
  - ☒ əsas, əlavə, dövri, sadələşdirilmiş və natamam bəyannamələr;
  - ☐ Hec bir cavab doğru deyil.
- 

Sual: Malların gömrük rüsumu altında yerləşdirilməsi nəyi əhatə edir: (Çəki: 1)

- ☐ gömrük ödənişlərinin aparılması;
  - ☐ malların idxalı ilə bağlı müəyyən edilmiş digər proseduraların tamamlanmasını;
  - ☐ ticarət siyasəti ədbirlərinin tətbiqini;
  - ☒ gömrük ödənişlərinin aparılması; malların idxalı ilə bağlı müəyyən edilmiş digər proseduraların tamamlanmasını; ticarət siyasəti ədbirlərinin tətbiqini;
  - ☐ Hec bir cavab doğru deyil.
- 

Sual: Mallar nə zaman xüsusi gömrük proseduru altında saxlanılır: (Çəki: 1)

- ☐ tranzit və gömrük anbarında saxlanc;
  - ☐ sərbəst zona və xüsusi istifadə;
  - ☐ tranzit, saxlanc, sərbəst zona, xüsusi istifadə və emal,;
  - ☐ tranzit və gömrük anbarında saxlanc; sərbəst zona və xüsusi istifadə;
  - ☒ tranzit, saxlanc, sərbəst zona, xüsusi istifadə və emal,;
- 

Sual: Sərbəst iqtisadi zona nə deməkdir: (Çəki: 1)

- ☐ tranzit daşımalar nəzərdə tutulan zona;  
☐ mal saxlanılan gömrük anbarları yerləşən zona;  
☒ gömrük ərazisinin gətirilən mallara gömrük rüsumları və vergilərinin, həmçinin ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan hissəsidir.  
☐ tranzit daşımalar nəzərdə tutulan zona və mal saxlanılan gömrük anbarları yerləşən zona;  
☐ cavablardan hec biri doğru deyil.
- 

Sual: Gömrük orqanlarının vahid sistemə hansılar daxildir: (Çəki: 1)

- ☐ AR DGK-nin aparatı və ərazi gömrük idarələri;  
☐ İxtisaslaşdırılmış gömrük idarələri və gömrük postları;  
☒ AR DGK-nin aparatı və ərazi gömrük idarələri; İxtisaslaşdırılmış gömrük idarələri və gömrük postları;  
☐ AR DGK-nin aparatı, ixtisaslaşdırılmış gömrük idarələri və gömrük postları;  
☐ cavablardan hec biri doğru deyil.
- 

Sual: Mövcud qanunvericiliyə əsasən gömrük rəmiləşdirilməsinin və malların buraxılmasının maksimum müddəti nə qədərdir: (Çəki: 1)

- ☒ 3 gün;  
☐ 5 gün;  
☐ 7 gün;  
☐ 10 gün;  
☐ 1 ay.
- 

Sual: GB-də düzəliş edilməsinə və onun geri götürülməsinə hansı hallarda icazə verilir: (Çəki: 1)

- ☐ istənilən halda  
☐ fors-major halları ilə bağlı malların bəyan edildiyi gömrük prosduru altında yerləşdirilməsi mümkün olmadıqda;  
☐ mallar digər gömrük prosduru altında yerləşdirilməli olduqda;;  
☒ fors-major halları ilə bağlı malların bəyan edildiyi gömrük prosduru altında yerləşdirilməsi mümkün olmadıqda və mallar digər gömrük prosduru altında yerləşdirilməli olduqda;;  
☐ icazə verilmir.
- 

### **BÖLMƏ: 02#02**

|                      |                                                                                      |
|----------------------|--------------------------------------------------------------------------------------|
| Ad                   | 02#02                                                                                |
| Suallardan           | 34                                                                                   |
| Maksimal faiz        | 34                                                                                   |
| Sualları qarışdırmaq |  |
| Suallar təqdim etmək | 2 %                                                                                  |

Sual: GB-nin hansı formalarda təqdim edilə bilər: (Çəki: 1)

- ☐ şifahi;
  - ☐ elektron və kağız üzərində yazılı formada;
  - ☒ şifahi, elektron və kağız üzərində yazılı formada;
  - ☐ şifahi və kağız üzərində yazılı formada;
  - ☐ şifahi və elektron formada.
- 

Sual: Kağız üzərində yazılı formada təqdim edilən GB-də nələr olmalıdır: (Çəki: 1)

- ☐ mallar haqqında məlumat;
  - ☒ Deklarantın imzası və müəssisənin möhürü;
  - ☐ müəssisə rəhbərinin və baş mühasibin imzası;
  - ☐ Mal daşıyan təşkilatın nümayəndəsinin imzası və möhürü
  - ☐ elektron imza.
- 

Sual: Gömrük bəyannaməsinin forması kimlər tərəfindən müəyyən olunur: (Çəki: 1)

- ☒ Nazirlər kabineti;
  - ☐ Maliyyə Nazirliyi;
  - ☐ Dövlət Statistika Komitəsi;
  - ☐ Dövlət Gömrük Komitəsi;
  - ☐ İqtisadi İnkişaf Nazirliyi;
- 

Sual: Mallar gömrük anbarlarında xüsusi gömrük proseduru altında yerləşdirildikdən sonra neçə il müddətinə saxlanıla bilər: (Çəki: 1)

- ☐ 1(bir) il;
  - ☒ 3 (üç) il;
  - ☐ 5 (beş) il;
  - ☐ 7 (yeddi) il;
  - ☐ istənilən qədər;
- 

Sual: Mövcud qanunvericiliyə əsasən gömrük orqanları tərəfindən aşağıdakı ödənişlər tutulur: (Çəki: 1)

- ☐ Gömrük rüsumları və vergiləri;
  - ☐ ƏDV və yol vergisi ;
  - ☐ gömrük yığımları, haqq və dövlət rüsumu;
  - ☒ Gömrük rüsumları və vergiləri; ƏDV və yol vergisi ; gömrük yığımları, haqq və dövlət rüsumu;
  - ☐ gömrük rüsumları və dövlət rüsumu;
- 

Sual: Mövcud qanunvericiliyə əsasən AR-in gömrük ərazisinə gətirilməsinə icazə verilməyən mallar: (Çəki: 1)

- ☐ məhv edilir;
- ☒ Əgər GM və ya digər qanunvericilikdə başqa hallar nəzərdə tutulmayıbsa dərhal həmin ərazidən çıxarılır;
- ☐ Sonradan məhv edilmək məqsədi ilə müvəqqəti olaraq saxlanma anbarlarında yerləşdirilir;

- ☐ Sonradan məhv edilmək məqsədi ilə müvəqqəti olaraq saxlanma anbarlarında və ya gömrük nəzarətində olan digər ərazidə digər yerlərdə yerləşdirilir;
  - ☐ Sonradan satılmaq məqsədi ilə müvəqqəti olaraq gömrük nəzarətində olan saxlanma anbarlarında yerləşdirilir;
- 

Sual: Gömrük yük bəyannaməsi neçə surətdən ibarət tərtib edilir: (Çəki: 1)

- ☐ 1(bir) ;
  - ☐ 2( iki) ;
  - ☐ 3(üç) ;
  - ☒ 4 (dörd);
  - ☐ 5 (beş);
- 

Sual: Malların və nəqliyyat vasitələrinin gömrük ərazisindən çıxarılmasına gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti həyata keçirilərkən gömrük orqanlarının tələbi əngəl ola bilərmi: (Çəki: 1)

- ☐ Bəli ;
  - ☐ Bəli, əgər gömrük rəsmiləşdirilməsi üçün deklarant tərəfindən təqdim ediləcək sənədlərin müddəti başa çatmışdırsa;
  - ☐ Xeyr;
  - ☒ Xeyr göstərilən məqsəd üçün əsas sayıla bilməz;
  - ☐ Cavablardan heç biri doğru deyil;
- 

Sual: Gömrük Yük Bəyannaməsinin verilməsinə qədər malların buraxılması həyata keçirə bilərmi: (Çəki: 1)

- ☐ Bəli ;
  - ☐ Bəli, əgər deklarant tərəfindən malların identifikasiyasını, həmçinin xarici iqtisadi fəaliyyətin təzidlənməsi haqqında AR-in qanunvericiliyində malların buraxılmasından 3 gündən çox olmayan müddətdə (əgər gömrük orqanları tərəfindən başqa müddət nəzərdə tutulmamışsa) məhdudlaşdırılmanı nəzərdə tutan halları həyata keçirməyə imkan verən sənədlər təqdim edilmişsə;
  - ☒ Bəli, əgər deklarant tərəfindən malların identifikasiyasını, həmçinin gömrük qanunvericiliyinə əsasən gömrük orqanları tərəfindən malların buraxılmasından 45 gündən çox olmayan müddətdə (əgər Gömrük Məcəlləsinə əsasən başqa müddət nəzərdə tutulmamışsa) məhdudlaşdırılmanı nəzərdə tutan halları həyata keçirməyə imkan verən sənədlər təqdim edilmişsə;
  - ☐ Xeyr;
  - ☐ Cavablardan heç biri doğru deyil;
- 

Sual: Gömrük Yük Bəyannaməsinin hansı minimal informasiya (məlumatlar) öz əksini tapmalıdır: (Çəki: 1)

- ☐ Gömrük ödəməsinin hesablanması və alınması barədə;
- ☐ Gömrük ödəməsinin hesablanması və alınması, gömrük statistikasının formalaşması və AR-in gömrük qanunvericiliyinin tətbiqi barədə;
- ☐ Gömrük ödəməsinin hesablanması və alınması, gömrük ərazisindən çıxarılan malların adları barədə, həmçinin gömrük statistikasının formalaşması barədə;

- ☒ Gömrük ödəməsinin hesablanması və alınması, gömrük ərazisindən çıxarılan malların adları və həcmi, həmçinin gömrük statistikasının formalaşması və AR-in gömrük qanunvericiliyinin tətbiqi barədə;
  - ☐ Cavablardan heç biri doğru deyil;
- 

Sual: Deklarant tərəfindən xarici malların buraxılmasına dair gömrük orqanlarına təqdim olunan GYB geri götürülə bilər: (Çəki: 1)

- ☐ Malların fiziki-kimyəvi xüsusiyyətləri itirildikdə;
  - ☐ Gömrük ödəmələrini həyata keçirmə bilmədiyinə görə;
  - ☒ Fors-major halları ilə əlaqədar olaraq malların bəyan edilən gömrük prosedurur altında yerləşdirilməsi mümkün olmadıqda və digər gömrük rejiminin bəyan edilməsi üçün;
  - ☐ AR-in qanunvericiliyi ilə belə hal nəzərdə tutulmayıb;
  - ☐ Cavablardan heç biri doğru deyil;
- 

Sual: Azərbaycan mallarının çıxarılması zamanı tam olmayan və ya dövrü yük bəyannaməsini deklarantın istəyinə əsasən sadələşdirilmiş bəyannamə kimi qəbul edilə bilərmi: (Çəki: 1)

- ☒ Bəli;
  - ☐ Bəli, yalnız tam olmayan gömrük bəyannaməsinə münasibətdə;
  - ☐ Bəli, yalnız dövrü gömrük bəyannaməsinə münasibətdə;
  - ☐ AR-in qanunvericiliyi ilə belə hal nəzərdə tutulmayıb;
  - ☐ Xeyr;
- 

Sual: Əməliyyatların gömrük rəsmiləşdirilməsi nədən asılı olmayaraq tətbiq olunur: (Çəki: 1)

- ☐ Malların ölkə mənşəyindən və təsnifat əlamətlərindən;
  - ☐ Malların təyinatından və ölkə mənşəyindən;
  - ☒ Malların ölkə mənşəyindən və təyinatı nəzərə alınmaqla göndərilən ölkədən;
  - ☐ Malların ölkə mənşəyindən, göndərilən ölkədən və təyinatı nəzərə alınmaqla;
  - ☐ AR-in qanunvericiliyi ilə belə hal nəzərdə tutulmayıb;
- 

Sual: Gömrük rəsmiləşdirilməsi nə ilə başa çatır: (Çəki: 1)

- ☐ AR-in GM ilə nəzərdə tutulan həcmdə gömrük prosedurlarının tətbiqi məqsədi ilə malların müvafiq gömrük rejimi altında saxlanması üzrə gömrük əməliyyatların başa çatması;
- ☒ AR-in GM ilə nəzərdə tutulan həcmdə zəruri gömrük prosedurlarının tətbiqi məqsədi ilə malların müvafiq gömrük rejimi altında saxlanması və ya bu rejimin fəaliyyətinin başa çatması (əgər belə gömrük rejimi müəyyən müddətdə həyata keçirilərsə), həmçinin gömrük ödəmələrinin hesablanması və alınması üzrə gömrük əməliyyatların başa çatması;
- ☐ Malların ölkə mənşəyinin, malları AR-in gömrük ərazisindən keçirən şəxslərin, həmçinin malların gömrük rejimi altında yerləşdirilməsi məqsədi ilə həmin malların təyinatı müəyyənləşdirmək üçün gömrük əməliyyatların başa çatması;
- ☐ AR-in GM ilə nəzərdə tutulan həcmdə gömrük prosedurlarının tətbiqi məqsədi ilə malların müvafiq gömrük rejimi altında saxlanması, həmçinin malları gömrük

ərazisindən keçirən şəxslərə iqtisadi siyasət təbirlərinin tətbiqi məqsədi ilə gömrük əməliyyatların başa çatması;

☐ Doğru cavab yoxdur;

---

Sual: Gömrük rəsmiləşdirilməsi zamanı ayrı-ayrı əməliyyatlar gömrük orqanlarının yerləşmədiyi yerdən və iş vaxtından kənar vaxtda həyata keçirilə bilərmi: (Çəki: 1)

☐ Bəli;

☐ Bəli, maraqlı şəxslərin əsaslandırılmış sorğusu və gömrük orqanının rəisinin və ya digər səlahiyyətli şəxsin yazılı razılığı olduqda;

☐ Xeyr;

☒ Bəli, maraqlı şəxslərin əsaslandırılmış sorğusu və gömrük orqanının rəisinin və ya digər səlahiyyətli şəxsin yazılı razılığı olduqda. Bu zaman kömrük rəsmiləşdirilməsi gömrük nəzarətinin səmərəliliyinə mənfi təsir göstərməməlidir.

☐ Qanunvericilikdə belə hal nəzərdə tutulmayıb;

---

Sual: Gömrük rəsmiləşdirilməsi üçün zəruri olan sənədlərin və məlumatların rəsmi elan (dərc) edildiyi hansı müddətdən tez olmayaraq onlar qüvvəyə minir: (Çəki: 1)

☐ 45 gündən tez olmayaraq (gömrük qanunvericiliyində nəzərdə tutulan hallarda);

☒ 90 gündən tez olmayaraq (gömrük qanunvericiliyində nəzərdə tutulan hallarda);

☐ 120 gündən tez olmayaraq (gömrük qanunvericiliyində nəzərdə tutulan hallarda);

☐ 90 təqvim günündən tez olmayaraq;

☐ Doğru cavab yoxdur;

---

Sual: Gömrük orqanları gömrük rəsmiləşdirilməsi üçün verilən sənədlərdə müəyyən səhvlər və qeri-dəqiq məlumatların olması hallarında sənədləri qəbul etməkdən imtina hüququna malikdirmi: (Çəki: 1)

☐ Bəli;

☐ Bəli, gömrük qanunvericiliyinə əsaslanaraq maraqlı şəxsləri yazılı formada məlumatlandırdıqda;

☒ Xeyr, əgər müəyyən edilmiş səhvlər və dəqiqləşmələr gömrük ödəmələrinin həcmi müəyyənləşdirməyə, XİF-in dövlət tənzimlənməsinə dair AR-in qanunvericiliyinə uyğun qadağa və məhdudiyyətlər haqda gömrük orqanlarının qəbul etdəcəyi qərara təsir etməzsə;

☐ Malik deyil, əgər müəyyən edilmiş səhvlər və dəqiqləşmələr XİF-in dövlət tənzimlənməsinə dair AR-in qanunvericiliyinə uyğun qadağa və məhdudiyyətlər haqda gömrük orqanlarının qəbul etdəcəyi qərara təsir etməzsə;

☐ Heç bir haldabu hüquqa malik deyil;

---

Sual: Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi zamanı maraqlı tərəfin və ya onun nümayəndəsinin iştirakı vacibdirmi: (Çəki: 1)

☐ Bəli;

☒ Yalnız gömrük orqanının tələb etdiyi hallarda;

☐ Maraqlı tərəfin tələb etdiyi hallarda;

☐ Xeyr;

☐ Belə bir hal gömrük qanunvericiliyində göstərilməyib;

---

Sual: Gömrük qanunvericiliyi sistemində sadələşmiş formada və ilk növbədə malların gömrük ərazisindən hər iki istiqamətdə keçirilməsi zamanı gömrük rəsmiləşdirilməsi nəzərdə tutulubmu: (Çəki: 1)

- ☐ Bəli;
  - ☐ Yalnız aşağıdakı mallara münasibətdə- fors-major hallarının nəticəsində məhv edilməsi zəruri olduqda; - tez xarab olmaya məruz qalan; beynəlxalq poçt göndərmələri; ekspres-yüklər, çatdırılmalar və kütləvi informasiya vasitələri üçün nəzərdə tutulan digər materiallar;
  - ☒ Yalnız aşağıdakı mallara münasibətdə- fors-major hallarının nəticəsində məhv edilməsi zəruri olduqda; - tez xarab olmaya məruz qalan; beynəlxalq poçt göndərmələri; ekspres-yüklər, çatdırılmalar və kütləvi informasiya vasitələri üçün nəzərdə tutulan digər materiallar həmçinin diri canlılar və radioaktiv maddələr olduqda;
  - ☐ Xeyr, diri canlılar və radioaktiv maddələr istisna olmaqla;
  - ☐ Belə bir hal gömrük qanunvericiliyində göstərilməyib;
- 

Sual: Malların müvəqqəti saxlanması üzrə gömrük proseduru nəyi nəzərdə tutur: (Çəki: 1)

- ☐ gömrük rüsumu və xarici iqtisdi fəaliyyətin dövlər tənzimlənməsi çərçivəsində nəzərdə tutulan məhdudiyyət tətbiq edilməklə vergiləri ödəməklə xarici malların müvəqqəti saxlama anbarlarında saxlanmasını;
  - ☒ gömrük rüsumu və xarici iqtisdi fəaliyyətin dövlər tənzimlənməsi çərçivəsində nəzərdə tutulan məhdudiyyət tətbiq edilməklə vergiləri ödəmədən onların konkret gömrük rejimi və ya digər gömrük proseduru altında yerləşdirilməsinə qədər xarici malların müvəqqəti saxlama anbarlarında saxlanmasını;
  - ☐ Adi saxlanma müddətindən artıq olmamaq şərti ilə gömrük rüsumunu tam, , əgər nəzərdə tutulmuş müddətdən artıq saxlandıqda isə 50% ödəməklə xarici malların qapalı saxlanma anbarlarında saxlanmasını;
  - ☐ 3 sutkalıq müddəti keçməmək şərti ilə saxlanma xərcləri xarici iqtisdi fəaliyyət üzrə sövdələşməni bağlayan azərbaycanlı şəxs tərəfindən ödənilməklə xarici malların qapalı saxlama anbarlarında saxlanmasını;
  - ☐ Heç bir cavab doğru deyil;
- 

Sual: Gömrük orqanları müvəqqəti saxlanma müddətini artırma bilərmiz: (Çəki: 1)

- ☐ Bəli;
  - ☐ Bəli, əgər bu mövcud gömrük qanunvericiliyinə zidd deyilsə və söğətdə saxlanma şərti ilə malların müvəqqəti saxlanma üçün nəzərdə tutulan müddəti keçmədiyi hallarda
  - ☒ Yalnız maraqlı tərəfin əsaslandırılmış sorğusu mövcud olan hallarda;
  - ☐ Xeyr;
  - ☐ Belə bir hal gömrük qanunvericiliyində göstərilməyib;
- 

Sual: Müvəqqəti saxlanma anbarları ola bilər: (Çəki: 1)

- ☐ Açıq tipli;
  - ☒ Açıq və qapalı tipli;
  - ☐ Yalnız qapalı tipli;
  - ☐ Belə təsnifat gömrük qanunvericiliyində göstərilməyib;
  - ☐ Heç bir cavab doğru deyil
-

Sual: Gömrük nəzarəti altında olan müvəqqəti saxlanma anbarlarında olan malların uçot və heabatı kimlər tərəfindən aparılır: (Çəki: 1)

- ☒ Müvəqqəti saxlanma anbarlarının sahibi;
  - ☐ Regional gömrük idarəsinə təqdim etməklə gömrük orqanları;
  - ☐ Gömrük qanunvericiliyində nəzərdə tutulan qaydaya yğun olaraq anbarların sahibi və ya gömrük orqanları;
  - ☐ Əgər saxlanma müddəti 6 aydan çox olmadıqda uçot və hesabatı müvəqqəti saxlanma anbarlarının sahibləri, ondan artıq müddətdə isə gömrük orqanları;
  - ☐ Alıcılar tərəfindən.
- 

Sual: Malların açıq tipli müvəqqəti saxlanma anbarlarına qəbulun təsdiqləyən və malları yerləşdirən şəxsə gömrük orqanları tərəfindən verilən sənəd aşağıdakılar ola bilər: (Çəki: 1)

- ☐ Anbar şəhadətnaməsi;
  - ☒ Qəbz;
  - ☐ Malların qəbulu haqqında akt;
  - ☐ Mal-material dəyərliyələrinin inventarlaşma siyahısı;
  - ☐ Qaimə.
- 

Sual: Gömrük orqanlarına Gömrük Yük Bəyannaməsi kim tərəfindən verilir: (Çəki: 1)

- ☐ malları və nəqliyyat vasitələrini gömrük ərazisindən keçirən deklarant tərəfindən;
  - ☒ Malları və nəqliyyat vasitələrini keçirən şəxs və ya gömrük brokeri;
  - ☐ idxalatçı fiziki və hüquqi şəxslər;
  - ☐ ixrac mallarını istehsal edən şəxslər
  - ☐ Doğru cavab yoxdur
- 

Sual: Əsas gömrük rejimlərini sadalayın: (Çəki: 1)

- ☐ Gömrük anbarı, təkrar idxal, azad ticarət;
  - ☐ Təkrar ixrac, gömrük anbarı, azad gömrük zonası (anbarı);
  - ☒ Daxili isehlak üçün buraxılma, ixrac, beynəlxalq tranzit;
  - ☐ Gömrük ərazisində emal, gömrük anbarı, daxili istehlak üçün buraxılma;
  - ☐ Heç biri doğru deyil.
- 

Sual: Gömrük tənzimlənməsi sistemində xüsusi gömrük rejimindən istifadə edilmir: (Çəki: 1)

- ☒ Bəli;
  - ☐ Xeyr;
  - ☐ Bəli, belə bir rejim dəfələrlə mövcud gömrük qanunvericiliyini pozan şəxslərə münasibətdə tətbiq edilir;
  - ☐ Bəli, belə bir rejim ümumdünya ticarət təşkilatı tərəfindən onun üzvü olmayan dövlətlərə münasibətdə, o cümlədən AR-ə qarşı tətbiq edilir.
  - ☐ Malların idxalını həyata keçirənlərə tətbiq edilir.
- 

Sual: Xüsusi gömrük rejiminin siyahısını sadalayın: (Çəki: 1)

- ☐ Azad gömrük zonası (anbarı), daxili isehlak üçün emal, müvəqqəti çıxarılma;

- ☒ Azad ticarət, müvəqqəti çıxarılma, sursatların aparılma və gətirilməsi, digər xüsusi gömrük rejimləri;
  - ☐ Azad gömrük zonası (anbarı), sursatların aparılma və gətirilməsi, dövlətin xeyrinə imtina
  - ☐ Azad gömrük zonası (anbarı), sursatların aparılma və gətirilməsi, azad ticarət və müvəqqəti çıxarılma;
  - ☐ Heç biri doğru deyil.
- 

Sual: Malların ölkə mənşəyi dedikdə nə başa düşülür: (Çəki: 1)

- ☐ Malların tam istehsal olunduğu ölkə;
  - ☐ Malların kifayət qədər emala məruz qaldığı ölkə;
  - ☒ Malların tam istehsal olunduğu və ya kifayət qədər emala məruz qaldığı ölkə;
  - ☐ Malların tam istehsal olunduğu və ya kifayət qədər sanitariya emalına məruz qaldığı ölkə;
  - ☐ Heç biri doğru deyil.
- 

Sual: Gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti AR-in gömrük sərhədini keçin bütün mal və nəqliyyat vasitələrinə aiddirmi: (Çəki: 1)

- ☒ Bəli;
  - ☐ Bəli, əgər gömrük qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmayıbsa;
  - ☐ Xeyr;
  - ☐ Bəli, yalnız "sursatların yerdəyişməsi" gömrük rejimi altında olan mallar istisna olmaqla;
  - ☐ Heç biri doğru deyil.
- 

Sual: Malların ölkə mənşəyini təsdiq edən sənəd hansıdır: (Çəki: 1)

- ☐ İdxal və ixrac üzrə bağaşma sazişi;
  - ☐ İxrac və ya barter sövdələşməsi barədə pasport, ixrac üzrə bağaşma sazişi;
  - ☐ Gömrük Yük Bəyannaməsi;
  - ☒ Sərbəst formada tərtib edilmiş və özündə malların ölkə mənşəyini birmənalı müəyyən etməyə imkan verən malların mənşəyi barədə bəyannamə;
  - ☐ Heç biri doğru deyil.
- 

Sual: Gömrük rəsmiləşdirilməsi zamanı ixracatçı tərəfindən mallar hansı gömrük rejimləri altında yerləşdirilə bilər: (Çəki: 1)

- ☒ İxrac, təkrar ixrac, müvəqqəti çıxarılma, gömrük ərazisindən kənarda emal;
  - ☐ İxrac və təkrar ixrac;
  - ☐ İxrac, təkrar ixrac, gömrük ərazisindən kənarda emal;
  - ☐ İxrac, təkrar ixrac, müvəqqəti çıxarılma, gömrük ərazisindən kənarda emal və digər xüsusi rejimlər;
  - ☐ Heç biri doğru deyil.
- 

Sual: Deklarant tərəfindən "Beynəlxalq gömrük tranziti" rejimi bəyan edildikdə AR-in gömrük qanunvericiliyinə əsasən hansı şərtlərə əməl edilməlidir: (Çəki: 1)

- ☐ Keçirilən mallar tezdarab olan olmamalıdır;

- ☒ Keçirilən mallara gömrük qanunvericiliyinə və digər normativ aktlara əsasən heç bir qadağa yoxdur;
- ☐ AR-in gömrük ərazisindən keçirilən malların müddəti 3 aydan artıq olmalıdır;
- ☐ AR-in gömrük ərazisindən keçirilən malların müddəti 6 aydan artıq olmalıdır; ixrac, təkrar ixrac, müvəqqəti çıxarılma, gömrük ərazisindən kənarda emal və digər xüsusi rejimlər;
- ☐ Heç biri doğru deyil.

Sual: Kömrük ödəmələrinin tərkibinə aşağıdakılar daxildir: (Çəki: 1)

- ☐ Gətirilmə və çıxarılma üzrə gömrük rüsumları;
- ☐ Gətirilmə və çıxarılma üzrə gömrük rüsumları, gömrük yığımları, ölkənin gömrük ərazisinə gətirilən malla üzrə ƏDV və ölkədən çıxarılan mallar üzrə aksiz vergisi;
- ☐ Gətirilmə və çıxarılma üzrə gömrük rüsumları, gömrük yığımları ölkənin gömrük ərazisinə, gətirilən və çıxarılan malla üzrə ƏDV və ölkəyə gətirilən mallar üzrə aksiz vergisi;
- ☒ Gətirilmə və çıxarılma üzrə gömrük rüsumları, gömrük yığımları ölkənin gömrük ərazisinə, gətirilən və çıxarılan malla üzrə ƏDV və ölkəyə gətirilən mallar üzrə aksiz vergisi; həmçinin gömrük qanunvericiliyinə əsasən deklarantdan tutulan digər gömrük ödəmələri;
- ☐ E) Gətirilmə və çıxarılma üzrə gömrük rüsumları, gömrük yığımları ölkənin gömrük ərazisinə, gətirilən və çıxarılan malla üzrə ƏDV.

### **BÖLMƏ: 02#03**

|                      |                                     |
|----------------------|-------------------------------------|
| Ad                   | 02#03                               |
| Suallardan           | 17                                  |
| Maksimal faiz        | 17                                  |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 2 %                                 |

Sual: AR-in iqtisadi marağını qorumaq məqsədi ilə gömrük rəsmiləşdirilməsi zamanı aşağıdakı gömrük rüsumları tətbiq edilir: (Çəki: 1)

- ☐ Xüsusi və antidempinq;
- ☐ Xüsusi, antidempinq, və tranzit;
- ☐ Xüsusi və mövsümi;
- ☒ Xüsusi, antidempinq və kompensasiyaedici ( əvəzləşdirici);
- ☐ antidempinq və kompensasiyaedici;

Sual: AR gömrük ərazisinə gətirilən mallar üzrə deklarantda hansı andan etibarən gömrük rüsum və vergilərini ödəmək öhdəliyi yaranır (Çəki: 1)

- ☒ AR gömrük ərazisinə keçən andan;
- ☐ Gömrük bəyannaməsini təqdim etdiyi andan;
- ☐ Əməliyyatlardan nasının birinci baş verməsindən asılı olaraq AR gömrük ərazisinə keçən və ya gömrük bəyannaməsini təqdim etdiyi andan;

- ☐ Bu prosedura gömrük qanunvericiliyində nəzərdə tutulduğuna görə gömrük orqanları tərəfindən hər bir deklranta qarşı fərdi qaydada yerinə yetirilir;
  - ☐ E) Doğru cavab yoxdur.
- 

Sual: Gömrük rüsumları hesablanma üsulundan asılı olaraq fərqləndirilir: (Çəki: 1)

- ☐ Advolor və spesifik rüsumlar;
  - ☐ Advolor, spesifik və tranzit rüsumlar;
  - ☒ Advolor, spesifik və kombunələşmiş rüsumlar;
  - ☐ Spesifik və kombunələşmiş rüsumlar;
  - ☐ Spesifik, tranzit və kombunələşmiş rüsumlar;
- 

Sual: AR-in gömrük qanunvericiliyi sistemində tranzit gömrük rüsumları tətbiq edilmir : (Çəki: 1)

- ☐ Bəli;
  - ☐ Bəli, əgər Gömrük Məcəlləsində digər hal nəzərdə tutulmamışsa;
  - ☐ Bəli, yalnız AR hökuməti tərəfindən təsdiq edilmiş siyahı üzrə ayrı-ayrı mallara;
  - ☒ Xeyr;
  - ☐ Xeyr, yalnız AR hökuməti tərəfindən təsdiq edilmiş siyahı üzrə ayrı-ayrı mallar istisna olmaqla;
- 

Sual: Advalor gömrük rüsumları necə hesablanır: (Çəki: 1)

- ☒ Malların gömrük dəyərindən faizlə;
  - ☐ Vergiyə cəlb edilən malların hər bir ədədindən;
  - ☐ Vergiyə cəlb edilən malların hər vahid çəki vahidindən;
  - ☐ Vergiyə cəlb edilən malların kontrakt dəyərindən;
  - ☐ Malların gömrük və ya kontrakt dəyərindən.
- 

Sual: Spesifik gömrük rüsumları hansı qaydada hesablanır: (Çəki: 1)

- ☐ Vergiyə cəlb edilən malların hər bir ədədindən;
  - ☒ Vergiyə cəlb edilən malların həcmi və ya çəkisi üzrə hər bir vahidindən;
  - ☐ Vergiyə cəlb edilən malların kontrakt dəyərindən faizlə;
  - ☐ Malların gömrük və ya kontrakt dəyərindən faizlə.
  - ☐ Malların gömrük dəyərindən faizlə;
- 

Sual: Antidempinq gömrük rüsumları hansı mallar üzrə hesablanır: (Çəki: 1)

- ☒ AR-ə gətirilən mallar;
  - ☐ AR-dən çıxarılan mallar;
  - ☐ “Beynəlxalq gömrük tranziti” gömrük rejimi altında hərəkət edən mallar;
  - ☐ Gətirilən mallar və “Beynəlxalq gömrük tranziti” gömrük rejimi altında hərəkət edən mallar;
  - ☐ AR-dən çıxarılan mallara..
- 

Sual: AR-in gömrük ərazisinə gətirilən mallara hansı halda əvəzləşdirici gömrük ödəmələri tətbiq edilir: (Çəki: 1)

- ☐ İstehsalı və ya ixracında subsidiya istifadə edilən;

- ☐ Əgər belə gətirilmə ölkə istehsalçılarna zərər vurur və vurmaq qorxusu varsa istehsalı və ya ixracında subsidiya istifadə edilən;
  - ☐ Konkret növ məhsulların gətirilməsi belə malların istehsalının təşkili və genişləndirilməsinə
  - ☒ İstehsalı və ya ixracında subsidiya istifadə edilən; əgər belə gətirilmə ölkə istehsalçılarna zərər vurur və vurmaq qorxusu varsa, Konkret növ məhsulların gətirilməsi belə malların istehsalının təşkili və genişləndirilməsinə maneçilik törədir;
  - ☐ AR-dən çıxarılan mallara..
- 

Sual: Gömrük tənzimlənməsi sistemində mövsümi ( müvəqqəti) gömrük rüsumları tətbiq edilir: (Çəki: 1)

- ☒ Bəli, yerli məhsulun yığılması vaxtı ölkə istehsalçıların daxili bazarını qorumaq məqsədi ilə;
  - ☐ Əgər gömrük qanunvericiliyində digər hal nəzərdə tutulmamışsa;
  - ☐ Xeyr;
  - ☐ Bu məsələ AR gömrük xidməti orqanları tərəfindən məhsul növündən asılı olaraq operativ tənzimləmə metodları ilə tənzimlənir;
  - ☐ Bu məsələ AR gömrük xidməti orqanları tərəfindən operativ tənzimləmə metodları ilə tənzimlənir
- 

Sual: Malların ölkə mənşəyindən asılı olaraq gömrük rüsumları necə təsnifləşdirilir: (Çəki: 1)

- ☒ Baza (minimal), preferensial, maksimal, antiteminq;
  - ☐ Baza (minimal), və maksimal;
  - ☐ Baza (minimal). maksimal və antiteminq;
  - ☐ Güzəştli və maksimal;
  - ☐ Yuxarıda qeyd edilənlər.
- 

Sual: Gömrük ödəmələri üzrə qayda və tələblərin pozulmasına görə peniyaların hesablanmasına nə vaxtdan başlanılır: (Çəki: 1)

- ☐ Belə qayda pozulmalarının başa çatdığı gün;
  - ☐ Mövcud gömrük presudurasının fəaliyyətə başladığı gün;
  - ☒ Belə qayda pozulmalarının başa çatdığı gün, onun müəyyən edilməsi mümkün olmadığı hallarda mövcud gömrük presudurasının fəaliyyətə başladığı gün;
  - ☐ Belə bir hal AR Gömrük Məcəlləsində nəzərdə tutulmayıb və hər bir konkret halda gömrük xidməti orqanları tərəfindən sərbəst tənzimlənir;
  - ☐ Belə bir hal AR Gömrük Məcəlləsində nəzərdə tutulmayıb.
- 

Sual: Gömrük rüsum və vergilərinin ödənilməsi üzrə müddətin verilməsi və ya uzadılması hansı müddətdə ola bilər: (Çəki: 1)

- ☐ Bir ay müddətinə qədər;
  - ☐ Bir aydan 3 (üç) aya qədər;
  - ☒ Bir aydan 6 (altı) aya qədər;
  - ☐ Səbəbindən asılı olaraq gömrük orqanının belə qərar qəbul etdiyi vaxtdan bir il müddətinə qədər;
  - ☐ Belə bir hal AR Gömrük Məcəlləsində nəzərdə tutulmayıb.
-

Sual: Gömrük rüsum və vergilərinin ödənilməsi üzrə müddətin verilməsi və ya uzadılmasına icazə verilə bilər: (Çəki: 1)

- ☐ Bir növ gömrük rüsum və vergiləri üzrə;
  - ☐ Bir və ya bir neçə növ gömrük rüsum və vergiləri üzrə
  - ☐ Bir və bir neçə neçə növ gömrük rüsum və vergiləri üzrə mövcud bütün məbləv üzrə;
  - ☒ Bir və ya bir neçə növ gömrük rüsum və vergiləri üzrə, həmçinin ödənilməsi nəzərdə tutulan bütün məbləğ və ya onun müəyyən hissəsi üzrə;
  - ☐ Bir növ gömrük vergisi üzrə.
- 

Sual: Gömrük rüsum və vergilərinin ödənilməsi üzrə müddətin verilməsi və ya uzadılması barədə qərar gömrük orqanı tərəfindən aşağıdakı müddətdə qəbil edilir: (Çəki: 1)

- ☐ Maraqlı şəxslərin bu haqda ərizə verdiyi müddətdən 10 (on) iş günündən çox olmayan;
  - ☒ Maraqlı şəxslərin bu haqda ərizə verdiyi müddətdən 15 (on beş) iş günündən çox olmayan;
  - ☐ Maraqlı şəxslərin bu haqda ərizə verdiyi müddətdən 20 (iyirmi) iş günündən çox olmayan;
  - ☐ Maraqlı şəxslərin bu haqda ərizə verdiyi müddətdən 30 (otuz) iş günündən çox olmayan;
  - ☐ Hec biri doğru deyil.
- 

Sual: Gömrük qanunvericiliyinə əsasən gömrük rüsum və vergilərinin ödənilməsinin təmin edilməsi hansı şəxslərə həvalə edilir: (Çəki: 1)

- ☐ Müvəqqəti saxlanma anbarlarının sahibi;
  - ☐ Gömrük brokeri, gömrük anbarlarının sahibi;
  - ☒ Gömrük brokeri, müvəqqəti saxlanma anbarlarının sahibi, gömrük anbarlarının sahibi və gömrük daşımaçılarının sahibi;
  - ☐ Müvəqqəti saxlanma anbarlarının sahibi, gömrük anbarlarının sahibi və gömrük brokeri;
  - ☐ Hec biri doğru deyil.
- 

Sual: Ödəyici tərəfindən gömrük ödənişləri hansı üsullarla təmin edilə bilər: (Çəki: 1)

- ☐ Bankın zəmanəti və ya tapşırığı ilə;
  - ☒ Mal və ya digər əmlakın girovu, həmçinin bank təminatı və ya tapşırığı ilə;
  - ☐ Bankın zəmanəti, tapşırığı və müvafiq aktivlərə patentlə;
  - ☐ Mal girovu və ya bankın zəmanəti;
  - ☐ Hec biri doğru deyil.
- 

Sual: Gömrük ödənişlərinin təmin edilməsi məqsədi ilə pul vəsaitinin gömrük orqanlarının hesabına köçürülməsi hansı valyuta ilə həyata keçirilir: (Çəki: 1)

- ☐ AR valyutası ilə;
- ☐ İstənilən xarici valyuta ilə;
- ☒ AR valyutası ilə və ya Milli Bankın kursu üzrə istənilən xarici valyuta ilə;
- ☐ Yalnız AR-in milli valyutası ilə ;

☐ malın istehsalçısı olan ölkənin milli valyutası ilə.

---

**BÖLMƏ: 03#01**

|                      |                                                                                    |
|----------------------|------------------------------------------------------------------------------------|
| Ad                   | 03#01                                                                              |
| Suallardan           | 9                                                                                  |
| Maksimal faiz        | 9                                                                                  |
| Sualları qarışdırmaq |  |
| Suallar təqdim etmək | 2 %                                                                                |

---

Sual: “İNKOTERMS”-2000 malların göndərilməsinin şərtlərinin neçə qrupunu nəzərdə tutur: (Çəki: 1)

- ☐ 2
  - ☐ 3
  - ☒ 4
  - ☐ 5
  - ☐ Belə buir qruplaşma nəzərdə tutulmayıb;
- 

Sual: “İNKOTERMS”-2000 malların göndərilməsinin hansı qruplarını nəzərdə tutur: (Çəki: 1)

- ☐ E, F, K;
  - ☐ E, F;
  - ☐ E, F, C;
  - ☒ E, F, C, D;
  - ☐ E, F, C, D, P;
- 

Sual: “İNKOTERMS”-2010-dan “İNKOTERMS”-2000-də olan hansı terminlər çıxarılmışdır: (Çəki: 1)

- ☐ EWX, FCA, CPT; CIP;
  - ☐ EWX, FCA, CPT;
  - ☒ DAF; DES; DEQ və DDU;
  - ☐ DAT; DDP; FAS; FOB; CER və CİF
  - ☐ DAP; DAT;
- 

Sual: “İNKOTERMS”-2010 malların göndərilməsinin neçə qrupunu nəzərdə tutur: (Çəki: 1)

- ☒ 2
  - ☐ 3
  - ☐ 4
  - ☐ 5
  - ☐ Belə buir qruplaşma nəzərdə tutulmayıb;
-

Sual: "İNKOTERMS"-2010 malların göndərilməsinin bazis şərtinin hansı növlərini nəzərdə tutur: (Çəki: 1)

- ☒ EWX, FCA, CPT; CIP; DAP; DAT; DDP; FAS; FOB; CER və CİF.
- ☐ EWX, FCA, CPT; CIP; DAP;
- ☐ DAP; DAT; DDP; FAS; FOB; CER və CİF;
- ☐ DAT; DDP; FAS; FOB; CER və CİF
- ☐ CPT; CIP; DAP; DAT; DDP; FAS; FOB;

Sual: "İNKOTERMS"-2010 malların göndərilməsinin I qrupuna hansılar aid edilir: (Çəki: 1)

- ☒ EWX, FCA, CPT; CIP; DAP; DAT; DDP;
- ☐ EWX, FCA, CPT; CIP;
- ☐ DAP; DAT; DDP; FAS; FOB; CER və CİF;
- ☐ DAT; DDP; FAS; FOB; CER və CİF
- ☐ CPT; CIP; DAP; DAT; DDP; FAS; FOB;

Sual: "İNKOTERMS"-2010 malların göndərilməsinin II qrupuna hansılar aid edilir: (Çəki: 1)

- ☐ EWX, FCA, CPT; CIP; DAP; DAT; DDP;
- ☐ EWX, FCA, CPT; CIP;
- ☒ FAS; FOB; CFR və CİF;
- ☐ DAT; DDP; FAS; FOB; CER və CİF
- ☐ CPT; CIP; DAP; DAT; DDP; FAS; FOB;

Sual: "İNKOTERMS"-2010-a hansı yeni terminlər daxil edilmişdir: (Çəki: 1)

- ☐ EWX, FCA, CPT; CIP;
- ☐ EWX, FCA, CPT;
- ☐ FAS; FOB; CFR və CİF;
- ☐ DAT; DDP; FAS; FOB; CER və CİF
- ☒ DAP; DAT;

Sual: "İNKOTERMS"-2010 malların mülkiyyət hüququnun keçməsinə nəzərdə tuturmu: (Çəki: 1)

- ☒ Xeyr;
- ☐ Xeyr, əgər XİF-in iştirakçıları tərəfindən nəzərdə tutulmayıbsa;
- ☐ Bəli ;
- ☐ Bəli, əgər XİF-in iştirakçılarının ölkələri arasında razılıq oduğu zaman;
- ☐ Heç bir cavab doğru deyil;

### **BÖLMƏ: 03#02**

|                      |                                                                                      |
|----------------------|--------------------------------------------------------------------------------------|
| Ad                   | 03#02                                                                                |
| Suallardan           | 16                                                                                   |
| Maksimal faiz        | 16                                                                                   |
| Sualları qarışdırmaq |  |

Suallar təqdim etmək

2 %

Sual: Mal göndərişinin EXW bazis şərtində malların itirilməsi riski malalana keçir: (Çəki: 1)

- ☐ Malsatan tərəfindən malın gəmi portunun yanına yerləşdiyi tarixdən;
- ☐ Malsatan tərəfindən malın göndərmə stansiyasına yerləşdirdiyi tarixdən;
- ☒ Malsatan tərəfindən malın alıcıya təqdim edildiyi tarixdən;
- ☐ Malsatan tərəfindən malın nəqliyyat təşkilatına təqdim edildiyi tarixdən;
- ☐ Cavablardan heç biri doğru deyil.

Sual: Mal göndərişinin FAS bazis şərtində malların itirilməsi riski malalana keçir: (Çəki: 1)

- ☐ Malın malsatan tərəfindən alıcının ölkəsindəki razılaşdırılmış məntəqəsində
- ☒ Kontrak iştirakçılarının razılığına əsasən malın malsatan tərəfindən gəmi portunun yanına yerləşdirdiyi tarixdən;
- ☐ İxracatçının ölkəsindəki razılaşdırılmış məntəqədə malın malsatan tərəfindən
- ☐ İxracatçının ölkəsindəki sərhəddə malın malsatan tərəfindən nəqliyyat təşkilatına
- ☐ Cavablardan heç biri doğru deyil.

Sual: Mal göndərişinin FCA bazis şərtində malların məhv olma yaxud zədələnməsi riski idxalatçıya (malalana) keçir: (Çəki: 1)

- ☒ Malın malsatan tərəfindən nəqliyyat təşkilatına və ya ekspeditora təqdim edildiyi tarixdən;
- ☐ Malı daşıyan gəminin malın boşdılacağı porta yan aldığı andan;
- ☐ Malın sərhəddə razılaşdırılmış məntəqədə idxalatçının sərəncamına təqdim
- ☐ Malın malsatan tərəfindən idxalatçının ölkəsindəki razılaşdırılmış məntəqəyə
- ☐ Cavablardan heç biri doğru deyil.

Sual: Mal göndərişinin FOB bazis şərtində malların gömrük təmizlənməsini kim həyata keçirir: (Çəki: 1)

- ☐ İdxalatçı;
- ☒ İxracatçı;
- ☐ Malıdaşıyan;
- ☐ Malın istehsalçısı;
- ☐ Cavablardan heç biri doğru deyil.

Sual: İxracat malları üzrə gömrük təmizlənməsini kim həyata keçirir: (Çəki: 1)

- ☐ İdxalatçı;
- ☐ İxracatçı;
- ☐ Malıdaşıyan;
- ☒ İxracatçı, əgər kontraktda başqa şərt nəzərdə tutulmayıbsa;
- ☐ Cavablardan heç biri doğru deyil.

Sual: Mal göndərişinin FOB bazis şərtində malların göndəilməsi hansı nəqliyyat vasitəsi ilə nəzərdə tutulur: (Çəki: 1)

- ☒ Dəniz nəqliyyatı və ya daxili su yolu vasitələri ilə ;
  - ☐ Hava nəqliyyatı vasitələri ilə;
  - ☐ Dəmiryolu nəqliyyatı vasitələri ilə;
  - ☐ Hava və dəmiryolu nəqliyyatı vasitələri ilə;
  - ☐ İstənilən nəqliyyat vasitəsi ilə.
- 

Sual: Kontraktlar neçə növə bölünür: (Çəki: 1)

- ☒ 2
  - ☐ 3
  - ☐ 4
  - ☐ 5
  - ☐ 6
- 

Sual: Kontraktların hansı növləri var: (Çəki: 1)

- ☐ əsas, əlavə və təminatlı;
  - ☒ əsas və təminatlı;
  - ☐ əsas və köməkçi;
  - ☐ təminatlı və təminatsız;
  - ☐ əsas, əlavə, təminatlı və təminatsız;
- 

Sual: Əsas kontraktlara nələr aid edilir: (Çəki: 1)

- ☐ istənilən malın, elmi-texniki biliklərin alınması və icarə üzrə kontraktlar;
  - ☐ beynəlxalq turizm, konsaltinq və lizinq üzrə bağlanan kontraktlar;
  - ☒ istənilən malın, elmi-texniki biliklərin alınması və icarə üzrə kontraktlar;
  - ☐ beynəlxalq turizm, konsaltinq və lizinq üzrə bağlanan kontraktlar;
  - ☐ konsaltinq və lizinq üzrə bağlanan kontraktlar
  - ☐ doğru cavab yoxdur;
- 

Sual: Kontraktların subyektinə daxildir: (Çəki: 1)

- ☒ sövdələşmədə iştirak etmək istəyən istənilən hüquqi və fiziki şəxslər.
  - ☐ sövdələşmədə iştirak etmək istəyən istənilən fiziki şəxslər.
  - ☐ sövdələşmədə iştirak etmək istəyən istənilən hüquqi şəxslər;
  - ☐ Malları alan və ya satan fiziki şəxslər;
  - ☐ doğru cavab yoxdur;
- 

Sual: Oferta dedikdə nə başa düşülür: (Çəki: 1)

- ☒ Oferta bir tərəfin digər tərəflə hüquqi öhdəlik yaradan kontrakta girmək barədə kommersiya xarakterli təklifidir;
- ☐ Oferta bir tərəfin digər tərəflə kontrakta girmək barədə istənilən xarakterli təklifidir;
- ☐ Oferta bir tərəfin digər tərəflə hüquqi öhdəlik yaradan kontrakta girmək barədə qeyri-kommersiya xarakterli təklifidir;

- ☐ Oferta bir tərəfin digər tərəflə hüquqi öhdəlik yaradan kontrakta girmək barədə kommersiya xarakterli təklifdir; və Oferta bir tərəfin digər tərəflə hüquqi öhdəlik yaradan kontrakta girmək barədə qeyri-kommersiya xarakterli təklifdir;
- ☐ doğru cavab yoxdur;
- 

Sual: Ofertan dili hansı dil başa düşülür: (Çəki: 1)

- ☐ Ünvanına ofeta göndərilənin dili;
- ☐ Sövdələşmədə iştirak edənlərdən birinin dili;
- ☒ Ünvanına ofeta göndərilənin dili yaxud istənlən xarici dil;
- ☐ Alıcının yaxud satıcının dili;
- ☐ Doğru cavab yoxdur;
- 

Sual: Malın qiyməti nədir: (Çəki: 1)

- ☐ Malın tam maya dəyərinin pulla ifadəsidir;
- ☐ Malın tam olmayan ( qısaldılmış) maya dəyərinin pulla ifadəsidir;
- ☐ Malın istehsal maya dəyərinin pulla ifadəsidir;
- ☐ Doğru cavab yoxdur;
- ☒ Malın dəyərinin pulla ifadəsidir;
- 

Sual: Malın franko qiyməti nədir: (Çəki: 1)

- ☐ Malın sövdələşmə həyata keçirilən qiymətidir;
- ☒ Malın nəqliyyat xərcləri daxil edilməklə nəzərdə tutulan qiymətidir;
- ☐ Malın pərakəndə qiymətidir;
- ☐ Malın istehsal qiymətidir;
- ☐ Malın istehsal və pərakəndə qiymətidir;
- 

Sual: Qiymətlərin fiksasiyası üsulundan asılı olaraq hansı qiymət növlərini mövcuddur: (Çəki: 1)

- ☐ Möhkəm (sabit) və dəyişən qiymətlər;
- ☐ Möhkəm (sabit) və sürüşkən qiymətlər;
- ☒ Möhkəm (sabit), dəyişən və sürüşkən qiymətlər;
- ☐ Topdan və pərakəndə qiymətlər;
- ☐ Dəyişən və sürüşkən qiymətlər.
- 

Sual: Kontraktın bağlanması hansı mərhələləri var: (Çəki: 1)

- ☒ Kontraktın hazırlanması, kontraktın tərtib edilməsi və kontraktın yerinə yetirilməsi;
- ☐ Kontraktın hazırlanması və kontraktın yerinə yetirilməsi;
- ☐ Kontraktın hazırlanması və kontraktın tərtib edilməsi;
- ☐ Kontraktın tərtib edilməsi və kontraktın yerinə yetirilməsi;
- ☐ Kontraktın tərtib edilməsi, kontraktın yerinə yetirilməsi və kontraktın audit;
- 

### **BÖLMƏ: 03#03**

Ad

03#03

Suallardan

8

|                      |                                     |
|----------------------|-------------------------------------|
| Maksimal faiz        | 8                                   |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 2 %                                 |

Sual: Mal göndərişinin EXW bazis şərtində malların itirilməsi riski malalana keçir: (Çəki: 1)

- ☐ Malsatan tərəfindən malın gəmi portunun yanına yerləşdiyi tarixdən;
- ☐ Malsatan tərəfindən malın göndərmə stansiyasına yerləşdirdiyi tarixdən;
- ☒ Malsatan tərəfindən malın alıcıya təqdim edildiyi tarixdən;
- ☐ Malsatan tərəfindən malın nəqliyyat təşkilatına ( daşıyana) təqdim edildiyi tarixdən;
- ☐ Cavablardan heç biri doğru deyil.

Sual: Malların göndərişinin bazis şərtinə əsasında hansı şərt durur: (Çəki: 1)

- ☐ Franko-zavod ;
- ☐ Franko daşıyıcı;
- ☒ Franko;
- ☐ Franko malsatan;
- ☐ Franko malalan.

Sual: İNKOTERMS 2010-a daxil edilən I qrupa daxil olan bazis şərtlərində malların hansı nəqliyyat növü ilə daşınmasını nəzərdə tutur: (Çəki: 1)

- ☒ İstənilən nəqliyyat növü;
- ☐ Dəniz və çay nəqliyyat növü; ;
- ☐ Hava nəqliyyat növü;
- ☐ Boru və dəniz nəqliyyat növü;
- ☐ Yalnız gəmi və qatar nəqliyyat növü

Sual: İNKOTERMS 2010-a daxil edilən DAT bazis şərtlərində satıcının vəzifəsi nə zaman bitmiş hesab olunur: (Çəki: 1)

- ☒ yükün kontrakda razəlaşdırılan təyinat stansiyasında- terminalda alıcıya verildiyi andan;
- ☐ İstənilən yerdə malı alıcıya verildiyi andan;
- ☐ Hava limanında malı alıcıya verildiyi andan;
- ☐ təyinat ölkəsində istənilən yerdə malı alıcıya verildiyi andan;
- ☐ Doğru cavab yoxdur..

Sual: Franko termini nəyi ifadə edir: (Çəki: 1)

- ☒ Azaddır;
- ☐ Borcludur;
- ☐ Ödəməlidir;
- ☐ Razıdır;
- ☐ Doğru cavab yoxdur .

Sual: Mal göndərişinin bazis şərtində malların itirilməsi riskini nəzərdə tutulurmu: (Çəki: 1)

- ☐ Tutmur; əgər malsatan tələd edirsə;  
☐ Tutur, əgər malsatan tələd edirsə ;  
☒ Tutur;  
☐ Tutmur; əgər malalan tələd edirsə;  
☐ Tutur; əgər malalan tələd edirsə.

Sual: Malların alğı-satqısı üzrə beynəlxalq konvensiya neçə hissədən ibarətdir: (Çəki: 1)

- ☐ 2  
☐ 3  
☒ 4  
☐ 5  
☐ 6

Sual: Malların alğı-satqısı üzrə beynəlxalq konvensiyasında nələr əks etdirilir: (Çəki: 1)

- ☐ Tərtib olunma şərtləri və satıcının vəzifələri;  
☐ Tərtib olunma şərtləri və alıcının vəzifələri;  
☐ Alıcı və satıcının vəzifələri;  
☐ Riskin keçirilməsinə xərclərin bölgüsü;  
☒ Yuxarıda qeyd edilənlərin hamısı.

### **BÖLMƏ: 04#01**

|                      |                                     |
|----------------------|-------------------------------------|
| Ad                   | 04#01                               |
| Suallardan           | 7                                   |
| Maksimal faiz        | 7                                   |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 2 %                                 |

Sual: Xarici iqtisadi fəaliyyətdə ödəmə metodları dedikdə nə başa düşülür: (Çəki: 1)

- ☒ Bu ödəmə və pulun alınması mexanizmləridir( üsullarıdır);  
☐ Bu ödəmənin həyata keçirildiyi alətlərdir( hesablaşma sənədləridir);  
☐ Bu ödəmə mexanizmləridir( üsullarıdır);  
☐ Yuxarıda qeyd edilənlərin hamısı;  
☐ Doğru cavab yoxdur;

Sual: Xarici iqtisadi fəaliyyətdə ödəmə formaları dedikdə nə başa düşülür: (Çəki: 1)

- ☐ Bu ödəmə və pulun alınması mexanizmləridir( üsullarıdır);  
☒ Bu ödəmənin həyata keçirildiyi alətlərdir( hesablaşma sənədləridir);

- ☐ Bu ödəmə mexanizmləridir(üsullarıdır);
  - ☐ Yuxarıda qeyd edilənlərin hamısı;
  - ☐ Doğru cavab yoxdur;
- 

Sual: Xarici iqtisadi fəaliyyətdə tətbiq edilən ödəmə formaları nəyə əsasən seçilir: (Çəki: 1)

- ☒ Alıcı və satıcı arasında bağlanmış kontrakta əsasən;
  - ☐ Alıcının istəyinə əsasən;
  - ☐ Satıcının istəyinə əsasən;
  - ☐ Alıcının və satıcının istəyinə əsasən;
  - ☐ Doğru cavab yoxdur;
- 

Sual: Xarici iqtisadi fəaliyyərdə istifadə edilən hesablaşma formaları içərisində ən geniş tətbiq onunanı hansıdır: (Çəki: 1)

- ☐ Çek, inkasso;
  - ☐ Ödəmə tapşırığı, veksəl;
  - ☒ Akkreditiv, kommersiya krediti və inkasso;
  - ☐ Çek, inkasso, ödəmə tapşırığı və veksellərlə;
  - ☐ Çek və veksellərlə.
- 

Sual: Xarici iqtisadi fəaliyyərdə istifadə edilən hesablaşma formaları aşağıdakılardır: (Çəki: 1)

- ☐ Çek, inkasso;
  - ☐ poçt köçürmələri və veksellə;
  - ☐ Akkreditiv və SWIFT formasında pul köçürmələri;
  - ☒ Çek, inkasso; poçt köçürmələri və veksellə; Akkreditiv və SWIFT formasında pul köçürmələri
  - ☐ Çek və veksellərlə
- 

Sual: Xarici iqtisadi fəaliyyərdə istifadə edilən akkreditin hesablaşma formasının növlərini sadalayın: (Çəki: 1)

- ☐ Çağrılan və çağrılmayan;
  - ☐ Təsdiq edilən və təsdiq edilməyən, transrentabelli ( köçürülən, bölünən. kəsirli,və s), çağrılan;
  - ☐ Çağrılan və çağrılmayan, təsdiq edilən və təsdiq edilməyən, transrentabelli
  - ☒ Çağrılan və çağrılmayan, təsdiq edilən və təsdiq edilməyən, transrentabelli (köçürülən,bölünən, kəsirli və s.
  - ☐ Çağrılan və çağrılmayan, təsdiq edilən və təsdiq edilməyən.
- 

Sual: İdxalatçı tərəfindən qoyulmuş akkreditivi çeri çağırmaq hüququna malikdir: (Çəki: 1)

- ☐ İdxalatçı;
- ☐ Müvəkkil bank;
- ☒ İdxalatçı və müvəkkil bank;
- ☐ Gömrük brokeri

☐ İxracatçı.

### **BÖLMƏ: 04#02**

|                      |                                                                                    |
|----------------------|------------------------------------------------------------------------------------|
| Ad                   | 04#02                                                                              |
| Suallardan           | 10                                                                                 |
| Maksimal faiz        | 10                                                                                 |
| Sualları qarışdırmaq |  |
| Suallar təqdim etmək | 2 %                                                                                |

Sual: Hansı halda idxalatçı tərəfindən qoyulmuş çağrılmayan akkreditiv çağrıla və ya dəyişdirilə bilər, hansı hallarda isə yox: (Çəki: 1)

- ☐ Nəzərdə tutulmayan hallar baş verdikdə idxalatçı tərəfindən akkreditiv çağrıla və ya dəyişdirilə bilər
- ☐ Akkreditiv çağırılması üzrə mövcud prosedura idxalatçı tərəfindən yalnız ixracatçının icazəsi ilə dəyişdirilə bilər
- ☒ Akkreditiv çağırılması idxalatçı tərəfindən yalnız müvəkkil bankın razılığı ilə həyata keçirilə bilər
- ☐ Qüvvədə olduğu müddətdə idxalatçı tərəfindən akkreditiv çağırılması və ya dəyişdirilməsi heç bir halda baş verə bilməz, çünki, bu proseduranın pozulması bu hesablama formasının mahiyyətinə ziddir.
- ☐ Qanunvericilikdə belə hal nəzərdə tutulmayıb.

Sual: Hesablama çekləri ödənilə bilər: (Çəki: 1)

- ☐ Nağd qaydada;
- ☐ Çek sahibinin bankda olan hesabına köçürülməklə;
- ☐ Qed edilən hesablama forması xarici iqtisadi fəaliyyətdə tətbiq olunmur;
- ☒ Nağd qaydada və ya çek sahibinin bankda olan hesabına köçürülməklə;
- ☐ İxracatçının istəyinə əsasən yalnız nağd formada

Sual: Xarici iqtisadi fəaliyyətdə ödəmə tapşırığı formasında hesablama tətbiq oluna bilər: (Çəki: 1)

- ☐ Xeyr;
- ☒ Bəli;
- ☐ Xeyr, əgər bankın qanunvericili ilə başqası nəzərdə tutulmayıbsa;
- ☐ Ödəmə tapşırığı formasında hesablama çox az tətbiq olunur və yalnız öhdəliklərin ödənilməsinin dövlətlərarası razılaşmalara əsasən nəzərdə tutulduğu hallarda istifadə olunur;
- ☐ Qanunvericilikdə belə hal nəzərdə tutulmayıb.

Sual: Müqavilədə göstərilən zaman öz öhdəliyini idxalatçı qarşısında yerinə yetirdiyi halda ixracatçının pul vəsaitini ala biləcəyi akkreditivin fəaliyyət müddətini göstərin: (Çəki: 1)

- ☒ 30-150 gün ərzində, lakin 1 ildən çox olmamaqla;

- ☐ 6 ay müddətinə qədər;
  - ☐ 90 gündən çox olmayan;
  - ☐ 15 aydan çox olmayan;
  - ☐ heç biri doğru deyil.
- 

Sual: Təsdiq edilmiş və çağırılmayan akkreditiv dedikdə nə başa düşülür: (Çəki: 1)

- ☐ Öhdəliyin idxalatçı tərəfindən girov formasında ödənilməsinə nəzərdə tutan akkreditiv;
  - ☐ Pul sənədinin alınmasını təsdiqləyən və ixracatçı qarşısında cavabdehlik daşıyan bank tərəfindən açılmış akkreditiv
  - ☐ Ödənilməsinə cavabdeh olan bank tərəfindən açılmış akkreditiv;
  - ☒ Elə akkredit formasıdır ki, akkreditivi açan və onu təsdiqləyən hər iki bank ixracatçı qarşısında onun ödənilməsinə cavabdehlik daşıyır.
  - ☐ Heç biri doğru deyil.
- 

Sual: İxracatçının öz öhdəliyini nəzərdə tutulan müddətdə yerinə yetirmədiyi halda açılmış akkreditiv üzrə məbləğin idxalatçıya qaytarılmasına zəmanət verilir: (Çəki: 1)

- ☐ Bəli, yalnız fors-major hallarında;
  - ☒ Bəli;
  - ☐ Xeyr;
  - ☐ Mövcud hal mövcud qanunvericilikdə nəzərdə tutulmayıb;
  - ☐ heç biri doğru deyil.
- 

Sual: Akkreditiv hesablaşma forması kimin üçün daha sərfəli hesab olunur: (Çəki: 1)

- ☒ İxracatçı üçün, çünki hələlik rəsmiləşdirilməmiş yüklənmiş mal, yerinə yetirilmiş işlərvə göstərilmiş xidmətlər üzrə alıcılara öhdəliyin şərtsiz ödənilməyə zəmanət verir.
  - ☐ İdxalatçı üçün, çünki akkreditivin açıldığı tarixdən ixracatçının öz öhdəliyini yerinə yetirəcəyinə tam əmin olur;
  - ☐ Xarici iqtisadi başlaşmanın hər iki iştirakçısı üçün;
  - ☐ Akkreditiv yalnız bir ixracatçı üçün acıldığına üçün az səmərəli olduğuna görə bu hesablaşma formasından az istifadə olunur;
  - ☐ Akkreditivi açan və təsdiqləyən banklar üçün.
- 

Sual: Akkreditivin açılması barədə banka müraciət edərkən alıcı ərizədə hansı rekvizitləri göstərməlidir: (Çəki: 1)

- ☐ İxracatçının adını, kontraktın nömrəsini və ödənişin məbləğini;
  - ☐ İxracatçının adını və ödənişin məbləğini;
  - ☐ İxracatçının adını, kontraktın nömrəsini və akkreditivin müddətini;
  - ☐ İxracatçının adını, kontraktın nömrəsini, ödənişin məbləğini və akkreditivin müddətini;
  - ☒ İxracatçının adını, kontraktın tarixi və nömrəsini, akkreditivin müddətini, ödənişin məbləğini və ixracatçının bankının pulu ixracatçının hesabına kecməsi üçün yerinə yetiriləsi tələb olunan şərtləri;
- 

Sual: Akkreditivin hansı vəsaitlər hesabına açıla bilər: (Çəki: 1)

- ☐ İdxalatçının vəsaiti;
- ☐ Bank krediti;
- ☒ İdxalatçının vəsaiti, onun olmadığı və ya kifayət etmədiyi hallarda isə müvəkkil bankın krediti;
- ☐ İxracatçının hesabına
- ☐ Kontraktda göstərilənə uyğun olaraq idxalatçının vəsaiti və ya kredit hesabına

Sual: . Kommersiya krediti vasitəsilə hesablaşma formasının mahiyyətini açıqlayın: (Çəki: 1)

- ☒ İxracatçı malı idxalatçıya kontraktda nəzərdə tutulan faiz də daxil olmaqla onun dəyərini ödəməyə möhlət verməklə təqdim edir;
- ☐ İxracatçı alıcıya malın dəyərini kontraktda nəzərdə tutulan qaydada iki müddətdə ödəməklə təqdim edir: ilkin olaraq kontraktın dəyərinin 50 faizi həcmində və qalan 50 faizini isə birinci ödənişdən keçən 90 gün müddətində;
- ☐ İxracatçı idxalatçıya öhdəliyini kontrakta əsasən bərabər hissələrlə malın yükləndiyi tarixdən 90 gündən gec olmayaraq ödəməyə imkan verir;
- ☐ İxracatçı idxalatçıya onun ünvanına yüklənmiş mala görə öhdəliyini bərabər hissələrlə, lakin müqavilə üzrə öhdəliyini yerinə yetirdikdən 180 gündən gec olmayaraq ödəməyə imkan verir;
- ☐ İxracatçı idxalatçıya öhdəliyini kontrakta əsasən bərabər hissələrlə malın yükləndiyi tarixdən 120 gündən gec olmayaraq ödəməyə imkan verir;

### **BÖLMƏ: 04#03**

|                      |                                     |
|----------------------|-------------------------------------|
| Ad                   | 04#03                               |
| Suallardan           | 7                                   |
| Maksimal faiz        | 7                                   |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 2 %                                 |

Sual: Aşağıdakılardan hansı həm hesablaşma forması və həm də hesablaşma mexanizminə aiddir. (Çəki: 1)

- ☐ qabaqcadan ödəmə;
- ☒ akkreditiv və inkasso;
- ☐ cek və veksellə hesablaşma;
- ☐ açıq hesab və ceküzrə hesablaşma;
- ☐ Düzgün cavab yoxdur

Sual: Çeklərin aşağıdakı növləri vardır. (Çəki: 1)

- ☐ pul və hesablaşma ceki;
- ☐ yol çeki və bank ceki;
- ☒ pul və hesablaşma ceki; yol çeki və bank ceki;
- ☐ pul və yol çeki;
- ☐ Düzgün cavab yoxdur

Sual: Hesablaşma ceki hansı qaydada hesablaşmalar üçün nəzərdə tutulur: (Çəki: 1)

- ☒ nağdsız hesablaşmaların aparılması üçün;
- ☐ mal əməliyyatların nağd ödənilməsi üçün;
- ☐ mal və xidmətə görə nağd qaydada;
- ☐ yalnız nəqliyyat təşkilatları qeri-nağd;
- ☐ Düzgün cavab yoxdur.

Sual: Vekselin dövriyyəsi zamanı onun məbləğinə aşağıdakılar daxil edilir: (Çəki: 1)

- ☐ vekselin məbləği;
- ☐ veksəl üzrə hesablanmış faiz məbləği;
- ☒ vekselin məbləği və hesablanmış faizin məbləği
- ☐ vekselin nominal dəyəri;
- ☐ Düzgün cavab yoxdur

Sual: Remitet dedikdə aşağıdakılar başa düşülür: (Çəki: 1)

- ☐ vekse üzrə məbləği ödəməli olan şəxs;
- ☐ köçürmə vekselinə verən şəxs;
- ☐ idxalatçı;;
- ☒ veksəl üzrə pulu almalı olan şəxs;
- ☐ Düzgün cavab yoxdur

Sual: Trassant dedikdə aşağıdakılar başa düşülür: (Çəki: 1)

- ☐ vekse üzrə məbləği ödəməli olan şəxs;
- ☒ köçürmə vekselinə vermiş şəxs;
- ☐ idxalatçı;;
- ☐ veksəl üzrə pulu almalı olan şəxs;
- ☐ Düzgün cavab yoxdur

Sual: Trassat dedikdə aşağıdakılar başa düşülür: (Çəki: 1)

- ☒ vekse üzrə məbləği ödəməli olan şəxs;
- ☐ köçürmə vekselinə vermiş şəxs;
- ☐ idxalatçı;;
- ☐ veksəl üzrə pulu almalı olan şəxs;
- ☐ Düzgün cavab yoxdur

### **BÖLMƏ: 05#01**

|                      |                                                                                      |
|----------------------|--------------------------------------------------------------------------------------|
| Ad                   | 05#01                                                                                |
| Suallardan           | 5                                                                                    |
| Maksimal faiz        | 5                                                                                    |
| Sualları qarışdırmaq |  |
| Suallar təqdim etmək | 2 %                                                                                  |

Sual: Müəssisədə XİF-in uçotunun təşkilinə kim cavabdehdir: (Çəki: 1)

- ☒ Müəssisənin rəhbəri;
- ☐ maliyyə direktoru;
- ☐ Baş mühasib;
- ☐ Kommersiya şödəsinin müdiri;
- ☐ Düzgün cavab yoxdur,

Sual: Müəssisədə XİF üzrə uçot hansı formalarda təşkil edilə bilər: (Çəki: 1)

- ☐ Məmərial -order;
- ☐ mərkəzləşdirilmiş;
- ☐ Jurnal-order;
- ☐ Qeyri- mərkəzləşdirilmiş;
- ☒ mərkəzləşdirilmiş və Qeyri- mərkəzləşdirilmiş;

Sual: Kommersiya təşkilatları üçün nəzərdə tutulan XİF-in uçotunun hesablar planı neçə bölmədən ibarətdir: (Çəki: 1)

- ☐ 5
- ☐ 6
- ☐ 7
- ☐ 8
- ☒ 9

Sual: Müəssisə aktivlərinin uçotu üçün nəzərdə tutulan hesablar müvafiq hesablar planının hansı bölmələrini əhatə edir: (Çəki: 1)

- ☐ I və III ;
- ☐ II və III;
- ☐ III və IV;
- ☒ I və II;
- ☐ VIII və IX.

Sual: XİF üzrə hesablar planının III bölməsinə necə adlanır: (Çəki: 1)

- ☒ Kapital ;
- ☐ Qısamüddətli aktivlər;
- ☐ Uzunmüddətli aktivlər;
- ☐ Xərclər;
- ☐ Mənfəət.

### **BÖLMƏ: 05#02**

|                      |                                                                                      |
|----------------------|--------------------------------------------------------------------------------------|
| Ad                   | 05#02                                                                                |
| Suallardan           | 26                                                                                   |
| Maksimal faiz        | 26                                                                                   |
| Sualları qarışdırmaq |  |

---

Suallar təqdim etmək2 %

---

Sual: XİF üzrə hesablar planının V bölməsin necə adlanır: (Çəki: 1)

- ☐ Uzunmüddətli aktivlər; Kapital ;
  - ☒ Qısamüddətli öhdəliklər;
  - ☐ Uzunmüddətli aktivlər;
  - ☐ Kapital ;
  - ☐ Mənfəət vergisi.
- 

Sual: XİF üzrə gəlirlər hesablar planında öz əksini necə tapır: (Çəki: 1)

- ☐ Əsas və sair əməliyyat gəlirləri;
  - ☐ Sair əməliyyat gəlirləri və fəaliyyətin dayandırılmasından gəlirlər;
  - ☐ Maliyyə gəlirləri və fəaliyyətin dayandırılmasından gəlirlər;
  - ☒ Əsas, əməliyyat, maliyyə və fəaliyyətin dayandırılmasından gəlirlər;
  - ☐ Sair əməliyyat gəlirləri və fəaliyyətin dayandırılmasından gəlirlər;
- 

Sual: XİF üzrə hesablar planında kapital bölməsinin tərkibinə hansı hesablar daxildir: (Çəki: 1)

- ☐ Nominal (nizamnamə) kapitalı;
  - ☐ Emissiya gəliri və geri alınmış kapital (səhm);
  - ☒ Kapital ehtiyatları, bölüşdürülməmiş mənfəət (ödənilməmiş) zərər, nominal (nizamnamə) kapitalı və ceri alınmış kapital (səhm);
  - ☐ A və B-də göstərilən;
  - ☐ Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi və ceri alınmış kapital (səhm);
- 

Sual: XİF üzrə hesablar planının xərclər bölməsinin tərkibinə hansı xərcləri uçota alan hesablar daxildir: (Çəki: 1)

- ☐ Satışın maya dəyəri, maliyyə və kommersiya xərclərini;
  - ☐ İnzibatı, sair əməliyyat və kommersiya xərclərini;
  - ☐ Maliyyə və kommersiya xərclərini;
  - ☒ Satışın maya dəyəri, maliyyə və kommersiya xərclərini; İnzibatı, sair əməliyyat və kommersiya xərclərini;
  - ☐ Dolğun cavab yoxdur.
- 

Sual: XİF üzrə hesablar planında xərcləri uçota alan hesablar hansı bölməyə daxildir: (Çəki: 1)

- ☐ III bölmədə;
  - ☐ IV bölmədə;
  - ☐ V və VI bölmədə;
  - ☒ VII bölmədə;
  - ☐ IX .
-

Sual: XİF üzrə hesablar planının IV bölməsin necə adlanır: (Çəki: 1)

- ☐ Uzunmüddətli aktivlər; Kapital ;
  - ☒ Uzunmüddətli öhdəliklər;
  - ☐ Uzunmüddətli aktivlər;
  - ☐ Kapital ;
  - ☐ Mənfəət vergisi.
- 

Sual: XİF üzrə hesablar planının IV bölməsində uzunmüddətli öhdəliklər necə qrupda əks etdirilir: (Çəki: 1)

- ☐ 3
  - ☐ 4
  - ☒ 5
  - ☐ 6
  - ☐ 7
- 

Sual: XİF üzrə hesablar planının V bölməsində qısamüddətli öhdəliklər necə qrupda əks etdirilir: (Çəki: 1)

- ☐ 3
  - ☐ 4
  - ☒ 5
  - ☐ 6
  - ☐ 7
- 

Sual: Təxirə salınmış vergi öhdəlikləri hesablar planının neçənci bölməsinə daxil edilmişdir: (Çəki: 1)

- ☐ III
  - ☒ IV
  - ☐ V
  - ☐ VI
  - ☐ IX
- 

Sual: XİF üzrə əldə edilən gəlirlərin uçota alan hesablar hesablar planının neçənci bölməsində öz əksini tapır: (Çəki: 1)

- ☐ III
  - ☐ IV
  - ☐ V
  - ☒ VI
  - ☐ IX
- 

Sual: XİF üzrə hesablar planının Gəlirlər bölməsinin tərkibinə gəlirləri uçota alan hansı hesablar daxildir: (Çəki: 1)

- ☐ əsas əməliyyat gəlirləri, sair əməliyyat gəlirləri;
- ☐ fəaliyyətin dayandırılmasından məfəət, sair əməliyyat gəlirləri və maliyyə gəlirləri;
- ☒ əsas və sair əməliyyat, maliyyə, fəaliyyətin dayandırılmasından və fəvqəladə gəlirləri;

- ☐ A və B-də göstərilən;
  - ☐ Dolğun cavab yoxdur.
- 

Sual: XİF üzrə hesablar planında Maliyyə gəlirləri (631) hesabı hansı bölməyə daxildir: (Çəki: 1)

- ☐ IV Uzunmüddətli öhdəliklər;
  - ☐ V Qısamüddətli öhdəliklər;
  - ☒ VI Gəlirlər;
  - ☐ VII Xərclər;
  - ☐ IX Mənfəət vergisi .
- 

Sual: XİF üzrə hesablar planının Mənfəətlər (zərərlər) bölməsinə neçə hesab daxildir: (Çəki: 1)

- ☒ 2
  - ☐ 3
  - ☐ 5
  - ☐ 7
  - ☐ 9
- 

Sual: XİF üzrə hesablar planının Mənfəətlər (zərərlər) bölməsinə hansı hesablar daxil edilmişdir: (Çəki: 1)

- ☒ Ümumi mənfəət (zərər) (801) və Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay (811).
  - ☐ Ümumi mənfəət (zərər) (801), Maliyyə gəlirləri (631), Sair əməliyyat cəliir(611) və Kommersiya xərcləri(711) ;
  - ☐ Ümumi mənfəət (zərər) (801) və Hesabat dövrünün xalis mənfəəti(zərəri) (341);
  - ☐ Elan edilmiş dividendlər (344), Hesabat dövrünün xalis mənfəəti(zərəri) (341) və Ümumi mənfəət (zərər) (801);
  - ☐ Hesabat dövrünün xalis mənfəəti(zərəri) (341) və Ümumi mənfəət (zərər) (801)
- 

Sual: Passivləri uçota alan hesablar XİF üzrə hesablar planının hansı bölməsinə daxil edilmişdir: (Çəki: 1)

- ☐ I bölməsinə;
  - ☒ III, IV və V bölməsinə;
  - ☐ IV və V bölməsinə;
  - ☐ III və IV bölməsinə;
  - ☐ IX bölməsinə .
- 

Sual: Qısamüddətli öhdəliklər XİF üzrə hesablar planının neçənci bölməsinə daxil edilmişdir: (Çəki: 1)

- ☐ III
  - ☐ IV
  - ☒ V
  - ☐ VI
  - ☐ VII
-

Sual: XİF üzrə hesablar planının IX bölməsi necə adlanır: (Çəki: 1)

- ☐ Xərclər;
  - ☐ Gəlirlər
  - ☒ Mənfəət vergisi;
  - ☐ cari mənfəət vergisi üzrə xərclər;
  - ☐ düzgün cavab yoxdur..
- 

Sual: XİF üzrə hesablar planının IX bölməsinə necə hesab daxildir: (Çəki: 1)

- ☒ 2
  - ☐ 3
  - ☐ 5
  - ☐ 8
  - ☐ 9
- 

Sual: XİF üzrə hesablar planının I bölməsi necə adlanır: (Çəki: 1)

- ☒ Uzunmüddətli aktivlər;
  - ☐ Aktivlər;
  - ☐ Qısamüddətli aktivlər;
  - ☐ Qısamüddətli öhdəliklər;
  - ☐ Öhdəliklər
- 

Sual: Faiz xərci yaradan öhdəliklər XİF üzrə hesablar planının hansı bölməsinə daxildir. necə adlanır: (Çəki: 1)

- ☐ II
  - ☐ III
  - ☒ V
  - ☐ VII
  - ☐ IX
- 

Sual: Uzunmüddətli faiz xərci yaradan öhdəliklər XİF üzrə hesablar planının hansı bölməsinə daxildir. necə adlanır: (Çəki: 1)

- ☐ II
  - ☐ III
  - ☒ IV
  - ☐ VII
  - ☐ IX
- 

Sual: Qısamüddətli faiz xərci yaradan öhdəliklər XİF üzrə hesablar planının hansı bölməsinə daxildir. necə adlanır: (Çəki: 1)

- ☐ II
  - ☐ III
  - ☒ V
  - ☐ VII
  - ☐ IX
-

Sual: Qısamüddətli faiz xərci yaradan öhdəliklərXİF üzrə hesablar planının hansı bölməsinə daxildir: (Çəki: 1)

- ☐ II  
☐ III  
☒ V  
☐ VII  
☐ IX
- 

Sual: XİF üzrə hesablar planının II bölməsi necə adlanır: (Çəki: 1)

- ☐ Uzunmüddətli aktivlər  
☐ Aktivlər  
☒ Qısamüddətli aktivlər  
☐ Qısamüddətli öhdəliklər  
☐ Öhdəliklər
- 

Sual: Ehtiyatları uçota alan hesablarXİF üzrə hesablar planının hansı bölməsinə daxildir: (Çəki: 1)

- ☒ II  
☐ III  
☐ V  
☐ VII  
☐ IX
- 

Sual: Xərcləri uçota alan hesablarXİF üzrə hesablar planının hansı bölməsinə daxildir: (Çəki: 1)

- ☐ II  
☐ III  
☐ V  
☒ VII  
☐ IX
- 

### **BÖLMƏ: 06#01**

|                      |                                     |
|----------------------|-------------------------------------|
| Ad                   | 06#01                               |
| Suallardan           | 18                                  |
| Maksimal faiz        | 18                                  |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 2 %                                 |

Sual: Azərbaycan Respublikasında valyuta əməliyyatlarının aparılmasının əsas prinsiplərini hansı baza sənədi müəyyən edir: (Çəki: 1)

- ☐ AR Gömrük Məcəlləsi;  
☐ “Gömrük tarifi haqqında” AR qanunu;

- ☒ “Valyuta tənzimi haqqında” AR Qanunu;
  - ☐ “Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi” haqqında AR qanunu;
  - ☐ AR Gömrük Məcəlləsi və “Gömrük tarifi haqqında” AR qanunu;
- 

Sual: Azərbaycan Respublikasında xarici valyuta dedikdə nə başa düşülür: (Çəki: 1)

- ☐ Konkret xarici dövlətin pul vahidində hesablarda olan vəsaitlər;
  - ☐ Dövriyyədə olan və müvafiq xarici dövlətin qanunu ödəniş vasitəsi sayılan pul nişanları
  - ☐ Xarici dövlətlərin pul vahidində və ya beynəlxalq pul və ya ödəmə vahidlərində hesablarda olan vəsaitlər,
  - ☒ Dövriyyədə olan və müvafiq xarici dövlətin qanunu ödəniş vasitəsi sayılan pul nişanları, Xarici dövlətlərin pul vahidində və ya beynəlxalq pul və ya ödəmə vahidlərində hesablarda olan vəsaitlər, həmçinin dövriyyədə götürülmüş, lakin dəyişdirilməsi nəzərdə tutulan pul nişanları;
  - ☐ Beynəlxalq pul və ya ödəmə vahidlərində hesablarda olan vəsaitlər.
- 

Sual: Mövcud qanunvericiliyə əsasən valyuta dəyərlilərinə nələr aid edilir: (Çəki: 1)

- ☐ Xarici valyuta;
  - ☐ Xarici valyuta və xarici valyutada olan qiymətli kağızlar;
  - ☐ İstənilən forma və vəziyyətdə olan qiymətli metallar ( zərgərlik və digər məişət məmulatları, həçinin lom istisna olmaqla), xarici valyuta;
  - ☒ Xammal və işlənmiş formada olan təbii qiymətli daşlar, zümrüd (zərgərlik və digər məişət məmulatları, həmçinin lom istisna olmaqla), xarici valyutada olan qiymətli kağızlar, xarici valyuta və istənilən forma və vəziyyətdə olan qiymətli metallar (zərgərlik və digər məişət məmulatları, həçinin lom istisna olmaqla);
  - ☐ Beynəlxalq pul və ya ödəmə vahidlərində hesablarda olan vəsaitlər.
- 

Sual: Xarici iqtisadi fəaliyyətdə valyuta əməliyyatlarına aid edilir: (Çəki: 1)

- ☐ AR valyutasında rezident və qeyri-rezidentlər arasında aparılan hesablaşmalar, xarici valyuta ilə AR-ə və AR-dən edilən köçürmələr, valyuta dəyərlilərinin AR-ə gətirilməsi və AR-dən çıxarılması;
  - ☒ Valyuta dəyərlilərinə mülkiyyət və digər hüquqların keçməsi ilə əlaqədar əməliyyatlar, o cümlədən ödəmə vasitəsi kimi xarici valyutadan və xarici valyutada ödəmə sənədlərindən istifadə edilməklə beynəlxalq pul köçürmələrinin həyata keçirilməsi, AR valyutasında rezident və qeyri-rezidentlər arasında aparılan hesablaşmalar, valyuta dəyərlilərinin AR-ə gətirilməsi və AR-dən çıxarılması;
  - ☐ Beynəlxalq pul köçürmələrinin həyata keçirilməsi, AR valyutasında rezident və qeyri-rezidentlər arasında aparılan hesablaşmalar;
  - ☐ Nizamnamə kapitalının formalaşması (təsisçilər vəsaiti xarici valyuta ilə köçürdüyü hallarda), beynəlxalq pul köçürmələrinin həyata keçirilməsi, AR valyutasında rezident və qeyri-rezidentlər arasında aparılan hesablaşmalar ilə əlaqədar əməliyyatlar;
  - ☐ Xarici valyuta ilə AR-ə və AR-dən edilən köçürmələr, valyuta dəyərlilərinin AR-ə gətirilməsi və AR-dən çıxarılması;
- 

Sual: “Valyuta tənzimlənməsi haqqında ” AR Qanununa əsasən valyuta əməliyyatları neçə təsnifləşdirilir: (Çəki: 1)

- ☒ Cari və kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına ;
  - ☐ Kapitalın hərəkəti ilə bağlı əməliyyatlar;
  - ☐ Cari valyuta əməliyyatları;
  - ☐ Valyuta əməliyyatlarının təsnifatı təşkilat tərəfindən onun nizamnamə üzrə fəaliyyətinə
  - ☐ Xarici və milli valyutanın hərəkəti ilə bağlı əməliyyatlar.
- 

Sual: Qeyri-rezidentlər AR ərazisində müvəkil banklarda bank hesablarını hansı valyutada açə bilərlər: (Çəki: 1)

- ☐ AR-in valyutası ilə;
  - ☐ Konvertasiya olunan istənilən xarici valyuta ilə;
  - ☐ Xarici valyuta ilə;
  - ☒ AR-in valyutası və xarici valyuta ilə;
  - ☐ AR-in valyutası və konvertasiya olunan istənilən xarici valyuta ilə;
- 

Sual: Valyuta qanunvericiliyinə əsasən malların idxalı və ixracı üzrə ödənişin aparılmasına 180 günədək müddətin alınması hansı növ əməliyyatlara aid edilir: (Çəki: 1)

- ☐ Kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına ;
  - ☒ Cari valyuta əməliyyatlarına;
  - ☐ Uçot siyasətindən asılı olaraq cari və ya kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına;
  - ☐ Xarici valyutanın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına;
  - ☐ Cavablardan heç biri doğru deyil.
- 

Sual: Təsdiqedicə sənədlər müvəkil bank tərəfindən əməliyyatın aparılma tarixindən sonra hansı müddətdə saxlanmalıdır: (Çəki: 1)

- ☐ Bir il müddətində;
  - ☐ İki il müddətində;
  - ☐ Üç il müddətində;
  - ☐ Dörd il müddətində;
  - ☒ Beş il müddətində.
- 

Sual: Rezidentlər tərəfindən valyuta əməliyyatlarının aparılmasına AR-in Mərkəzi Bankının ərazi orqanlarının icazəsi tələb olunur: (Çəki: 1)

- ☐ Bəli, yalnız daşınmaz əmlakın alınması üzrə əməliyyatlar üzrə;
  - ☐ Bəli, yalnız nizamnamə kapitalına qeyri-rezident tərəfindən payın ödənilməsi ilə bağlı əməliyyatlar üzrə;
  - ☐ Bəli, yalnız daşınmaz əmlakın alınması üzrə əməliyyatlar üzrə və nizamnamə kapitalına qeyri-rezident tərəfindən payın ödənilməsi ilə bağlı əməliyyatlar üzrə;
  - ☐ Bəli, bütün növ əməliyyatlar üzrə;
  - ☒ Tələb olunmur, əvvəllər verilmiş icazə onun qüvvədə olduğu dövrün sonuna qədər tətbiq edilir
- 

Sual: Rezidentlər arasında milli valyuta ilə əməliyyatlarının aparılmasına məhdudiyyət qoyulur: (Çəki: 1)

- ☐ Bəli, yalnız daşınmaz əmlakın alınması üzrə əməliyyatlar üzrə;
  - ☐ Bəli, yalnız nizamnamə kapitalına rezident tərəfindən payın ödənilməsi ilə bağlı əməliyyatlar üzrə;
  - ☐ Bəli, yalnız daşınmaz əmlakın alınması üzrə əməliyyatlar üzrə və yalnız nizamnamə kapitalına rezident tərəfindən payın ödənilməsi ilə bağlı əməliyyatlar üzrə;
  - ☐ Bəli, bütün növ əməliyyatlar üzrə;
  - ☒ Heç bir məhdudiyyət qoyulmur.
- 

Sual: Azərbaycan respublikasının valyuta ehtiyatları nədən ibarətdir: (Çəki: 1)

- ☐ Respublika büdcəsinin valyuta gəlirlərindən;
  - ☒ Respublika büdcəsinin valyuta gəlirlərindən və sabitləşdirmə fondnun
  - ☐ Rezidentlərin xarici valyuta gəlirlərindən;
  - ☐ Qeyri-rezidentlərin milli və xarici valyuta gəlirlərindən;
  - ☐ Heç biri doğru deyil.
- 

Sual: Rezidentlər valyuta sərvətlərini nağd şəkildə ölkəyə gətirmək və ya ölkədən çıxarmaq hüququna malikdir: (Çəki: 1)

- ☐ Yalnız nağd şəkildə ölkəyə gətirmək hüququna malikdir;
  - ☐ Yalnız nağd şəkildə ölkədən çıxarmaq hüququna malikdir;
  - ☒ Nağd şəkildə ölkəyə gətirmək və nağd şəkildə ölkədən çıxarmaq hüququna malikdir
  - ☐ Heç biri doğru deyil.
  - ☐ Belə hal qanunvericilikdə nəzərdə tutulmamışdır.
- 

Sual: Rezidentlər əvvəllər nağd şəkildə ölkəyə gətirilmiş hansı həcmdə olan valyuta sərvətlərini ölkədən çıxarmaq hüququna malikdir: (Çəki: 1)

- ☐ Yalnız 30 (otuz) min ABŞ dolları ekvivalentinədək olan məbləğdə;
  - ☒ Yalnız 50 (əlli) min ABŞ dolları ekvivalentinədək olan məbləğdə;
  - ☐ Yalnız 150 ( bir yüzəlli) min ABŞ dolları ekvivalentinədək olan məbləğdə;
  - ☐ İstənilən məbləğdə;
  - ☐ Belə hal qanunvericilikdə nəzərdə tutulmamışdır.
- 

Sual: Qeyri-rezidentlər valyuta sərvətlərini ölkəyə gətirmək və ya ölkədən çıxarmaq hüququna malikdir: (Çəki: 1)

- ☐ Yalnız nağd şəkildə ölkəyə gətirmək hüququna malikdir;
  - ☐ Yalnız nağd şəkildə ölkədən çıxarmaq hüququna malikdir;
  - ☒ Nağd və köçürmə yolu ilə ölkəyə gətirmək və ölkədən çıxarmaq hüququna malikdir;
  - ☐ Yalnız köçürmə yolu ilə ölkəyə gətirmək hüququna malikdir;
  - ☐ Yalnız köçürmə yolu ilə ölkəyə gətirməkvə ölkədən çıxarmaq hüququna malikdir.
- 

Sual: Qeyri-rezidentlər valyuta sərvətlərini almaq və ya satmaq hüququna malikdir: (Çəki: 1)

- ☐ Yalnız satmaq hüququna malikdir;
- ☐ Yalnız almaq hüququna malikdir;

- ☒ Manatla almaq və satmaq hüququna malikdir;
- ☐ İstənilən valyuta ilə almaq və satmaq hüququna malikdir;
- ☐ Belə bir hüquqa malik deyil.

Sual: AR-də əsas valyuta nəzarəti orqanları kimlərdir: (Çəki: 1)

- ☐ Mərkəzi Bank;
- ☐ Mərkəzi Bank və müvəkkuil banklar;;
- ☒ Mərkəzi Bank və müvafiq icra hakimiyyəti orqanı;
- ☐ Dövlət Gömrük komitəsi;
- ☐ Maliyyə Nazirliyi.

Sual: AR-də valyuta nəzarəti agentləri kimlərdir: (Çəki: 1)

- ☐ Mərkəzi Bank;
- ☒ Müvəkkuil banklar;;
- ☐ Mərkəzi Bank və müvafiq icra hakimiyyəti orqanı;
- ☐ Müvafiq icra hakimiyyəti orqanı;
- ☐ Dövlət Gömrük komitəsi;

Sual: AR-də valyuta qanunvericiliyinin pozulmasına görə kimlər məsuliyyət daşıyır: (Çəki: 1)

- ☐ Rezident və qeyri-rezident müəssisə və təşkilatlar;
- ☐ Müvəkkuil bankların vəzifəli şəxsləri ;
- ☐ Fiziki şəxslər;
- ☒ Qeyd edilənlərin hamısı;
- ☐ Gömrük orqanı işçiləri;

### **BÖLMƏ: 06#02**

|                      |                                     |
|----------------------|-------------------------------------|
| Ad                   | 06#02                               |
| Suallardan           | 36                                  |
| Maksimal faiz        | 36                                  |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 2 %                                 |

Sual: AR-də valyuta qanunvericiliyinin pozulmasına görə hansı məsuliyyət nəzərdə tutulur: (Çəki: 1)

- ☐ İnzibatı;
- ☐ İnzibatı və mülki-hüquqi.
- ☐ İnzibatı və cinayət;
- ☐ Mülki-hüquqi və cinayət;
- ☒ Mülki-hüquqi və cinayət; İnzibatı

Sual: Rezidentlərin qeyri - rezidentlərdən milli valyutada kredit və borcların alınması üzrə hesablaşma və köçürmələr zamanı neçə faiz (%) həcmində ehtiyatın yaradılması nəzərdə tutulur: (Çəki: 1)

- ☐ 10 %;
  - ☐ 15 %;
  - ☒ 20 %;
  - ☐ 25 %;
  - ☐ Razılaşma əsasında. .
- 

Sual: Rezidentlərin qeyri - rezidentlərdən milli valyuta ilə kredit və borcların alınması üzrə hesablaşma və köçürmələr zamanı hansı müddətə ehtiyatın yaradılması nəzərdə tutulur: (Çəki: 1)

- ☐ 60 gün;
  - ☐ 90 gün;
  - ☐ 120 gün;
  - ☐ 180 gün;
  - ☒ 365 gün.
- 

Sual: Daxili bazarda xarici valyutanın alqı-satqısı üzrə əməliyyatlar zamanı neçə faiz (%) həcmində ehtiyatın yaradılması nəzərdə tutulur: (Çəki: 1)

- ☐ 100 % yaxud 70% ;
  - ☐ 80 % yaxud 60% ;
  - ☒ 100 % yaxud 20 %;
  - ☐ 100 % ;
  - ☐ Razılaşma əsasında. .
- 

Sual: Daxili bazarda xarici valyutanın alqı-satqısı üzrə əməliyyatlar zamanı hansı müddət daxilində ehtiyatın yaradılması nəzərdə tutulur: (Çəki: 1)

- ☐ 60 gün yaxud 180 gün;
  - ☒ 60 gün yaxud 365 gün;
  - ☐ 30 gün yaxud 180 gün;
  - ☐ 60 gün yaxud 120 gün;
  - ☐ 60 gün yaxud 120 gün;
- 

Sual: AR-də milli valyutanın alınması və istifadə qaydası kim tərəfindən müəyyən edir: (Çəki: 1)

- ☐ AR hökuməti;
  - ☒ AR-in Mərkəzi Bankı;
  - ☐ AR-in Vergi orqanları;
  - ☐ AR-in Vergi orqanları Gömrük Komitəsi ilə birlikdə;
  - ☐ Müvəkkil banklar ;
- 

Sual: Rezidentlər və qeyri-rezidentlər tərəfindən AR-in gömrük ərazisindən AR-in milli valyutasının və milli valyutada olan qiymətli kağızların keçirilməsi qaydası kimlər tərəfindən müəyyən edir: (Çəki: 1)

- ☐ AR Maliyyə Nazirliyi;

- ☒ AR-in Mərkəzi Bankı Gömrük Komitəsi ilə birlikdə;
  - ☐ AR-in Maliyyə Nazirliyi Gömrük Komitəsi ilə birlikdə;
  - ☐ AR-in Maliyyə Nazirliyi Gömrük Komitəsi və Vergilər Nazirliyi ilə birlikdə;
  - ☐ Müvəkkil banklar ;
- 

Sual: Rezidentlər xarici valyutanı AR-in daxili valyuta bazarından aşağıdakıların müəyyən etdiyi məqsədlərə ala bilərlər: (Çəki: 1)

- ☐ AR Gömrük Komitəsi ;
  - ☐ AR hökuməti;
  - ☒ AR-in Mərkəzi Bankı;
  - ☐ AR-in Maliyyə Nazirliyi;
  - ☐ Müvəkkil banklar ;
- 

Sual: Xarici valyutanının alqı-satqısı müvəkkil bankların iştirakı olmadan həyata keçirilə bilər: (Çəki: 1)

- ☒ Xeyr;
  - ☐ Xeyr, əgər qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa;
  - ☐ Xüsusi hallarda icazə verilir;
  - ☐ Bəli;
  - ☐ Bəli, əgər qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa;
- 

Sual: AR-in Mərkəzi Bankı manatın xarici valyutaya nisbətdə rəsmi kursunu müəyyən edərkən hansı amilləri nəzərə alır: (Çəki: 1)

- ☐ Banklararası və birjalararası valyuta bazarında xarici valyutaya olan tələb və təklifi, inflyasiyanın dinamikasını;
  - ☐ Ölkənin qızıl və valyuta ehtiyatlarının həcmnin dəyişməsinə və ölkənin ödəmə balansının göstəricilərinin dinamikasını;
  - ☒ Banklararası və birjalararası valyuta bazarında xarici valyutaya olan tələb və təklifi, inflyasiyanın dinamikasını; Ölkənin qızıl və valyuta ehtiyatlarının həcmnin dəyişməsinə və ölkənin ödəmə balansının göstəricilərinin dinamikasını;
  - ☐ Dünyanın iri valyuta birjalarında bazarın konyukturasını nəzərə almaqla;
  - ☐ Ölkənin ödəmə balansının göstəricilərinin dinamikasını.
- 

Sual: Firmanın tapşırığına əsasən xarici valyutanın satışı ilə əlaqədar əməliyyata mühasibat yazılışı verin. Məbləğ müştərinin valyuta hesabından silinmişdir. (Çəki: 1)

- ☒ DT 222/10 KT 223/10
  - ☐ DT 222/10 KT 223
  - ☐ DT 223/10 KT 222/10
  - ☐ DT 225 KT 223/11
  - ☐ DT 224 KT 221
- 

Sual: Xarici valyutanın satışı ilə əlaqədar müvəkkil banka ödənilən komission haqqı vergitutma məqsədləri üçün müəssisənin hansı xərclərinin tərkibində uçota alınır. (Çəki: 1)

- ☐ Əməliyyat xərclərinin;
- ☐ Satışdankənar xərclərin;

- ☐ Kommersiya xərcləri;
  - ☒ Sair əməliyyat xərcləri
  - ☐ İnzibatı xərclər.
- 

Sual: Xarici valyutanın alınması üçün hesablaşma hesabından banka köçürülmüş məbləğ üçün hansı mühasibat yazılışı verilir: ; (Çəki: 1)

- ☒ DT 222/10 KT 223
  - ☐ DT 222/10 KT 224
  - ☐ DT 223 KT 222/10
  - ☐ DT 224 KT 223
  - ☐ DT 224 KT 221
- 

Sual: Alınmış xarici valyuta bankdakı hesaba daxil olduqda hansı mühasibat yazılışı verilir: (Çəki: 1)

- ☐ DT 222/10 KT 223
  - ☒ DT 223/10 KT 222/10
  - ☐ DT 223 KT 222/10
  - ☐ DT 224 KT 223
  - ☐ DT 224 KT 221
- 

Sual: Alınmış xarici valyuta üzrə yaranan mənfi kurs fərqinə hansı mühasibat yazılışı verilir: (Çəki: 1)

- ☐ DT 222/10 KT 611/80
  - ☐ DT 223/10 KT 222/10
  - ☐ DT 731/91 KT 222/10
  - ☐ DT 224 KT 223
  - ☒ DT 731/80 KT 222/10
- 

Sual: Alınmış xarici valyuta üzrə yaranan müsbət kurs fərqinə hansı mühasibat yazılışı verilir: (Çəki: 1)

- ☒ DT 222/10 KT 611/80
  - ☐ DT 241/14 KT 222/10
  - ☐ DT 223/10 KT 222/10
  - ☐ DT 224 KT 223
  - ☐ DT 731/80 KT 222/10
- 

Sual: Xarici valyutanın satılmasından alınmış gəlir məbləği üçün hansı mühasibat yazılışı verilir: (Çəki: 1)

- ☒ DT 223 KT 611/91
  - ☐ DT 541/10 KT 223
  - ☐ DT 223/10 KT 222/10
  - ☐ DT 225 KT 223
  - ☐ DT 224 KT 221
-

Sual: Satılmış xarici valyutanın dəyərinin silinməsi zamanı hansı mühasibat yazılışı verilir: (Çəki: 1)

- ☐ DT 611/91 KT 223
  - ☒ DT 611/91 KT 222/10
  - ☐ DT 611/91 KT 731/91
  - ☐ DT 223 KT 611/91
  - ☐ DT 731/91 KT 222/10
- 

Sual: Müəssisənin bankdakı hesabından satılmış xarici valyutaya görə komisyon xərci silidikdə belə mühasibat yazılışı verilir: (Çəki: 1)

- ☒ DT 611/91 KT 731-91
  - ☐ DT 611/91 KT 222/10
  - ☐ DT 611/91 KT 611/80
  - ☐ DT 223 KT 611/91
  - ☐ DT 731/91 KT 222/10
- 

Sual: Xarici valyutaya satışından yaranan müsbət kurs fərqi hansı hesabda uçota alınır: (Çəki: 1)

- ☐ 601 "Satış"
  - ☐ 602 "Satılmış malların qaytarılma və ucuzlaşdırılması"
  - ☐ 603 "Verilmiş güzəştlər"
  - ☒ 611 "Sair əməliyyat gəlirləri"
  - ☐ 621 "Fəaliyyətin dayandırılmasından mənfəət"
- 

Sual: Müvəkkil bankda rezidentlər üçün hansı hesablar açıla bilər: (Çəki: 1)

- ☐ Cari;
  - ☐ Cari və tranzit;
  - ☐ Tranzit və xüsusi tranzit;
  - ☒ Cari və xüsusi;
  - ☐ Xüsusi və tranzit.
- 

Sual: Rezidentin bankdakı cari valyuta hesabından xüsusi hesabına xarici valyuta köçürülə bilərmi: (Çəki: 1)

- ☐ Xeyr;
  - ☒ Bəli;
  - ☐ Bəli, əgər müəssisənin uçot siyasətində nəzərdə tutulmuşsa;
  - ☐ Bəli, əgər müəssisə ilə müvəkkil bank arasında bağlanmış müqavilədə nəzərdə tutulubsa;
  - ☐ Bəli, əgər hesab sahibi bunu tələb edərsə.
- 

Sual: Rezident üçün bir və ya bir neçə müvəkkil bankda açılmış xüsusi hesabın sayına məhdudiyyət qoyulur: (Çəki: 1)

- ☐ Bəli, ucdən çox ola bilməz;
- ☐ Bəli, ucdən çox ola bilməz, bir şərtlə ki, rezident xarici iqtisadi fəaliyyətlə 1 ildən artıqdır

- ☐ Bəli, beşdən çox ola bilməz;
  - ☐ Bəli, beşdən çox ola bilməz bir şərtlə ki, rezident xarici iqtisadi fəaliyyətlə 1 ildən artıqdır ki məşğuldur;
  - ☒ Xeyr.
- 

Sual: Mövcud qanunvericiliyə görə fiziki şəxsə müvəkkil bank tərəfindən hesab açılarkən onun şəxsi iştirakı vacibdir: (Çəki: 1)

- ☒ Mütləq;
  - ☐ Mütləq deyil, tələb olunan sənədlərin təsdiq edilmiş qaydada olması kifayətdir;
  - ☐ Onun natarial qaydada təsdiq edilmiş səlahiyyətli nümayəndəsinin olması kifayətdir;
  - ☐ Bu prosedura hər bir konkret halda müvəkkil bank tərəfindən həll edilir;
  - ☐ Xeyr.
- 

Sual: Qeyri reidentlər AR ərazisində nağd və qeyri-nağd qaydada hesablaşmaları hansı valyuta ilə həyata keçirmək hüququna malikdirlər: (Çəki: 1)

- ☐ AR-in valyutası və aparılan əməliyyatdan asılı olaraq konvertasiya olunan xarici valyuta ilə
  - ☒ AR-in valyutası ilə;
  - ☐ Qeyri reidentlər fiziki şəxslər AR-in valyutası ilə, hüquqi şəxslər nağd qaydada AR-in
  - ☐ AR-in valyutası və yaxud istənilən xarici valyuta ilə;
  - ☐ Xarici valyuta ilə.
- 

Sual: Valyuta qanunvericiliyinə əsasən 180 gündən artıq müddətə maliyyə kreditlərinin verilməsi və alınması hansı növ valyuta əməliyyatlarına aid edilir: (Çəki: 1)

- ☒ Kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına ;
  - ☐ Cari valyuta əməliyyatlarına;
  - ☐ Uçot siyasətindən asılı olaraq cari və ya kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına;
  - ☐ Xarici valyutanın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına;
  - ☐ Cavablardan heç biri doğru deyil.
- 

Sual: Xarici ezamiyyə dedikdə nə başa düşülür: (Çəki: 1)

- ☒ Dövlət orqanının, müəsisə, idarə və təşkilatın rəhbərinin sərəncamı ilə xidməti tapşırığı yerinə yetirmək müəyyən müddətə üçün daimi iş yerinin yerləşdiyi ölkədən digər xarici ölkəyə getməsi başa düşülür;
  - ☐ İşçinin bir ölkədən digər bir ölkəyə getməsi başa düşülür;
  - ☐ İşçinin işləmək üçün bir ölkədən digər bir ölkəyə getməsi başa düşülür;
  - ☐ Qeyd edilənlərin hamısı;
  - ☐ Düzgün cavab yoxdur.
- 

Sual: Təşkilatın işçi heyətinin tərkibinə daxil olmayan şəxs xarici ezamiyyəyə göndərilə bilər: (Çəki: 1)

- ☐ Bəli;

- ☐ Bəli, həmin şəxsin razılığına əsasən;
  - ☐ Bəli, əgər yuxarı təşkilatın icazəsi olarsa;
  - ☒ Xeyr.;
  - ☐ Bəli, beynəlxalq tikinti podratı nın mövcudluğu şəraitində;
- 

Sual: Xarici ezamiyyətətin müddəti kim tərəfindən müəyyən edilir: (Çəki: 1)

- ☐ İşçinin ezamiyyətə getdiyi təşkilatın rəhbərliyi;
  - ☒ Ezamiyyətə göndərən təşkilatın rəhbəri tərəfindən;
  - ☐ Xarici pasportu verən orqan tərəfindən;;
  - ☐ Maliyyə Nazirliyi tərəfindən;
  - ☐ Mərkəzi Bank tərəfindən.
- 

Sual: AR-də milli valyutanın alınması və istifadə qaydası hansı orqan tərəfindən müəyyən edilir: (Çəki: 1)

- ☐ AR hökuməti;
  - ☒ AR-in Mərkəzi Bankı;
  - ☐ AR-in Vergi orqanları;
  - ☐ AR-in Vergi orqanları Gömrük Komitəsi ilə birlikdə;
  - ☐ Müvəkkil banklar ;
- 

Sual: Daxili bazarda xarici valyutanın alqı-satqısı üzrə əməliyyatlar zamanı hansı müddətə ehtiyatın yaradılması nəzərdə tutulur: (Çəki: 1)

- ☐ 60 gün yaxud 180 gün;
  - ☒ 60 gün yaxud 365 gün;
  - ☐ 30 gün yaxud 180 gün;
  - ☐ 60 gün yaxud 120 gün;
  - ☐ 60 gün yaxud 120 gün;
- 

Sual: Alınmış xarici valyuta bankdakı hesaba daxil olduqda mühasibat yazılışı verin: (Çəki: 1)

- ☐ DT 222/10 KT 223
  - ☒ DT 223/10 KT 222/10
  - ☐ DT 223 KT 222/10
  - ☐ DT 224 KT 223
  - ☐ DT 224 KT 221
- 

Sual: Alınmış xarici valyuta üzrə yaranan mənfi kurs fərqinə mühasibat yazılışı verin: (Çəki: 1)

- ☐ DT 222/10 KT 611/80
  - ☐ DT 223/10 KT 222/10
  - ☐ DT 731/91 KT 222/10
  - ☐ DT 224 KT 223
  - ☒ DT 731/80 KT 222/10
-

Sual: Alınmış xarici valyuta üzrə yaranan müsbət kurs fərqi nə mühasibat yazılışı verin: (Çəki: 1)

- ☒ DT 222/10 KT 611/80
- ☐ DT 241/14 KT 222/10
- ☐ DT 223/10 KT 222/10
- ☐ DT 224 KT 223
- ☐ DT 731/80 KT 222/10

Sual: Xarici valyutanın satılmasından alınmış gəlir məbləği üçün mühasibat yazılışı verin: (Çəki: 1)

- ☒ DT 223 KT 611/91
- ☐ DT 541/10 KT 223
- ☐ DT 223/10 KT 222/10
- ☐ DT 225 KT 223
- ☐ DT 224 KT 221

Sual: Satılmış xarici valyutanın dəyərinin silinməsi zamanı mühasibat yazılışı verin: (Çəki: 1)

- ☐ DT 611/91 KT 223
- ☒ DT 611/91 KT 222/10
- ☐ DT 611/91 KT 731/91
- ☐ DT 223 KT 611/91
- ☐ DT 731/91 KT 222/10

### **BÖLMƏ: 06#03**

|                      |                                     |
|----------------------|-------------------------------------|
| Ad                   | 06#03                               |
| Suallardan           | 28                                  |
| Maksimal faiz        | 28                                  |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 %                                 |

Sual: Xarici ezamiyyə məqsədi ilə xarici valyutanın alınması üçün müəssisə tərəfindən banka verilən elan (zayavka) neçə nüsxədən ibarət olur: (Çəki: 1)

- ☐ 1
- ☒ 2
- ☐ 3
- ☐ 4
- ☐ 5

Sual: Bank tərəfindən ezamiyyə məqsədi ilə xarici valyutanın nağd qaydada müəssisəyə verilməsi işçinin ezamiyyəyə gətirdiyi hansı müddətdən tez olmayaraq həyata keçirilməlidir: (Çəki: 1)

- ☐ Beş gündən tez olmayaraq;

- ☒ On gündən tez olmayaraq;
  - ☐ On beş gündən tez olmayaraq;
  - ☐ İyirmi gündən tez olmayaraq;
  - ☐ Konkret müddət nəzərdə tutulmayıb.
- 

Sual: Xarici ezamiyyə üzrə xərclərin tərkibi hansı normativ sənədlə müəyən edilir: (Çəki: 1)

- ☐ Maliyyə Nazirliyinin Müəssisələrin uçot siyasəti haqqında əsasnaməsi;
  - ☐ "Ezamiyyə xərclərinin normaları haqqında" AR NK-nın qərarı;
  - ☒ İşçilərin ezamiyyə qaydaları;
  - ☐ Müəssisənin nizamnaməsi ilə;
  - ☐ Heç biri doğru deyil.
- 

Sual: Xarici ezamiyyəyə göndərilən işçiye ezamiyyə ilə bağlı hansı xərclər ödənilir: (Çəki: 1)

- ☐ Nəqliyyat xərcləri ( getmə və qayıtma üzrə);
  - ☐ Gündəlik xərc;
  - ☐ Xarici pasportun və vizanın alınması üçün;
  - ☐ Baqajın aparılması və s. xərclər;
  - ☒ Qeyd edilənlərin hamısı.
- 

Sual: Gündəlik xərclərin tərkibinə hansı xərclər daxil edilir: (Çəki: 1)

- ☐ Nəqliyyat xərcləri ( getmə və qayıtma üzrə)və yatacaq;
  - ☒ Yatacaq və yemək;
  - ☐ Xarici pasportun və vizanın alınması üçün;
  - ☐ Yemək , baqajın aparılması və s. xərclər;
  - ☐ Yuxarıda qeyd edilənlərin hamısı.
- 

Sual: İşçinin xaricə ezamiyyətə getdiyi və həmin gün ölkəyə qayıtdığı halda ezamiyyə xərcləri hansı həcmdə ödənilir (Çəki: 1)

- ☐ Nəzərdə tutulan ezamiyyə xərclərinin 1 günlük normasının 10 faizi həcmində;
  - ☐ Nəzərdə tutulan ezamiyyə xərclərinin 1 günlük normasının 20 faizi həcmində;
  - ☐ Nəzərdə tutulan ezamiyyə xərclərinin 1 günlük normasının 30 faizi həcmində;
  - ☒ Nəzərdə tutulan ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizi həcmində;
  - ☐ Ödənilmir.
- 

Sual: Bütün xərcləri dəvət edən tərəf öz üzərinə götürdüyü halda işçiye ezamiyyə üzrə xərclər hansı həcmdə ödənilir: (Çəki: 1)

- ☐ Nəzərdə tutulan ezamiyyə xərclərinin 1 günlük normasının 10 faizi həcmində;
  - ☐ Nəzərdə tutulan ezamiyyə xərclərinin 1 günlük normasının 20 faizi həcmində;
  - ☐ Nəzərdə tutulan ezamiyyə xərclərinin 1 günlük normasının 30 faizi həcmində;
  - ☐ Nəzərdə tutulan ezamiyyə xərclərinin 1 günlük normasının 50 faizi həcmində;
  - ☒ Ödənilmir;
-

Sual: Təşkilat xarici ezamiyyə xərclərini hansı formada ödəyə bilər: (Çəki: 1)

- ☐ Nağd qaydada xarici valyuta ilə;
  - ☐ Xaricdəki banka köçürməklə;
  - ☐ Bankın korporativ kartı;
  - ☒ Nağd qaydada xarici valyuta ilə; Xaricdəki banka köçürməklə; Bankın korporativ kartı;
  - ☐ Nağd qaydada və xaricdəki banka köçürməklə.
- 

Sual: Xarici ezamiyyə xərcləri üzrə hesablaşmaların uçotu hansı hesbdə aparılır: (Çəki: 1)

- ☐ 243-00 "Verilmiş qısamüddətli avanslar";
  - ☒ 244 "Təhtəl hesab məbləğlər";
  - ☐ 245 "Xarici valyuta ilə digər qısamüddətli aktivlər";
  - ☐ 233-11 "Qısamüddətli verilmiş borclar";
  - ☐ 545-11 "Xlf üzrə xarici valyuta ilə qısamüddətli öhdəliklər"
- 

Sual: Ezamiyyətə gedən şəxsə avans qaydasında nağd kassadan xarici valyuta verildikdə uçotda hansı yazılış tərtib edilir: (Çəki: 1)

- ☒ DT 244-11 KT 221-10
  - ☐ DT 244-11 KT 221-11
  - ☐ DT 244-11 KT 223-11
  - ☐ DT 221-10 KT 223-10
  - ☐ Düzgün cavab yoxdur.
- 

Sual: Ezamiyyədən qayıdan şəxs materialın alınması barədə hesabat təqdim etmişdir. Alınmış materiallar anbara təhvil verilmişdir və onun borcu silinmişdir. Əməliyyatı uçotda əks etdirin: (Çəki: 1)

- ☐ DT 244-11 KT 221-10
  - ☐ DT 244-11 KT 221-11
  - ☒ DT 201-20 KT 244-11
  - ☐ DT 221-10 KT 223-10
  - ☐ Düzgün cavab yoxdur.
- 

Sual: Ezamiyyədən qayıdan şəxs tərəfindən alınmış təhtəl hesab məbləğin xərclənməyən hissəsi müəssisənin kassasına təhvil verilmişdir. Bu zaman aşağıdakı yazılış tərtib edilir: (Çəki: 1)

- ☒ DT 221-10 KT 244-11
  - ☐ DT 244-11 KT 221-11
  - ☐ DT 201-20 KT 244-11
  - ☐ DT 221-10 KT 223-10
  - ☐ Düzgün cavab yoxdur.
- 

Sual: Ezamiyyədən qayıdan şəxs avans hesabatı təqdim edərkən ona hansı sənədləri əlavə etməlidir: (Çəki: 1)

- ☐ Əmrin surətini;;
- ☐ Ezamiyyə vəərəqəsi; ;

- ☐ Malın alınmasını təsdiq edən hesab-fakturanı;
  - ☐ Mədaxil orderini;
  - ☒ Pulun xərclənməsini təsdiqləyən bütün bəraətləndirici sənədləri.
- 

Sual: Təsdiq edilmiş avans hesabatına əsasən ezamiyyə xərcləri inzibati xərclərə aid edildikdə belə yazılış tərtib edilir: (Çəki: 1)

- ☐ DT 244-11 KT 221-11
  - ☒ DT 721-24 KT 244-11
  - ☐ DT 201-20 KT 244-11
  - ☐ DT 221-10 KT 223-10
  - ☐ Düzgün cavab yoxdur.
- 

Sual: Verilmiş ezamiyyə xərcləri üzrə yaranmış mənfi kurs fərqi məbləği hansı hesabda uçota alınır: (Çəki: 1)

- ☐ 611-92
  - ☐ 721-10
  - ☒ 731-80
  - ☐ 631-10
  - ☐ Düzgün cavab yoxdur.
- 

Sual: Qeyri-ticarət xarakterli cari valyuta əməliyyatlarına aşağıdakılar aid edilir: (Çəki: 1)

- ☐ Xarici işçilərə əmək haqqının, pensiya, dövlət müavinatları, kompensasiya və alimentlərin ödənilməsi;
  - ☐ Xaricdə ezamiyyədə olan şəxslərə xərclərin və tələbələrə ( xaricdə təhsil alan və ya xarici tələbələrə) təqaüdlərin köçürülməsi;
  - ☐ Xaricdə icarə haqqlarının ödənilməsi;
  - ☒ Xarici işçilərə əmək haqqının, pensiya, dövlət müavinatları, kompensasiya və alimentlərin ödənilməsi və Xaricdə ezamiyyədə olan şəxslərə xərclərin və tələbələrə ( xaricdə təhsil alan və ya xarici tələbələrə) təqaüdlərin köçürülməsi;
  - ☐ Düzgün cavab yoxdur.
- 

Sual: Xaricdə çalışan işçilərə ölkə daxilində olan valyuta hesabından əmək haqqı köçürüldükdə uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☒ DT 545-00 KT 223-10
  - ☐ DT 545-00 KT 223-11;
  - ☐ DT 545-00 KT 221-11;
  - ☐ DT 545-00 KT 223-00;
  - ☐ Düzgün cavab yoxdur.
- 

Sual: Xaricdə çalışan işçilərə xarici ölkədə olan valyuta hesabından əmək haqqı köçürüldükdə uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 545-00 KT 223-10
- ☒ DT 545-00 KT 223-11;
- ☐ DT 545-00 KT 221-10;
- ☐ DT 445-00 KT 223-00;

☐ D) Düzgün cavab yoxdur

---

Sual: Müəssisədə çalışan əcnəbi işçilərə əmək haqqı hesablanmışdır: (Çəki: 1)

- ☐ DT 533-00 KT 223-11
  - ☒ DT 202-00 KT 533-00;
  - ☐ DT 545-00 KT 221-11;
  - ☐ DT 533-00 KT 521-00;
  - ☐ Düzgün cavab yoxdur
- 

Sual: Xaricdə təhsil alan tələbələrə təqaud hesablandıqda uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 545-11 KT 223-11
  - ☐ DT 202-00 KT 533-00;
  - ☒ DT 341-00 KT 545-11;
  - ☐ DT 533-00 KT 521-00;
  - ☐ Düzgün cavab yoxdur
- 

Sual: Xaricdə təhsil alan tələbələrə hesablanmış təqaud ölkə daxilindəki xarici valyuta hesabından köçürüldükdə uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 545-11 KT 223-11
  - ☐ DT 202-00 KT 533-00;
  - ☐ DT 341-00 KT 545-11;
  - ☒ DT 545-11 KT 223-11;
  - ☐ Düzgün cavab yoxdur.
- 

Sual: Xaricdə təhsil alan tələbələrə hesablanmış təqaud xaricdəki xarici valyuta hesabından köçürüldükdə uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☒ DT 545-11 KT 223-12
  - ☐ DT 202-00 KT 533-00;
  - ☐ DT 341-00 KT 545-11;
  - ☐ DT 545-11 KT 223-10;
  - ☐ Düzgün cavab yoxdur.
- 

Sual: Xaricdə təhsil alan tələbələrə hesablanmış təqaudün köçürülməsi üçün komission xərci hesablandıqda uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 545-11 KT 223-12
  - ☐ DT 202-00 KT 533-00;
  - ☒ DT 341-00 KT 545-11;
  - ☐ DT 545-11 KT 223-10;
  - ☐ Düzgün cavab yoxdur.
- 

Sual: DT 202-00 KT 533-00 yazılışının iqtisadi mənası nədir: (Çəki: 1)

- ☒ Müəssisədə çalışan əcnəbi işçilərə əmək haqqı hesablanmışını
- ☐ Müəssisədə çalışan əcnəbi işçilərin əmək haqqından verginin tutulmasını

- ☐ Müəssisədə çalışan əcnəbi işçilərin əmək haqqından təqaud fonduna tutulmanı  
☐ Müəssisədə çalışan əcnəbi işçilərin əmək haqqının ödənilməsini  
☐ Düzgün cavab yoxdur

Sual: Mülki məcəlləyə görə rezident səhmdar cəmiyyətinin nizamnamə kapitalı hansı hallarda arta bilər: (Çəki: 1)

- ☐ Əlavə emissiya aparıldıqda  
☐ Tədavüldə olan səhmləri nominal dəyəri artırıldıqda  
☐ Buraxılan səhmlərin bir hissəsi geri alındıqda  
☐ Tədavüldə olan səhmləri nominal dəyəri artırıldıqda  
☒ A və B-də göstərilən hallarda

Sual: Mülki məcəlləyə görə rezident səhmdar cəmiyyətinin nizamnamə kapitalı hansı hallarda azala bilər: (Çəki: 1)

- ☐ Əlavə emissiya aparıldıqda;  
☐ Tədavüldə olan səhmləri nominal dəyəri artırıldıqda  
☐ Buraxılan səhmlərin bir hissəsi geri alındıqda  
☐ Tədavüldə olan səhmləri nominal dəyəri artırıldıqda  
☒ C və D-də göstərilən hallarda

Sual: Rezident səhmdar cəmiyyəti xarici təşkilata borc verdikdə belə uçota alınır: (Çəki: 1)

- ☐ DT 545-11 KT 223-12  
☒ DT 182-00 KT 223-10  
☐ DT 341-00 KT 545-11  
☐ DT 223-10 KT 182-00;  
☐ Düzgün cavab yoxdur

Sual: Rezident səhmdar cəmiyyəti xarici təşkilataverdiyi borc qaytarılan zaman belə uçota alınır: (Çəki: 1)

- ☐ DT 545-11 KT 223-12  
☐ DT 182-00 KT 223-10;  
☐ DT 341-00 KT 545-11;  
☒ DT 223-10 KT 182-00;  
☐ Düzgün cavab yoxdur

### **BÖLMƏ: 07#01**

|                      |                                     |
|----------------------|-------------------------------------|
| Ad                   | 07#01                               |
| Suallardan           | 10                                  |
| Maksimal faiz        | 10                                  |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 %                                 |

Sual: Daxili və xarici qiymətli kağızlar üzrə rezidentlər və qeyri-rezidentlər arasındakı hesablaşmalar həyata keçirilə bilər: (Çəki: 1)

- ☐ Yalnız AR-in valyutası ilə;
  - ☐ Əgər belə hüesablaşmalar kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları olarsa, onda
  - ☐ Əgər Mərkəzi bank tərəfindən başqa hal nəzərdə tutulmayıbsa, yalnız milli valyuta ilə;
  - ☒ Əgər belə hesablaşmalar tikinti podratı müqaviləsinin yerinə yetirilməsi ilə bağlı əməliyyatlar olarsa, onda həm milli valyuta və həm də xarici valyuta ilə;
  - ☐ Cavablardan heç biri doğru deyil.
- 

Sual: Xarici investorun AR-dəki rezident müəssisənin nizamnamə kapitalına qoyduğu payın xarici valyutaya ilə köçürülməsi zamanı hansı yazılış tərtib edilir: (Çəki: 1)

- ☐ DT 223/10 KT 301
  - ☒ DT 223/10 KT 302
  - ☐ DT 224 KT 301
  - ☐ DT 224 KT 302
  - ☐ DT 223/10 KT 222/10
- 

Sual: Xarici valyuta ilə əməliyyatlardan kənarlaşma necə adlanır: (Çəki: 1)

- ☐ Məbləğ fərq;
  - ☒ Kurs fərqi;
  - ☐ Məbləğ və ya kurs fərqi;
  - ☐ Xarici valyuta ilə əməliyyatlardan heç bir kənarlaşma olmur;
  - ☐ Müsbət kurs fərqi.
- 

Sual: Kurs fərqi dedikdə: (Çəki: 1)

- ☐ Xarici valyutanın birja kursu ilə alış və satış qiyməti arasındakı fərkdir;
  - ☒ Dəyəri xarici valyuta ilə əks etdirilən aktiv və öhdəliklərin Mərkəzi Bankın kursu ilə manatla qiymətləndirilməsindən olan fərkdir.
  - ☐ Aktivlərin alış və satış qiyməti arasındakı fərkdir;
  - ☐ Satışdan mədaxil kimi dəyəri xarici valyuta ilə ifadə olunan faktiki daxil olmuş aktivin uçota qəbul olunduğu tarixdə rəsmi məzənnə ilə hesablanmış manat ekvivalenti ilə gəlirin uçotda əks etdirildiyi tarixə həmin aktivin rəsmi məzənnə ilə hesablanmış manat ekvivalenti arasınd fərkdir.
  - ☐ hec bir cavab doğru deyil.
- 

Sual: Təşkilatın nizamnamə kapitalının formalaşması zamanı yaranan kurs fərqi aşağıdakılara aid edilir: (Çəki: 1)

- ☐ "Yenidənqiymətləndirmə üzrə ehtiyat" hesabına;
- ☒ "Məzənnə fərqi üzrə ehtiyat" hesabına;
- ☐ "Yenidənqiymətləndirmə üzrə ehtiyat " hesabına;
- ☐ " Nizamnamə üzrə ehtiyat " hesabına;
- ☐ "hesabat dövrünün xalis mənfəəti( zərəri)"hesabına.

---

Sual: Xarici investorun yeni yaradılan müəssisənin nizamnamə kapitalına qoyacağı pay müəyyən edildikdə və nizamnamədə öz əksini tapmışsa hansı yazılış tərtib edilir: (Çəki: 1)

- ☒ DT 302-00 KT 301-00
  - ☐ DT 101-00 KT 302-00
  - ☐ DT 223-10 KT 302-00
  - ☐ DT 223-11 KT 302-00
  - ☐ Heç biri doğru deyil.
- 

Sual: Xarici investor müəssisənin nizamnamə kapitalına qoyacağı payı qeyri-maddi aktivlə ödədikdə hansı yazılış tərtib edilir: (Çəki: 1)

- ☐ DT 121-00 KT 302-00
  - ☒ DT 101-00 KT 302-00
  - ☐ DT 201-00 KT 302-00
  - ☐ DT 223-10 KT 302-00
  - ☐ Heç biri doğru deyil.
- 

Sual: Xarici investorun müəssisənin nizamnamə kapitalına qoyacağı payı əsas vəsait təqdim etməklə ödədikdə uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☒ DT 111-00 KT 302-00
  - ☐ DT 101-00 KT 302-00
  - ☐ DT 121-00 KT 302-00
  - ☐ DT 223-11 KT 302-00
  - ☐ Heç biri doğru deyil.
- 

Sual: Xarici investor müəssisənin nizamnamə kapitalına qoyacağı payı material ehtiyatları təqdim etməklə ödədikdə uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 101-00 KT 302-00
  - ☐ DT 111-00 KT 302-00
  - ☐ DT 121-00 KT 302-00
  - ☒ DT 201-00 KT 302-00
  - ☐ Heç biri doğru deyil.
- 

Sual: Xarici investor-təsisçinin müəssisənin nizamnamə kapitalı üzrə borcu xarici valyuta ilə ödənildikdə uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 223-10 KT 302-00
  - ☐ DT 301-00 KT 302-00
  - ☐ DT 223-11 KT 302-00
  - ☐ DT 201-00 KT 302-00
  - ☒ DT 223-10 KT 302-00 DT 223-11 KT 302-00
- 

### **BÖLMƏ: 07#02**

Ad

07#02

Suallardan

23

---

|                      |                                                                                    |
|----------------------|------------------------------------------------------------------------------------|
| Maksimal faiz        | 23                                                                                 |
| Sualları qarışdırmaq |  |
| Suallar təqdim etmək | 1 %                                                                                |

Sual: Xarici təsisçiyə gəlirlər hesablanan zaman hansı mühasibat yazılışı tərtib edilir: (Çəki: 1)

- ☐ DT 332-10 KT 302-00
- ☐ DT 223-10 KT 302-00
- ☒ DT 341-00 KT 534-11
- ☐ DT 302-00 KT 332-10
- ☐ DT 521-00 KT 223-10

Sual: Xarici təsisçiyə nizamnamə kapitalına qoyuluşlar üzrə gəlirlər ödənilən zaman belə mühasibat yazılışı tərtib edilir: (Çəki: 1)

- ☐ DT 332-10 KT 302-00
- ☐ DT 223-10 KT 302-00
- ☐ DT 534-11 KT 223-11
- ☐ DT 534-11 KT 223-10
- ☒ DT 534-11 KT 223-11 və DT 534-11 KT 223-10

Sual: Xarici təsisçiyə hesablanmış gəlirdən mənfəət vergisi hesablanmışdır. Bu əməliyyatı uçotda əks etdirin: (Çəki: 1)

- ☐ DT 521-10 KT 223-10
- ☐ DT 223-10 KT 302-00
- ☒ DT 534-11 KT 521-00
- ☐ DT 534-11 KT 223-11
- ☐ Düzgün cavab yoxdur

Sual: Azərbaycan müəssisəsi ( rezident) xaricdə yaradılan müəssisəyə iştirak payı metodu ilə investisiya qoyuluşu həyata keçirilir. Rezidentin xaricdə yaradılan müəssisənin nizamnamə kapitalına olan borcu uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 183-00 KT 445-00
- ☐ DT 183-00 KT 545-00
- ☐ DT 534-11 KT 521-00
- ☐ DT 534-11 KT 223-11
- ☒ DT 183-00 KT 445-00 və DT 183-00 KT 545-00

Sual: Rezidentin xaricdə yaradılan müəssisənin nizamnamə kapitalına olan borcu köçürüldükdə belə əks etdirilir: (Çəki: 1)

- ☒ DT 445-00 KT 223-10
- ☐ DT 445-00 KT 221-10
- ☐ DT 534-11 KT 221-00
- ☐ DT 534-11 KT 223-11

☐ Heç biri doğru deyil.

---

Sual: Rezident səhmdar cəmiyyəti ilkin emissiya zamanı səhmləri nominal dəyərdən artıq qiymətə satan zaman emissiya gəliri yaranır. Həmin məbləğ uçotda aşağıdakı kimi əks etdirilir: (Çəki: 1)

- ☒ DT 223-10 KT 311-10
  - ☐ DT 445-00 KT 223-00
  - ☐ DT 534-11 KT 221-00
  - ☐ DT 534-11 KT 223-11
  - ☐ Heç biri doğru deyil.
- 

Sual: Rezident səhmdar cəmiyyətin nizamnamə kapitalı Mülki Məcəlləyə əsasən hansı hallarda arta bilər: (Çəki: 1)

- ☐ Əlavə emissiya aparıldıqda
  - ☐ Tədavüldə olan səhmlərin nominal dəyəri artırıldıqda;
  - ☒ Əlavə emissiya aparıldıqda və tədavüldə olan səhmlərin nominal dəyəri artırıldıqda
  - ☐ Qanunvericilikdə belə hal nəzərdə tutulmayıb.;
  - ☐ Müəssisənin uçot siyasətində nəzərdə tutulan hallarda.
- 

Sual: Rezident səhmdar cəmiyyətin nizamnamə kapitalı artan hallarda uçotda belə əks etdirilməlidir: (Çəki: 1)

- ☒ DT 223-10 KT 301-00
  - ☐ DT 221-00 KT 223-00
  - ☐ DT 534-11 KT 221-00
  - ☐ DT 301-00 KT 223-11
  - ☐ Heç biri doğru deyil.
- 

Sual: Rezident səhmdar cəmiyyətin nizamnamə kapitalı azalan hallarda uçotda belə əks etdirilməlidir: (Çəki: 1)

- ☒ DT 301-00 KT 223-10
  - ☐ DT 223-00 KT 221-00
  - ☐ DT 534-11 KT 221-00
  - ☐ DT 301-00 KT 222-10
  - ☐ Heç biri doğru deyil.
- 

Sual: Xarici investor təsisçiyə nizamnamə kapitalına qoyuluş üzrə dividend hesablandıqda belə əks etdirilir: (Çəki: 1)

- ☒ DT 341-00 KT 534-10
  - ☐ DT 534-10 KT 221-00
  - ☐ DT 534-11 KT 221-00
  - ☐ DT 223-10 KT 301-00
  - ☐ Heç biri doğru deyil.
-

Sual: Xarici investor -təsisçiyə nizamnamə kapitalına qoyuluş üzrə hesablanmış dividend ödənildikdə belə əks etdirilir: (Çəki: 1)

- ☒ DT 534-10 KT 223-10
  - ☐ DT 534-10 KT 221-00
  - ☐ DT 534-11 KT 221-00
  - ☐ DT 223-10 KT 301-00
  - ☐ Heç biri doğru deyil
- 

Sual: Rezident müəssisə xarici təşkilata borc verdikdə uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 534-10 KT 223-10
  - ☐ DT 182-10 KT 221-00
  - ☒ DT 182-00 KT 223-10
  - ☐ DT 223-10 KT 301-00
  - ☐ Heç biri doğru deyil
- 

Sual: Rezident müəssisə xarici təşkilata borc verdikdə yaranan müsbət məzənnə fərqi uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 182-00 KT 631-10
  - ☐ DT 182-10 KT 221-00
  - ☒ DT 182-00 KT 611-80
  - ☐ DT 223-10 KT 182-00
  - ☐ Heç biri doğru deyil
- 

Sual: Rezident müəssisə tərəfindən xarici təşkilata verdiyi borca görə faiz hesablanmışdır. Həmin əməliyyatı uçotda əks etdirilin: (Çəki: 1)

- ☐ DT 182-00 KT 621-10
  - ☒ DT 182-00 KT 631-10
  - ☐ DT 182-00 KT 611-80
  - ☐ DT 223-10 KT 182-00
  - ☐ Heç biri doğru deyil
- 

Sual: Rezident müəssisə tərəfindən xarici təşkilata verdiyi borca görə hesablanmış faiz məbləği valyuta hesabına daxil olmuşdur. Həmin əməliyyat uçotda aşağıdakı kimi əks etdirilir: (Çəki: 1)

- ☒ DT 223-10 KT 182-00
  - ☐ DT 182-00 KT 221-00
  - ☐ DT 182-10 KT 223-10
  - ☐ DT 223-10 KT 301-00
  - ☐ Heç biri doğru deyil
- 

Sual: Xarici investor təsisçiyə nizamnamə kapitalına qoyuluş üzrə dividend hesablandıqda: (Çəki: 1)

- ☒ DT 341-00 KT 534-10
- ☐ DT 534-10 KT 221-00

- ☐ DT 534-11 KT 221-00
  - ☐ DT 223-10 KT 301-00
  - ☐ Heç biri doğru deyil.
- 

Sual: Xarici təsisçiyə gəlirlər hesablanan zaman mühasibat yazılışı tərtib edin: (Çəki: 1)

- ☐ DT 332-10 KT 302-00
  - ☐ DT 223-10 KT 302-00
  - ☒ DT 341-00 KT 534-11
  - ☐ DT 302-00 KT 332-10
  - ☐ DT 521-00 KT 223-10
- 

Sual: Xarici təsisçiyə hesablanmış gəlirdən mənfəət vergisi hesablanmışdır. Muhasibat yazılışı: (Çəki: 1)

- ☐ DT 521-10 KT 223-10
  - ☐ DT 223-10 KT 302-00
  - ☒ DT 534-11 KT 521-00
  - ☐ DT 534-11 KT 223-11
  - ☐ Düzgün cavab yoxdur
- 

Sual: Xarici təsisçiyə nizamnamə kapitalına qoyuluşlar üzrə gəlirlər ödənilən zaman mühasibat yazılışı: (Çəki: 1)

- ☐ DT 332-10 KT 302-00
  - ☐ DT 223-10 KT 302-00
  - ☐ DT 534-11 KT 223-11
  - ☐ DT 534-11 KT 223-10
  - ☒ DT 534-11 KT 223-11 və DT 534-11 KT 223-10
- 

Sual: Rezident müəssisə xarici təşkilata borc verdikdə muhasibat yazılışı: (Çəki: 1)

- ☐ DT 534-10 KT 223-10
  - ☐ DT 182-10 KT 221-00
  - ☒ DT 182-00 KT 223-10
  - ☐ DT 223-10 KT 301-00
  - ☐ Heç biri doğru deyil
- 

Sual: Rezidentin xaricdə yaradılan müəssisənin nizamnamə kapitalına olan borcu köçürüldükdə muhasibat yazılışı: (Çəki: 1)

- ☒ DT 445-00 KT 223-10
  - ☐ DT 445-00 KT 221-10
  - ☐ DT 534-11 KT 221-00
  - ☐ DT 534-11 KT 223-11
  - ☐ Heç biri doğru deyil.
- 

Sual: Rezident səhmdar cəmiyyətin nizamnamə kapitalı azalan hallarda muhasibat yazılışı (Çəki: 1)

- ☒ DT 301-00 KT 223-10
- ☐ DT 223-00 KT 221-00
- ☐ DT 534-11 KT 221-00
- ☐ DT 301-00 KT 222-10
- ☐ Heç biri doğru deyil.

Sual: Rezident səhmdar cəmiyyətin nizamnamə kapitalı artan hallarda uçotda muhasibat yazılısi: (Çəki: 1)

- ☒ DT 223-10 KT 301-00
- ☐ DT 221-00 KT 223-00
- ☐ DT 534-11 KT 221-00
- ☐ DT 301-00 KT 223-11
- ☐ Heç biri doğru deyil.

### **BÖLMƏ: 07#03**

|                      |                                                                                    |
|----------------------|------------------------------------------------------------------------------------|
| Ad                   | 07#03                                                                              |
| Suallardan           | 9                                                                                  |
| Maksimal faiz        | 9                                                                                  |
| Sualları qarışdırmaq |  |
| Suallar təqdim etmək | 1 %                                                                                |

Sual: Xarici təşkilata verilmiş uzunmüddətli borcun qeri qaytarılması zamanı aşağıdakı muhasibat yazılışı tərtib edilir: (Çəki: 1)

- ☒ DT 223-10 KT 182-00
- ☐ DT 223-10 KT 401-13
- ☐ DT 223-10 KT 302-00
- ☐ DT 401-13 KT 223-10
- ☐ Heç biri doğru deyil

Sual: Xarici (qeyri-rezident) bankdan uzunmüddətli kredit alınmışdır. Alınmış kredit məbləği bankdakı hesaba daxil olmuşdur: (Çəki: 1)

- ☐ DT 223-10 KT 182-00
- ☒ DT 223-10 KT 401-13
- ☐ DT 223-10 KT 301-00
- ☐ DT 401-13 KT 223-10
- ☐ Heç biri doğru deyil

Sual: Xarici (qeyri-rezident) bankdan uzunmüddətli kredit alınmışdır. Alınmış kredit daxil olan zaman yaranmış mənfi məzənnə fərqi uçotda əks etdirilir: (Çəki: 1)

- ☐ DT 223-10 KT 182-00
- ☐ DT 223-10 KT 401-13
- ☐ DT 223-10 KT 301-00
- ☒ KT 751-50 KT 401-13

☐ Heç biri doğru deyil.

---

Sual: Xarici (qeyri-rezident) bankdan uzunmüddətli kreditə görə hesablanmış faiz köçürülən zaman yaranan məzənnə fərqi uçotda əks etdirilir: (Çəki: 1)

- ☐ DT 223-10 KT 182-00
  - ☐ DT 223-10 KT 401-13
  - ☐ DT 223-10 KT 301-00
  - ☒ KT 751-10 KT 401-13
  - ☐ Heç biri doğru deyil
- 

Sual: Xarici (qeyri-rezident) bankdan alınmış uzunmüddətli kreditə görə hesablanmış faiz borclu tərəfindən köçürülmüşdür: (Çəki: 1)

- ☒ DT 401-13 KT 223-10
  - ☐ DT 751-10 KT 401-13
  - ☐ DT 223-10 KT 301-00
  - ☐ KT 401-13 KT 221-10
  - ☐ Doğru cavab yoxdur
- 

Sual: Xarici (qeyri-rezident) bankdan alınmış uzunmüddətli kredit geri qaytarılımdıqda uçotda əks etdirilir: (Çəki: 1)

- ☐ DT 223-10 KT 401-13
  - ☒ DT 401-13 KT 223-10
  - ☐ DT 223-10 KT 301-00
  - ☐ KT 401-13 KT 221-10
  - ☐ Doğru cavab yoxdur
- 

Sual: Xarici (qeyri-rezident) bankdan alınmış uzunmüddətli kredit geri qaytarılımdıqda yaranmış müsbət məzənnə fərqi uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 223-10 KT 401-13
  - ☐ DT 401-13 KT 223-10
  - ☐ DT 223-10 KT 301-00
  - ☒ KT 401-13 KT 631-60
  - ☐ Doğru cavab yoxdur
- 

Sual: Rezident səhmdar cəmiyyəti tərəfindən xaricdə yaradılan birgə müəssisənin nizamnamə kapitamina investisiya qoyuluşu üzrə borcu əks etdirildikdə belə yazılış verilir: (Çəki: 1)

- ☐ DT 152-00 KT 445-00
  - ☐ DT 152-00 KT 545-00
  - ☐ DT 182-00 KT 223-10
  - ☐ DT 182-10 KT 221-00
  - ☒ DT 152-00 KT 445-00 və DT 152-00 KT 545-00
- 

Sual: Rezident tərəfindən xaricdə yaradılan birgə müəssisənin nizamnamə kapitamina investisiya qoyuluşu köçürüldükdə belə yazılış verilir: (Çəki: 1)

- ☐ DT 182-00 KT 223-10
- ☐ DT 152-00 KT 545-00
- ☒ DT 445-00 KT 223-10
- ☐ DT 182-10 KT 221-00
- ☐ Doğru cavab yoxdur

**BÖLMƏ: 08#01**

|                      |                                     |
|----------------------|-------------------------------------|
| Ad                   | 08#01                               |
| Suallardan           | 5                                   |
| Maksimal faiz        | 5                                   |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 %                                 |

Sual: Dəyəri xarici valyuta ilə əks etdirilən aktiv və öhdəliklərin uçotu və hesabatı hansı standartlarla tənzimlənir: (Çəki: 1)

- ☐ MHBS 21;
- ☐ MMUS 22;
- ☒ MHBS 21 və MMUS 22;
- ☐ MHBS 7 və MMUS 5;
- ☐ Düzgün cavab yoxdur

Sual: Pul maddələrinə nələr aiddir (Çəki: 1)

- ☐ mövcud valuta vahidləri və müəssisənin təsbit edilmiş miqdarda öz xüsusi pay alətlərini yaxud aktivlərin təsbit edilməmiş məbləğinin alınması üzrə kontrakt.;
- ☐ nağd pulla ödənilməli olan pensiyam və müvafiqatlar
- ☐ pul formasında ödənilməli olan öhdəliklər;
- ☐ öhdəlik kimi tanınan dividendlər;
- ☒ Bütün cavablar ümumi götürüldükdə

Sual: Qeyri-pul maddələrinə nələr aiddir (Çəki: 1)

- ☐ malların və xidmətlərin dəyərinin əvvəlcədən ödənilməsi və ehtiyatlar;
- ☐ əsas vəsaitlər, qeyri-maddi aktivlər və işgüzar reputasiya;
- ☐ qeyri- pul aktivlərinin təqdim edilməsi ilə tənzimlənməli olan qiymətləndirilmiş öhdəliklər;
- ☒ malların və xidmətlərin dəyərinin əvvəlcədən ödənilməsi və ehtiyatlar; əsas vəsaitlər, qeyri-maddi aktivlər və işgüzar reputasiya; qeyri- pul aktivlərinin təqdim edilməsi ilə tənzimlənməli olan qiymətləndirilmiş öhdəliklər;
- ☐ öhdəlik kimi tanınan dividendlər;

Sual: Valyuta əməliyyatları hansı hallarda yaranır: (Çəki: 1)

- ☐ müəssisə dəyəri xarici valyuta ilə göstərilən mallar və xidmətlər alıb satdıqda;
- ☐ ödənilməsi və ya alınması məbləğləri xarici valyuta ilə göstərilən vəsaitlər verildikdə yaxud onları borc aldıqda ;

- ☐ qeyri- pul aktivlərinin təqdim edilməsi ilə tənzimlənməli olan qiymətləndirilmiş öhdəliklər;
- ☐ hansısa şəkildə aktivlər əldə etdikdə və yaxud satdıqda, yaxud öz üzərinə öhdəlik
- ☒ müəssisə dəyəri xarici valyuta ilə göstərilən mallar və xidmətlər alıb satdıqda; ödənilməsi və ya alınması məbləğləri xarici valyuta ilə göstərilən vəsaitlər verildikdə yaxud onları borc aldıqda ;hansısa şəkildə aktivlər əldə etdikdə və yaxud satdıqda, yaxud öz üzərinə öhdəlik

Sual: MHBS 21və MHBS 22-yə görə hər bir hesabat dövrünün sonunda aşağıdakı maddələri yenidən hesablanmalıdır: (Çəki: 1)

- ☒ pul və qeyri-pul formasında olan maddələr ;
- ☐ yalnız pul formasında olan maddələr ;
- ☐ yalnız qeyri-pul formasında olan maddələr ;
- ☐ xarici valyutada olan qiymətlilər
- ☐ Xarici valyutada olan ehtiyatlar

### **BÖLMƏ: 08#02**

|                      |                                     |
|----------------------|-------------------------------------|
| Ad                   | 08#02                               |
| Suallardan           | 20                                  |
| Maksimal faiz        | 20                                  |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 %                                 |

Sual: Qüvvədə olan beynəlxalq və milli standartlara əsasən pul maddələri hansı qaydada yenidən hesablanmalıdır: (Çəki: 1)

- ☐ xarici valyutada olan pul maddələri ədalətli dəyərin müəyyən olunduğu tarixə qüvvədə olan mübadilə məzənnəsi ilə yenidən hesablanmalıdır;
- ☐ xarici valyutada olan pul maddələri əməliyyatın həyata keçirildiyi tarixə qüvvədə olan mübadilə məzənnəsi ilə yenidən hesablanmalıdır
- ☒ xarici valyutada olan pul maddələri bağlanma (son) məzənnədən istifadə olunmaqla yenidən hesablanmalıdır;
- ☐ xarici valyutada olan pul maddələri ədalətli dəyərin müəyyən olunduğu tarixə qüvvədə olan mübadilə məzənnəsi ilə yenidən hesablanmalıdır; xarici valyutada olan pul maddələri əməliyyatın həyata keçirildiyi tarixə qüvvədə olan mübadilə məzənnəsi ilə yenidən hesablanmalıdır;
- ☐ Doğru cavab yoxdur

Sual: Qüvvədə olan beynəlxalq və milli standartlara əsasən qeyri-pul pul maddələri hansı qaydada yenidən hesablanmalıdır: (Çəki: 1)

- ☐ xarici valyutada olan qeyri-pul maddələri ədalətli dəyərin müəyyən olunduğu tarixəbağlanma(son) məzənnəsi ilə yenidən hesablanmalıdır;

- ☐ tarixi dəyərlə uçota alınmış xarici valyutada olan qeyri-pul maddələri əməliyyatın (yenidənqiymətləndirmənin) həyata keçirildiyi tarixə olan mübadilə məzənnəsi ilə yenidən hesablanmalıdır;
- ☐ ədalətli dəyərlə qiymətləndirilmiş xarici valyutada olan qeyri-pul maddələri ədalətli dəyərin müəyyən olunduğu tarixə mövcud olan mübadilə məzənnəsi ilə yenidən hesablanmalıdır;
- ☒ tarixi dəyərlə uçota alınmış xarici valyutada olan qeyri-pul maddələri əməliyyatın (yenidənqiymətləndirmənin) həyata keçirildiyi tarixə olan mübadilə məzənnəsi ilə yenidən hesablanmalıdır; ədalətli dəyərlə qiymətləndirilmiş xarici valyutada olan qeyri-pul maddələri ədalətli dəyərin müəyyən olunduğu tarixə mövcud olan mübadilə məzənnəsi ilə yenidən hesablanmalıdır;
- ☐ Doğru cavab yoxdur
- 

Sual: MHBS 21 və MMUS 22-yə əsasən qeyri-pul pul maddələrinə aid edilən uzunmüddətli aktivlərin tarixi dəyərinin yenidən hesablanması zamanı yaranan məzənnə fərqi öz əksini aşağıdakılarda tapmalıdır: (Çəki: 1)

- ☐ mənfəətdə;;
- ☒ kapitalda;
- ☐ gəlirlərdə;
- ☐ zərələrdə;
- ☐ Düzgün cavab yoxdur.
- 

Sual: MHBS 21 və MMUS 22-yə əsasən ehtiyatların xarici valyuta ilə dəyərinin yenidən hesablanması zamanı yaranan məzənnə fərqi üzrə mənfəət və ya zərər öz əksini aşağıdakılarda tapmalıdır: (Çəki: 1)

- ☐ Balansda;
- ☒ mənfəət və zərər haqda hesabatda;
- ☐ kapitalda;
- ☐ maliyyə gəlirlərində;
- ☐ sair əməliyyat gəlirlərində.
- 

Sual: MHBS 7 və MMUS 5-yə əsasən xarici valyuta ilə əməliyyatlar nəticəsində yaranan pul vəsaitlərinin hərəkəti hansı valyuta ilə əks etdirilməlidir: (Çəki: 1)

- ☐ müəssisənin funksional (əməliyyat) valyuta ilə;
- ☒ milli valyuta ilə;
- ☐ xarici valyuta ilə;
- ☐ milli və xarici valyuta ilə ;
- ☐ istənilən valyuta ilə.
- 

Sual: Dəyəri xarici valyuta ilə əks etdirilən materialların yenidən hesablanması zamanı yaranan zərər öz əksini hansı hesabda tapır: (Çəki: 1)

- ☒ 731-80;
- ☐ 741-10;
- ☐ 751-10;
- ☐ 711-10;
- ☐ Düzgün cavab yoxdur.
-

Sual: Dəyəri xarici valyuta ilə əks etdirilən materialların yenidən hesablanması zamanı yaranan mənfəət uçotda belə əks etdirilir : (Çəki: 1)

- ☐ DT 201-50 KT 611-30
  - ☒ DT 201-50 KT 611-20
  - ☐ DT 751-10 KT 201-50
  - ☐ DT 711-10 KT 201-50
  - ☐ Düzgün cavab yoxdur.
- 

Sual: Xarici valyuta ilə əks etdirilən debitor borclarının (pul maddəsi) yenidən hesablanması zamanı yaranan müsbət məzənnə fərqi (mənfəət) uçotda belə əks etdirilir : (Çəki: 1)

- ☐ DT 201-50 KT 611-30
  - ☐ DT 211-10 KT 601-21
  - ☐ DT 221-10 KT 601-10
  - ☒ DT 211-11 KT 611-20
  - ☐ Düzgün cavab yoxdur
- 

Sual: Xarici valyuta ilə verilmiş borcun yenidən hesablanması zamanı yaranan müsbət məzənnə fərqi (mənfəət) uçotda belə əks etdirilir : (Çəki: 1)

- ☐ DT 233-10 KT 611-30
  - ☐ DT 233-10 KT 601-20
  - ☒ DT 233-10 KT 611-80
  - ☐ DT 233-10 KT 611-40
  - ☐ Düzgün cavab yoxdur.
- 

Sual: Xarici səhmdarlara hesablanmış dividendlərin yenidən hesablanması zamanı yaranan mənfəət məzənnə fərqi uçotda belə əks etdirilir : (Çəki: 1)

- ☒ DT 731-80 KT 534-10
  - ☐ DT 344-10 KT 534-10
  - ☐ DT 344-10 KT 223-10
  - ☐ DT 344-10 KT 223-11
  - ☐ Düzgün cavab yoxdur.
- 

Sual: Xarici səhmdarlara hesablanmış dividendlərin yenidən hesablanması zamanı yaranan müsbət məzənnə fərqi uçotda belə əks etdirilir : (Çəki: 1)

- ☒ DT 534-10 611-80 KT
  - ☐ DT 344-10 KT 534-10
  - ☐ DT 344-10 KT 223-10
  - ☐ DT 344-10 KT 223-11
  - ☐ Düzgün cavab yoxdur.
- 

Sual: Xaricdən mal almaq üçün xarici şirkətə avans küçürülən zaman uçotda belə əks etdirilir : (Çəki: 1)

- ☐ DT 534-10 KT 611-80
- ☐ DT 534-10 KT 534-10

- ☒ DT 243-10 KT 223-11
  - ☐ DT 344-10 KT 223-11
  - ☐ Düzgün cavab yoxdur.
- 

Sual: Hesabatın tərtibi tarixinə 223/10 sayılı hesabın qalığı üzrə mübadilə məzənnəsinin dəyişməsi nəticəsində yaranan mənfəət hansı hesabda əks etdirilir : (Çəki: 1)

- ☒ 611-80
  - ☐ 611-10
  - ☐ 601-11
  - ☐ 611-11
  - ☐ Düzgün cavab yoxdur
- 

Sual: Hesabatın tərtibi tarixinə alınmış kredit üzrə mübadilə məzənnəsinin dəyişməsi (artması) nəticəsində yaranan zərər hansı hesabda əks etdirilir : (Çəki: 1)

- ☐ 731-60
  - ☐ 611-80
  - ☐ 731-50
  - ☐ 601-40
  - ☒ 731-80.
- 

Sual: Hesabatın tərtibi tarixinə alınmış kredit üzrə mübadilə məzənnəsinin dəyişməsi (azalması) nəticəsində yaranan mənfəət hansı hesabda uçota alınır: (Çəki: 1)

- ☐ 601-10
  - ☐ 611-80
  - ☐ 731-50
  - ☒ 631-60
  - ☐ 731-80
- 

Sual: Müəssisənin xarici valyuta ilə borc verdikdə belə uçota alınır: (Çəki: 1)

- ☐ DT 534-10 KT 223-10
  - ☐ DT 534-10 KT 223-11
  - ☒ DT 233-10 KT 223-11
  - ☐ DT 344-10 KT 223-11
  - ☐ Düzgün cavab yoxdur.
- 

Sual: Müəssisənin xarici valyuta ilə verdiyi borc mübadilə məzənnəsinin dəyişməsi (artması) nəticəsində yaranan mənfəət belə uçota alınır: (Çəki: 1)

- ☐ 601-10
  - ☐ 611-80
  - ☐ 731-50
  - ☒ 631-60
  - ☐ 731-80
-

Sual: Müəssisənin xarici valyuta ilə verilmiş borc qaytarılan zaman uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 534-10 KT 223-10
- ☐ DT 534-10 KT 223-11
- ☐ DT 233-10 KT 223-11
- ☒ DT 223-11 KT 233-10
- ☐ Düzgün cavab yoxdur.

Sual: Müəssisənin xarici valyuta ilə verilmiş borc hansı hesabda uçota alınır: (Çəki: 1)

- ☒ 233-10
- ☐ 223-11
- ☐ 234-10
- ☐ 231-10
- ☐ Düzgün cavab yoxdur

Sual: Müəssisənin xarici valyuta ilə verilmiş borc hansı hesabın kreditində uçota alınır: (Çəki: 1)

- ☐ 233-10
- ☒ 223-11
- ☐ 234-10
- ☐ 231-10
- ☐ Düzgün cavab yoxdur

### **BÖLMƏ: 09#01**

|                      |                                     |
|----------------------|-------------------------------------|
| Ad                   | 09#01                               |
| Suallardan           | 11                                  |
| Maksimal faiz        | 11                                  |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 %                                 |

Sual: İstehsalatdan buraxılmış ixrac məhsullarının anbara təhvil verilməsi hansı sənədlə rəsmiyyətə salınır: (Çəki: 1)

- ☐ Qaimələr;
- ☐ Qəbul aktları;
- ☒ Qaimələr və qəbul aktları
- ☐ Hesab-faktura
- ☐ Spesifikasiyalarla;

Sual: İxrac məhsullarının analitik uçotunun təşkilinin hansı variantları vardır: (Çəki: 1)

- ☒ Kartoçkalı ;Kartoçkasız;
- ☐ Cədvəl;
- ☐ Heç bir cavab doğru deyil.
- ☐ Kartoçkalı

- ☐ Kaptoçkasız;
- 

Sual: Alıcı cə satıcı arasında mal göndərilməsinin bazis şərtləri hansı sənəddə öz əksini tapır: (Çəki: 1)

- ☐ Konosamentdə;  
☐ Sövdələşmə pasportunda;  
☐ Sertifikartda;  
☐ Hesab-fakturada;  
☒ Gömrük yük bəyannaməsində.
- 

Sual: Beynəlxalq ticarətdə mal göndərilməsinin hansı bazis şəri daha çox istifadə edilir: (Çəki: 1)

- ☒ Sərhəd-frahko zavod;  
☐ Sərhəd-frahko təyinat stansiyası;  
☐ Franko gəminin kənarı;  
☐ Franko malalanın anbarı;  
☐ Düzgün zavod yoxdur;
- 

Sual: Sövdələşmə pasportu neçə nüsxədə tərtib edilir: (Çəki: 1)

- ☐ 1 (bir);  
☒ 2 (iki);  
☐ 3 (üç);  
☐ 4 (dörd);  
☐ 5 (beş);
- 

Sual: Yıqləmə metodu ilə satışın uçotu zamanı alıcılara göndərilmiş ixrac məhsulunun (malın) dəyərinin ödənilməsi üçün hesab təqdim edildikdə uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☒ DT 211-11 KT 601-11  
☐ DT 204-11 KT 204-10;  
☐ DT 601-11 KT 801-00  
☐ DT 801-11 KT 701-11  
☐ DT 801-11 KT 711-10
- 

Sual: Satılmış ixrac məhsulunun (mallarının) dəyəri (uçot qiyməti və maya dəyəri ilə) silindikdə uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 211-11 KT 601-11;  
☐ DT 204-11 KT 204-10;  
☒ DT 701-11 KT 204-11;  
☐ DT 801-11 KT 701-11;  
☐ DT 801-11 KT 711-10;
- 

Sual: Satılmış ixrac məhsulunun (malın) maya dəyəri satışdan gəlirə silindikdə belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 211-11 KT 601-11;

- ☒ DT 611-11 KT 701-11;
- ☐ DT 701-11 KT 204-11;
- ☐ DT 801-11 KT 701-11;
- ☐ DT 801-11 KT 711-10;

Sual: İxracatçı-satıcının hesabına ixrac məhsulunun(malın) satılışından vəsait daxil olmuşdur. Bu əməliyyata mühasibat yazılışı tərtib edin: (Çəki: 1)

- ☐ DT 211-11 KT 601-11;
- ☐ DT 611-11 KT 701-11;
- ☐ DT 701-11 KT 204-11;
- ☒ DT 223-11 KT 211-11;
- ☐ DT 223-11 KT 221-11;

Sual: İxrac məhsulunun (malın) satılışından vəsait daxil olan zaman yaranan müsbət məzənnə fərqi uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 211-11 KT 601-11;
- ☐ DT 611-11 KT 801-00;
- ☐ DT 701-11 KT 204-11;
- ☒ DT 211-11 KT 611-80;
- ☐ DT 223-11 KT 221-11;

Sual: İxrac məhsulunun(malın) satılışından əldə edilən gəlir maliyyə nəticələrinə aid edildikdə uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 211-11 KT 601-11;
- ☒ DT 611-11 KT 801-00;
- ☐ DT 701-11 KT 204-11;
- ☐ DT 211-11 KT 611-80;
- ☐ DT 223-11 KT 221-11;

### **BÖLMƏ: 09#02**

|                      |                                     |
|----------------------|-------------------------------------|
| Ad                   | 09#02                               |
| Suallardan           | 31                                  |
| Maksimal faiz        | 31                                  |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 %                                 |

Sual: İxrac məhsulu limana yaxud sərhədyanı məntəqəyə gətirildikdə aşağıdakı kimi uçota alınır: (Çəki: 1)

- ☐ DT 204-11 KT 204-10
- ☐ DT 204-12 KT 204-11
- ☒ DT 204-13 KT 204-12
- ☐ DT 204-11 KT 202-00
- ☐ Düzgün cavab yoxdur.

---

Sual: Məhsulu limandan yaxud sərhədyanı məntəqədən yüklənib göndərildikdə belə yazılış verilir : (Çəki: 1)

- ☐ DT 204-11 KT 204-10
  - ☐ DT 204-12 KT 204-11
  - ☒ DT 204-13 KT 204-12
  - ☐ DT 204-14 KT 204-13
  - ☐ Düzgün cavab yoxdur.
- 

Sual: İxrac məhsulu xaricdəki təyinat məntəqəsində müvəqqəti saxlanma anbarına təhvil verildikdə (mal alıcı tərəfindən hələlik qəbul edilməyib) belə uçota alınır: (Çəki: 1)

- ☒ DT 204-15 KT 204-14
  - ☐ DT 204-12 KT 204-11
  - ☐ DT 204-13 KT 204-12
  - ☐ DT 204-14 KT 204-13
  - ☐ Düzgün cavab yoxdur.
- 

Sual: Məhsulun ixracı üzrə kommersiya xərclərinin uçotu hansı subhesablarda uçota alınır: (Çəki: 1)

- ☐ 701-10
  - ☐ 711-11
  - ☐ 711-12
  - ☐ 701-13
  - ☒ 711-11, 711-12, 701-13
- 

Sual: İxrac məhsulları(malları) üzrə kommersiya xərcləri (gömrük rüsumundan başqa) baş verdikdə ( hesab təqdim edidikdə) aşağıdakı mühasibat yazılışı tərtib edilir: (Çəki: 1)

- ☐ DT 801-00 KT 711-10
  - ☒ DT 711-10 KT 545-10
  - ☐ DT 801-00 KT 711-11
  - ☐ KT 711-11 KT 522-13
  - ☐ Heç biri doğru deyil
- 

Sual: İxrac məhsulları(malları) üzrə kommersiya xərcləri (gömrük rüsumundan başqa) ödənildikdə aşağıdakı mühasibat yazılışı tərtib edilir: (Çəki: 1)

- ☐ DT 801-00 KT 711-10
  - ☐ DT 711-10 KT 545-10
  - ☒ DT 545-10 KT 223-11
  - ☐ KT 711-11 KT 522-13
  - ☐ Heç biri doğru deyil
- 

Sual: İxrac məhsulları(malları) üzrə gömrük rüsumları hesablanan zaman uçotda belə əks (Çəki: 1)

- ☐ DT 801-00 KT 711-10
  - ☐ DT 711-10 KT 545-10
  - ☐ DT 801-00 KT 711-11
  - ☒ DT 711-10 KT 522-12
  - ☐ Heç biri doğru deyil
- 

Sual: İxrac məhsulları(malları) üzrə gömrük rüsumları ödənilən zaman uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☒ DT 522-12 KT 223-10
  - ☐ DT 711-10 KT 545-10
  - ☐ DT 545-10 KT 223-11
  - ☐ KT 711-11 KT 522-13
  - ☐ Heç biri doğru deyil
- 

Sual: Satılmış məhsula (mala) düşən kommersiya xərcləri silinən zaman belə yazılış tərtib edilir: (Çəki: 1)

- ☒ DT 801-00 KT 711-10
  - ☐ DT 711-10 KT 545-10
  - ☐ DT 801-00 KT 711-11
  - ☐ DT 711-10 KT 522-12
  - ☐ Heç biri doğru deyil
- 

Sual: Birbaşa göndərilən ixrac məhsulları (malı) hansı subhesabda uçota alınır; (Çəki: 1)

- ☐ 204-12
  - ☐ 204-13
  - ☒ 204-11
  - ☐ 204-10
  - ☐ Düzgün cavab yoxdur.
- 

Sual: İxrac məhsullarının istehsal maya dəyəri hansı hesabda formalaşır: (Çəki: 1)

- ☒ DT 202-00;
  - ☐ DT 201-00;
  - ☐ DT 202-50;
  - ☐ DT 204-00
  - ☐ DT 205-00
- 

Sual: İxracatçı tərəfindən birbaşa məhsul göndərilməsi hansı sənəd əsasında həyata keçirilir: (Çəki: 1)

- ☐ Poçt qəbzləri;
  - ☐ Cay konosamehti;
  - ☐ Kontraktlar;
  - ☒ Beynəlxalq qaimə;
  - ☐ Düzgün cavab yoxdur;
-

Sual: İxrac əhsulunun (malın) analitik uçotu hansı qaydada aparılır: (Çəki: 1)

- ☒ Ölkələr və kontraktlar daxilində dəstlər üzrə
  - ☐ Ölkələr üzrə mal dəstləri üzrə;
  - ☐ Kontraktlar üzrə;
  - ☐ Alıcılar üzrə;
  - ☐ Düzgün cavab yoxdur;
- 

Sual: Məhsulun (malın) göndərilməsini təsdiq edən sənədlərə aiddir: (Çəki: 1)

- ☐ Dəniz konosamentivə avtomobil sənədi( qaimə);
  - ☐ Çay konosamenti və dəmiryolu qaiməsi, poçt qəbzləri
  - ☐ Avionəqliyyat sənədləri(qaiməsi)və qarışıq daşımalar üçün nəqliyyat sənədləri;
  - ☐ Dəniz konosamenti, dəmiryolu qaiməsi və poçt qəbzləri;
  - ☒ Dəniz konosamentivə avtomobil sənədi( qaimə); Çay konosamenti və dəmiryolu qaiməsi, poçt qəbzləri ; Avionəqliyyat sənədləri(qaiməsi)və qarışıq daşımalar üçün nəqliyyat sənədləri;
- 

Sual: Sövdələşmə pasportunda hansı informasoyalar öz əksini tapır: (Çəki: 1)

- ☐ İxracatçının və xarici kontragentin rekvizitləri
  - ☐ İxracatçının və xarici kontragentin bankının rekvizitləri;
  - ☐ Kontraktın predmeti və xüsusi şərtləri, onu imza edən şəxslər
  - ☒ İxracatçının və xarici kontragentin rekvizitləri; İxracatçının və xarici kontragentin bankının rekvizitləri; Kontraktın predmeti və xüsusi şərtləri, onu imza edən şəxslər;
  - ☐ Düzgün cavab yoxdur;
- 

Sual: İxrac mallarının hərəkəti barədə məlumatları hansı hesabın vasitəsi ilə əldə etmək olar: (Çəki: 1)

- ☐ 201-00
  - ☐ 202-00
  - ☐ 203-00
  - ☐ 204-00
  - ☒ 205-00
- 

Sual: Əldə edilmiş ixrac malları anbara daxil olan zaman uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 211-11 KT 601-11;
  - ☐ DT 205-12 KT 205-10;
  - ☐ DT 205-14 KT 205-13;
  - ☒ DT 205-10 KT 531-10;
  - ☐ DT 205-15 KT 205-14
- 

Sual: İxrac malları üzrə milli valyuta ilə kommersiya xərcləri baş verdikdə belə mühasibat yazılışı tərtib edilir (Çəki: 1)

- ☒ DT 711-10 KT 545-10;
- ☐ DT 711-11 KT 545-11;

- ☐ DT 711-11 KT521-13;
  - ☐ DT 701-11 KT 205-11;
  - ☐ DT 801-00 KT 711-11
- 

Sual: İxrac malları üzrə xarici valyuta ilə kommersiya xərcləri baş verdikdə belə mühasibat yazılışı tərtib edilir: (Çəki: 1)

- ☐ DT 711-10 KT 545-10;
  - ☒ DT 711-11 KT 545-11;
  - ☐ DT 711-11 KT521-13;
  - ☐ DT 701-11 KT 205-11;
  - ☐ DT 801-00 KT 711-11
- 

Sual: İxrac malları üzrə xarici valyuta ilə gömrük rüsumları uçotda əks etdirilən zaman belə yazılış tərtib edilir: (Çəki: 1)

- ☐ DT 711-10 KT 545-10;
  - ☐ DT 711-11 KT 545-11;
  - ☒ DT711-11 KT521-13;
  - ☐ DT 701-11 KT 205-11;
  - ☐ DT 801-00 KT 711-11
- 

Sual: İxrac malları üzrə milli valyuta ilə gömrük rüsumları uçotda əks etdirilən zaman belə yazılış tərtib edilir: (Çəki: 1)

- ☒ DT 711-10 KT 521-13;
  - ☐ DT 711-11 KT 545-11;
  - ☐ DT 711-11 KT 521-13;
  - ☐ DT 701-11 KT 205-11;
  - ☐ DT 801-00 KT 711-11
- 

Sual: İxrac malalanlara göndərilmiş malın dəyərinin ödənilməsi üçün hesablaşma sənədləri alıcılara göndərildikdə uçotda belə yazılış tərtib edilir: (Çəki: 1)

- ☐ DT 711-10 KT 521-13;
  - ☒ DT 211-11 KT 601-11;
  - ☐ DT 711-11 KT 521-13;
  - ☐ DT 701-11 KT 205-11;
  - ☐ DT 801-00 KT 711-11
- 

Sual: İxrac mallarının satışından pul gəlirləri daxil olmuşdur. Bu əməliyyat uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☒ DT 223-11 KT 211-11;
  - ☐ DT 211-11 KT 601-11;
  - ☐ DT 711-11 KT 521-13;
  - ☐ DT 701-11 KT 205-11;
  - ☐ DT 801-00 KT 711-11
-

Sual: İxrac mallarına görə xarici malalanlardan avans daxil olduqda hansı gəlirləri daxil olduqda hanı müxabirəşmə tərtib etdirilir: (Çəki: 1)

- ☒ DT 223-11 KT 543-10
  - ☐ DT 211-11 KT 601-11;
  - ☐ DT 204-11 KT 202-00;
  - ☐ DT 701-11 KT 205-11;
  - ☐ DT 543-10 KT 211-11
- 

Sual: Xarici malalanlara birbaşa göndərilən ixrac malları uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 223-11 KT 543-10;
  - ☐ DT 211-11 KT 601-11;
  - ☒ DT 205-11 KT 205-10;
  - ☐ DT 701-11 KT 205-11;
  - ☐ DT 543-10 KT 211-11
- 

Sual: Kommersiya krediti qaydasında xarici malalanlara satılmış ixrac malları uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 223-11 KT 543-10;
  - ☒ DT 211-23 KT 601-11;
  - ☐ DT 205-11 KT 205-10;
  - ☐ DT 701-11 KT 205-11;
  - ☐ DT 543-10 KT 211-11
- 

Sual: Kommersiya krediti üzrə hesablanmış faiz gəliri uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 223-11 KT 543-10;
  - ☐ DT 211-23 KT 601-11;
  - ☒ DT 211-23 KT 611-91;
  - ☐ DT 701-11 KT 205-11;
  - ☐ DT 543-10 KT 211-11
- 

Sual: Kommersiya krediti üzrə hesablanmış faiz gəliri mənfəətə silindikdə belə mühasibat yazılışı edilir: (Çəki: 1)

- ☐ DT 223-11 KT 543-10;
  - ☐ DT 211-23 KT 601-11;
  - ☒ DT 211-23 KT 611-91;
  - ☐ DT 701-11 KT 205-11;
  - ☐ DT 543-10 KT 211-11
- 

Sual: Kommersiya krediti ilə satılmış məhsulun (malın) veksəl üzrə məbləği (hesablanmış faiz də daxil olmaqla) müəssisənin bankdakı valyuta hesabına daxil olmuşdur. Bu əməliyyat uçotda aşağıdakı kimi əks etdirilir: (Çəki: 1)

- ☒ DT 223-11 KT 211-23;
- ☐ DT 223-11 KT 222-11;

- ☐ DT 211-23 KT 611-91;
  - ☐ DT 223-11 KT 543-10;
  - ☐ DT 543-10 KT 211-11
- 

Sual: İxrac məhsullarının (mallarının) emalı üzrə xərclərin uçotu hansı hesabda aparılır: (Çəki: 1)

- ☐ 201-00;
  - ☒ 202-00;
  - ☐ 203-00;
  - ☐ 204-00;
  - ☐ 205-00
- 

Sual: İxrac məhsullarının (mallarının) emalı üzrə xarici valyuta ilə xərclər baş verdikdə uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 202-60 KT 545-10;
  - ☐ DT 202-60 KT 223-10;
  - ☒ DT 202-61 KT 545-11;
  - ☐ DT 223-11 KT 543-10;
  - ☐ DT 543-10 KT 211-11
- 

### **BÖLMƏ: 09#03**

|                      |                                                                                      |
|----------------------|--------------------------------------------------------------------------------------|
| Ad                   | 09#03                                                                                |
| Suallardan           | 19                                                                                   |
| Maksimal faiz        | 19                                                                                   |
| Sualları qarışdırmaq |  |
| Suallar təqdim etmək | 1 %                                                                                  |

---

Sual: İxrac məhsullarının istehsalına çəkilən xərclərin uçotu hansı hesabda aparılır: (Çəki: 1)

- ☐ 201-00;
  - ☒ 202-00;
  - ☐ 211-00;
  - ☐ 221-00;
  - ☐ 222-00.
- 

Sual: İxrac məhsullarının istehsalı üçün istifadə olunmuş xammal uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 201-10; KT 431-00
  - ☐ DT 201-20; KT 431-00
  - ☐ DT 201-22; KT 431-00
  - ☒ DT 202-10 KT 201-10;
  - ☐ Doğru cavab yoxdur..
-

Sual: İxrac məhsullarının istehsalı üçün istifadə olunmuş materiallar uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☒ DT 202-20; KT 201-20
  - ☐ DT 201-20; KT 431-00
  - ☐ DT 201-22; KT 431-00
  - ☐ DT 202-10 KT 201-10;
  - ☐ Doğru cavab yoxdur
- 

Sual: İxrac məhsullarının istehsalında çalışan işçilərə əmək haqqı hesablandıqda uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 202-20; KT 201-20
  - ☐ DT 201-20; KT 531-00
  - ☐ DT 201-22; KT 431-00
  - ☒ DT 202-30 KT 533-00;
  - ☐ Doğru cavab yoxdur
- 

Sual: İxrac məhsullarının istehsalında çalışan işçilərin sosial sığortasına ayırmalar edildikdə belə yazılış tərtib etdirilir: (Çəki: 1)

- ☒ DT 202-31; KT 522-00
  - ☐ DT 201-20; KT 531-00
  - ☐ DT 201-22; KT 431-00
  - ☐ DT 202-30 KT 533-00;
  - ☐ Doğru cavab yoxdur
- 

Sual: İxrac məhsullarının istehsalında istifadə olunan qeyri-maddi aktivlərə amortizasiya hesablanan zaman belə yazılış tərtib etdirilir: (Çəki: 1)

- ☐ DT 202-31; KT 522-00
  - ☐ DT 201-20; KT 531-00
  - ☒ DT 202-40; KT 102-00
  - ☐ DT 202-30 KT 533-00;
  - ☐ Doğru cavab yoxdur
- 

Sual: İxrac məhsullarının istehsalında istifadə olunan əsas vəsaitlərə amortizasiya hesablanan zaman belə yazılış tərtib etdirilir: (Çəki: 1)

- ☐ DT 202-31; KT 522-00
  - ☐ DT 201-20; KT 531-00
  - ☐ DT 202-40; KT 102-00
  - ☐ DT 202-30 KT 533-00;
  - ☒ DT 202-40 KT 112-00;
- 

Sual: İxrac məhsullarının istehsalı ilə əlaqədar digər xərcər baş verən zaman belə yazılış tərtib etdirilir: (Çəki: 1)

- ☐ DT 202-31; KT 522-00
- ☐ DT 201-20; KT 531-00

- ☒ DT 202-50; KT 223-00
  - ☐ DT 202-30 KT 533-00;
  - ☐ DT 202-40 KT 112-00;
- 

Sual: İxrac məhsullarının istehsalına sərf edilmiş daxili materiallar ilə əlaqədar xərclər uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 202-31; KT 522-00
  - ☒ DT 202-20; KT 201-2
  - ☐ DT 202-50; KT 223-00
  - ☐ DT 202-30 KT 533-00;
  - ☐ DT 202-40 KT 112-00;
- 

Sual: İstehsalatdan buraxılmış ixrac məhsulları anbara təhvil verildikdə aşağıdakı mühasibat yazılışı ilə uçotda əks etdirilir: (Çəki: 1)

- ☐ DT 201-00 KT 431-00
  - ☐ DT 201-00; KT 531-00
  - ☐ DT 202-50; KT 223-10
  - ☐ DT 204-00 KT 202-00;
  - ☒ DT 204-10 KT 202-00;
- 

Sual: İstehsalatdan buraxılmış ixrac məhsulları uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 202-30; KT 533-00;
  - ☐ DT 201-00; KT 431-00;
  - ☐ DT 202-50; KT 223-11;
  - ☒ DT 204-00 KT 202-00;
  - ☐ DT 204-11 KT 202-00;
- 

Sual: İstehsalatdan buraxılmış ixrac məhsulları birbaşa alıcı və sifarişçilərə göndərildikdə belə yazılış tərtib edilir: (Çəki: 1)

- ☐ DT 202-31; KT 522-00
  - ☐ DT 201-20;C) DT 531-00;
  - ☒ DT 204-11 KT 202-00;
  - ☐ DT 202-10 KT 201-10
  - ☐ Düzgün cavab yoxdur
- 

Sual: Birbaşa göndərilən ixrac məhsulları (malı) uçotda hansı yazılışla əks etdirilir; (Çəki: 1)

- ☐ DT 204-11 KT 204-10
  - ☒ DT 204-12 KT 204-11
  - ☐ DT 204-10 KT 202-00
  - ☐ DT 204-11 KT 202-00
  - ☐ Düzgün cavab yoxdur.
- 

Sual: Birbaşa göndərilməyən ixrac məhsulunun yüklənməsi və ölkədaxili yollarda hərəkəti zamanı aşağıdakı yazılış verilir: (Çəki: 1)

- ☐ DT 204-12 KT 204-11
  - ☒ DT 204-12 KT 204-10
  - ☐ DT 204-11 KT 202-00
  - ☐ DT 204-10 KT 202-00
  - ☐ Düzgün cavab yoxdur.
- 

Sual: İxrac məhsullarının (mallarının) emalı üzrə xərcləri əlavə edilir: (Çəki: 1)

- ☐ satış xərclərinə ;
  - ☐ maya dələrinə;
  - ☐ kommersiya xərclərinə;
  - ☒ ixrac məhsullarının(mallarının) dəyərinə;
  - ☐ doğru cavab yoxdur.
- 

Sual: Xaricdə konsiqnasiya şərti əsasında satılmaq üçün yüklənmiş ixrac malları uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☒ DT 205-15 KT 205-10;
  - ☐ DT 204-11 KT 204-10;
  - ☐ DT 202-61 KT 545-11;
  - ☐ DT 205-11 KT 205-10;
  - ☐ DT 543-10 KT 211-11
- 

Sual: Birbaşa yüklənmiş ixrac məhsulu xaricdəki konsiqnatorun anbarına daxil olmuşdur. Bu zaman hansı müxabirələşmə tərtib edilir: (Çəki: 1)

- ☐ DT 205-15 KT 205-10;
  - ☐ DT 204-11 KT 204-10;
  - ☐ DT 202-61 KT 545-11;
  - ☒ DT 205-15 KT 205-11;
  - ☐ DT 543-10 KT 211-11
- 

Sual: İxrac məhsulu (malları) xaricdəki konsiqnaya anbarından satılan zaman hansı müxabirələşmə tərtib edilir: (Çəki: 1)

- ☐ DT 205-15 KT 205-10;
  - ☐ DT 204-11 KT 204-10;
  - ☐ DT 202-61 KT 545-11;
  - ☐ DT 205-15 KT 205-11;
  - ☒ DT 211-10 KT 601-11
- 

Sual: Satılmış ixrac məhsulu (malları) üzrə hesablaşma zamanı yaranan mənf məzənnə fərqi üçün belə mühasibat yazılışı tərtib edilir: (Çəki: 1)

- ☐ DT 205-15 KT 205-10;
  - ☐ DT 204-11 KT 204-10;
  - ☐ DT 202-61 KT 545-11;
  - ☒ DT 731-80 KT 211-11;
  - ☐ DT 211-10 KT 601-11
-

**BÖLMƏ: 10#01**

|                      |                                     |
|----------------------|-------------------------------------|
| Ad                   | 10#01                               |
| Suallardan           | 9                                   |
| Maksimal faiz        | 9                                   |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 %                                 |

Sual: İdxal mallarının faktiki maya dəyəri hansı xərclərdən ibarətdir: (Çəki: 1)

- ☐ malın kontrakt dəyərindən;
- ☐ malın kontrakt dəyərinə daxil edilməyən və alıcılar tərəfindən əlavə ödənilən kommersiya xərclərindən;
- ☐ kontrakt dəyəri ilə daşınma xərclərinin cəmindən;
- ☐ kontrakt dəyəri ilə gömrük rüsum və yığımlarının cəmindən;
- ☒ malın kontrakt dəyərində və malın kontrakt dəyərinə daxil edilməyən və alıcılar tərəfindən əlavə ödənilən kommersiya xərclərindən.

Sual: İdxal mallarının faktiki maya dəyəri hansı hesabda formalaşır: (Çəki: 1)

- ☐ 205-10;
- ☐ 204-10;
- ☐ 205-11;
- ☐ 205-21;
- ☒ 205-36.

Sual: İdxal mallarının gömrük dəyərinə daxil edilir: (Çəki: 1)

- ☐ malın kontrakt dəyəri;
- ☐ xarici valyuta ilə ödənilmiş kommersiya xərcləri;
- ☐ milli valyuta ilə ödənilmiş kommersiya xərcləri;;
- ☐ yuxarıda göstərilənlərin cəmi.
- ☒ malın kontrakt dəyəri; xarici valyuta ilə ödənilmiş kommersiya xərcləri;

Sual: İdxal malları üzrə ƏDV-nin hesablanması zamanı vergitutma bazası kimi nələr götürülür: (Çəki: 1)

- ☐ malın kontrakt dəyəri;
- ☐ malın gömrük dəyəri və gömrük rüsumları
- ☒ malın gömrük dəyəri, gömrük rüsumları və aksiz vergisi;
- ☐ malın kontrakt dəyəri ilə aksiz vergisinin cəmi;.
- ☐ Duzgun cavab yoxdur

Sual: Xaricdən birbaşa göndərilmiş idxal malı daxil olduqda hansı yazılış tərtib edilir: (Çəki: 1)

- ☒ DT 205-33 KT 531-11;
- ☐ DT 205-31 KT 531-11;

- ☐ DT 205-32 KT 545-11;
- ☐ DT 205-32 KT 205-31;
- ☐ doğru cavab yoxdur.

Sual: Xaricdən alınmış idxal malları üzrə gömrük rüsumları hesablandıqda belə yazılış tərtib edilir: (Çəki: 1)

- ☐ DT 205-33 KT 531-11;
- ☐ DT 205-31 KT 531-11;
- ☒ DT 205-32 KT 521-17;
- ☐ DT 205-32 KT 205-31;
- ☐ doğru cavab yoxdur.

Sual: İdxal malları üzrə hesablanmış gömrük rüsumları ödənilən zaman belə yazılış tərtib edilir: (Çəki: 1)

- ☐ DT 205-33 KT 531-11;
- ☒ DT 521-17 KT 223-11;
- ☐ DT 205-32 KT 521-17;
- ☐ DT 205-32 KT 205-31;
- ☐ doğru cavab yoxdur.

Sual: İdxal malları üzrə hesablanmış gömrük yığımları hesablanan zaman uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☒ DT 205-32 KT 545-11;
- ☐ DT 521-17 KT 223-11;
- ☐ DT 205-32 KT 521-17;
- ☐ DT 205-32 KT 205-31;
- ☐ doğru cavab yoxdur.

Sual: İdxal malları üzrə aksiz vergisi hesablanan zaman uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 205-32 KT 545-11;
- ☐ DT 521-17 KT 223-11;
- ☐ DT 205-32 KT 521-17;
- ☒ DT 205-32 KT 521-15;
- ☐ doğru cavab yoxdur.

### **BÖLMƏ: 10#02**

|                      |                                     |
|----------------------|-------------------------------------|
| Ad                   | 10#02                               |
| Suallardan           | 17                                  |
| Maksimal faiz        | 17                                  |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 %                                 |

Sual: İdxal malları üzrə aksiz vergisi ödənildikdə uçotda aşağıdakı kimi əks etdirilir: (Çəki: 1)

- ☐ DT 205-32 KT 545-11;
  - ☒ DT 521-15 KT 223-11;
  - ☐ DT 205-32 KT 521-17;
  - ☐ DT 205-32 KT 521-15;
  - ☐ doğru cavab yoxdur.
- 

Sual: İdxal malları üzrə əlavə dəyər vergisi (ƏDV) ödənildikdə uçotda aşağıdakı kimi əks etdirilir: (Çəki: 1)

- ☐ DT 205-32 KT 545-11;
  - ☐ DT 521-15 KT 223-11;
  - ☐ DT 205-32 KT 521-17;
  - ☐ DT 205-32 KT 521-15;
  - ☒ DT 241-12 KT 521-15;
- 

Sual: İdxal mallarının sərhəd məntəqəsindən alıcı müəssisənin yerləşdiyi yerə qədər çatdırılması üzrə xərclər uçotda əks etdirilir: (Çəki: 1)

- ☒ DT 205-32 KT 223-10;
  - ☐ DT 521-15 KT 223-11;
  - ☐ DT 205-32 KT 521-17;
  - ☐ DT 205-32 KT 521-15;
  - ☐ DT 241-12 KT 521-15;
- 

Sual: Xarici malsatanın bankında idxal malları üzrə hesablaşmaları həyata keçirmək üçün akkreditiv açılmışdıqda belə yazılış verilir: (Çəki: 1)

- ☐ DT 205-32 KT 223-10;
  - ☐ DT 521-15 KT 223-11;
  - ☐ DT 205-32 KT 521-17;
  - ☒ DT 224-12 KT 223-12;
  - ☐ DT 241-12 KT 521-15;
- 

Sual: Alınmış idxal mallarına görə xarici malsatanın borcu akkreditivlə ödənildikdə belə yazılış tərtib edilir: (Çəki: 1)

- ☐ DT 205-32 KT 223-10;
  - ☒ DT 531-11 KT 224-13;
  - ☐ DT 205-32 KT 521-17;
  - ☐ DT 224-12 KT 223-12;
  - ☐ DT 241-12 KT 521-15;
- 

Sual: Açılmış akkreditivin istifadə olunmayan məbləği bankdakı valyuta hesabına köçürülən (qaytarılan) zaman uçotda aşağıdakı müxabirələşmə tərtib edilir: (Çəki: 1)

- ☐ DT 205-32 KT 223-10;

- ☐ DT 531-11 KT 224-13;
  - ☐ DT 205-32 KT 521-17;
  - ☒ DT 223-12 KT 224-13;
  - ☐ DT 241-12 KT 521-15;
- 

Sual: Alınmış idxal malı faktiki maya dəyərlə malalanın anbarına mədaxil edildikdə aşağıdakı yazılışla rəsmiyyətə salınır: (Çəki: 1)

- ☐ DT 205-32 KT 223-10;
  - ☐ DT 531-11 KT 224-13;
  - ☒ DT 205-36 KT 205-32;
  - ☐ DT 223-12 KT 224-13;
  - ☐ DT 241-12 KT 521-15;
- 

Sual: İdxal mallarının alınması üçün xarici malsatanın hesabına avans köçürülən zaman belə yazılış (Çəki: 1)

- ☐ DT 205-32 KT 223-10;
  - ☒ DT 243-10 KT 223-12;
  - ☐ DT 205-36 KT 205-32;
  - ☐ DT 223-12 KT 224-13;
  - ☐ DT 241-12 KT 521-15;
- 

Sual: Alınmış idxal mallarına görə malsatanın hesabının ödənilməsi üçün xarici valyutanın alınması üçün müvəkkil banka pul köçürülən zaman uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 205-32 KT 223-10;
  - ☐ DT 243-10 KT 223-12;
  - ☐ DT 205-36 KT 205-32;
  - ☐ DT 223-12 KT 224-13;
  - ☒ DT 222-10 KT 223-10;
- 

Sual: Xarici valyutanın alınması üçün müvəkkil banka komisyon mükafatlandırma aparan zaman uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☒ DT 731-91 KT 222-10;
  - ☐ DT 243-10 KT 223-12;
  - ☐ DT 531-11 KT 243-10;
  - ☐ DT 223-12 KT 224-13;
  - ☐ DT 222-10 KT 223-10;
- 

Sual: Alınmış idxal mallarına görə malsatanla hesablaşma xamanı əvvəlcədən köçürülmüş avans nəzərə alınan zaman uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 731-91 KT 222-10;
  - ☐ DT 243-10 KT 223-12;
  - ☒ DT 531-11 KT 243-10;
  - ☐ DT 223-12 KT 224-13;
  - ☐ DT 222-10 KT 223-10;
-

Sual: İdxal əməliyyatları zamanı qısamüddətli zəmanət öhdəliklərinin uçotu hansı hesabda uçota alınır: (Çəki: 1)

- ☐ 411-00;
  - ☒ 412-00;
  - ☐ 413-00;
  - ☐ 512-00;
  - ☐ 513-00.
- 

Sual: İdxal əməliyyatları zamanı uzunmüddətli zəmanət öhdəliklərinin uçotu hansı hesabda uçota alınır: (Çəki: 1)

- ☐ 411-00;
  - ☐ 412-00;
  - ☐ 413-00;
  - ☒ 512-00;
  - ☐ 513-00.
- 

Sual: İdxal əməliyyatları zamanı zəmanət məbləği idxal malının hansı dəyərindən hesablanır: (Çəki: 1)

- ☐ İstehsal maya dəyərindən
  - ☐ Faktiki maya dəyərindən;
  - ☒ Kontrakt dəyərindən;
  - ☐ Gömrük dəyərindən ;
  - ☐ Tam maya dəyərindən.
- 

Sual: İdxal əməliyyatları zamanı zəmanət məbləği hansı məqsədlərə sərf edilə bilər: (Çəki: 1)

- ☐ avadanlığın alınmasına;
  - ☐ malların çatdırılmasına;
  - ☒ avadanlığın defektinin düzəldilməsinə;
  - ☐ avadanlığın təmirinə
  - ☐ istənilən məqsədə.
- 

Sual: İdxal əməliyyatları zamanı kommersiya kreditinin həcmi malın hansı dəyərinə əsasən müəyyən edilir: (Çəki: 1)

- ☐ İstehsal maya dəyərində;
  - ☐ Faktiki maya dəyərində;
  - ☒ Kontrakt dəyərinə;
  - ☐ Gömrük dəyərində ;
  - ☐ Tam maya dəyərində.
- 

Sual: Komitent tərəfindən idxal malının əldə edilməsi ilə bağlı xərclər ( komissioner tərəfindən ödənilmiş) əks etdirilən zaman malın kontrakt dəyərinə belə yazılış tərtib edilir: (Çəki: 1)

- ☐ DT 217-13 KT 223-11;
- ☐ DT 531-12 KT 223-12;

- ☒ DT 205-31 KT 217-13;
- ☐ DT 205-31 KT 531-12 ;
- ☐ DT 531-12 KT 611-80;

### **BÖLMƏ: 10#03**

|                      |                                     |
|----------------------|-------------------------------------|
| Ad                   | 10#03                               |
| Suallardan           | 7                                   |
| Maksimal faiz        | 7                                   |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 %                                 |

Sual: Kommersiya krediti şərti ilə alınmış idxal mallarının dəyərinin ödənilməsi üçün verilmiş veksəl malalan tərəfindən aksept edildikdə belə mühasibat yazılışı tərtib edilir: (Çəki: 1)

- ☐ DT 205-31 KT 531-11;
- ☐ DT 531-11 KT 223-11;
- ☐ DT 205-31 KT 531-12;
- ☒ DT 531-11 KT 531-12 ;
- ☐ Doğru cavab yoxdur..

Sual: Kommersiya krediti şərti ilə alınmış idxal mallarının dəyərinin ödənilməsi üçün verilmiş veksəl üzrə faiz hesablandıqda aşağıdakı mühasibat yazılışı tərtib edilir: (Çəki: 1)

- ☒ DT 205-31 KT 531-12;
- ☐ DT 531-11 KT 223-11;
- ☐ DT 205-31 KT 531-12;
- ☐ DT 531-11 KT 531-12 ;
- ☐ Doğru cavab yoxdur..

Sual: Kommersiya krediti şərti ilə alınmış idxal mallarının dəyərinin ödənilməsi üçün verilmiş veksəl üzrə malsatana olan borc ödənildikdə belə yazılışı tərtib edilir: (Çəki: 1)

- ☐ DT 205-31 KT 531-12;
- ☒ DT 531-12 KT 223-12;
- ☐ DT 205-31 KT 531-12;
- ☐ DT 531-11 KT 531-12 ;
- ☐ Doğru cavab yoxdur

Sual: İdxal mallarının dəyərinin ödənilməsi üçün verilmiş veksəl üzrə malsatana olan borc ödənildikdə yaranan mənfə məzənnə fərqi belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 205-31 KT 531-12;
- ☐ DT 531-12 KT 223-12;
- ☐ DT 205-31 KT 531-12;

- ☒ DT 731-80 KT 531-12 ;  
☐ Doğru cavab yoxdur

Sual: İdxal mallarının dəyərinin ödənilməsi üçün verilmiş veksel üzrə malsatana olan borc ödənildikdə yaranan müsbət məzənnə fərqi belə əks etdirir: (Çəki: 1)

- ☐ DT 205-31 KT 531-12;  
☐ DT 531-12 KT 223-12;  
☐ DT 205-31 KT 531-12;  
☐ DT 731-80 KT 531-12 ;  
☒ DT 531-12 KT 611-80;

Sual: Komitent tərəfindən komissionerin bankdakı hesabına alınmış idxal malı və qaimə xərclərinin ödənilməsi üçün vəsait köçürülmüşdür. Əməliyyata belə yazılış tərtib edilir: (Çəki: 1)

- ☒ DT 217-13 KT 223-11;  
☐ DT 531-12 KT 223-12;  
☐ DT 205-31 KT 531-12;  
☐ DT 731-80 KT 531-12 ;  
☐ DT 531-12 KT 611-80;

Sual: Komitent tərəfindən alınmış idxal malı daxil olduqda və mədaxil edildikdə belə yazılış tərtib edilir: (Çəki: 1)

- ☐ DT 217-13 KT 223-11;  
☐ DT 531-12 KT 223-12;  
☒ DT 205-31 KT 217-13;  
☐ DT 205-31 KT 531-12 ;  
☐ DT 531-12 KT 611-80;

### **BÖLMƏ: 11#01**

|                      |                                     |
|----------------------|-------------------------------------|
| Ad                   | 11#01                               |
| Suallardan           | 3                                   |
| Maksimal faiz        | 3                                   |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 %                                 |

Sual: Barter (dəyişdirmə) əməliyyatının iqtisadi mənası nədir: (Çəki: 1)

- ☐ Barter müqaviləyə əssən tərəflər arasında baş verən əməliyyatdır;  
☒ Barter əməliyyatı dedikdə tərəflərdən birinin başqa tərəfin mülkiyyətinə bir əşyanın (malın) müqabilində digər əşyanın verilməsi başa düşülür.  
☐ Barter əməliyyatı dedikdə bir müəssisənin digər tərəfdən aldığı əşyanın (malın) müqabilində ona pul vəsaiti verilməsi başa düşülür.

- ☐ Barter əməliyyatı dedikdə tərəflərdən birinin başqa tərəfin mülkiyyətinə bir əşyanın (malın) müqabilində digər əşyanın verilməsi və ya pul vəsaitinin ödənilməsi başa düşülür.
- ☐ Doğru cavab yoxdur.

Sual: Barter əməliyyatları hansı sənəd əsasında həyata keçirilir: (Çəki: 1)

- ☐ Barter müqaviləsinə əsasən
- ☐ Nizamnaməyə əsasən;
- ☒ Sövdələşmə pasportuna əsasən;
- ☐ Gömrük yük bəyannaməsinə əsasən
- ☐ Doğru cavab yoxdur.

Sual: Barter müqaviləsi əsasında alınan mallar ( işlər, xidmətlər) üzərində mülkiyyət hüququ tərəflərə nə zaman keçir: (Çəki: 1)

- ☐ Barter müqaviləsi bağlandığı andan;
- ☐ Tərəflərdən biri tərəfindən öhdəliyin yerinə yetirildiyi andan;
- ☒ Tərəflərdən hər ikisi tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsindən sonar;
- ☐ Qanunvericilikdə belə hal nəzərdə tutulmayıb;;
- ☐ Doğru cavab yoxdur

### **BÖLMƏ: 11#02**

|                      |                                                                                      |
|----------------------|--------------------------------------------------------------------------------------|
| Ad                   | 11#02                                                                                |
| Suallardan           | 7                                                                                    |
| Maksimal faiz        | 7                                                                                    |
| Sualları qarışdırmaq |  |
| Suallar təqdim etmək | 1 %                                                                                  |

Sual: Barter müqaviləsinə əsasən məhsul (mal) yüklənib göndərildikdə uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 204-11 KT 204-10;
- ☐ DT 204-11 KT 204-10;
- ☐ DT 701-11 KT 204-11;
- ☐ DT 205-11 KT 205-10;
- ☒ DT 204-11 KT 204-10; DT 205-11 KT 205-10;

Sual: Barter müqaviləsinə əsasən qeyri-rezident hüquqi şəxsə (xarici malana) yüklənmiş göndərilmiş mala görə hesab təqdim edildikdə uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 241-00 KT 545-10;
- ☐ DT 204-11 KT 204-10;
- ☐ DT 701-11 KT 204-11;
- ☒ DT 211-11 KT 601-11;

☐ Doğru cavab yoxdur.

---

Sual: Barter müqaviləsinə əsasən qeyri-rezident hüquqi şəxsə (xarici malana) yüklənmiş göndərilmiş məhsulun uçot qiyməti ilə dəyəri satışın maya dəyərində silinir. Bu əməliyyata yazılış tərtib edin: (Çəki: 1)

- ☐ DT 241-00 KT 545-10;
  - ☐ DT 204-11 KT 204-10;
  - ☒ DT 701-11 KT 204-11;
  - ☐ DT 211-11 KT 601-11;
  - ☐ Doğru cavab yoxdur.
- 

Sual: Barter müqaviləsinə əsasən məhsulun satışı üzrə xərclər silinindikdə belə müxabirələşmə tərtib edilir: (Çəki: 1)

- ☐ DT 241-00 KT 545-10;
  - ☒ DT 801-00 KT 711-10;
  - ☐ DT 701-11 KT 204-11;
  - ☐ DT 211-11 KT 601-11;
  - ☐ Doğru cavab yoxdur.
- 

Sual: Barter müqaviləsinə əsasən daxil olmuş və anbra mədaxil edilmiş mal uçotda müqavilə qiyməti ilə əks etdirilir: (Çəki: 1)

- ☒ DT 205-31 KT 531-11;
  - ☐ DT 205-36 KT 205-31;
  - ☐ DT 205-31 KT 223-11;
  - ☐ DT 211-11 KT 601-11;
  - ☐ Doğru cavab yoxdur.
- 

Sual: Barter müqaviləsinə əsasən daxil olmuş və anbra mədaxil edilmiş mal faktiki maya dəyəri ilə uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 205-31 KT 531-11
  - ☒ DT 205-36 KT 205-31;
  - ☐ DT 205-31 KT 223-11;
  - ☐ DT 211-11 KT 601-11;
  - ☐ Doğru cavab yoxdur.
- 

Sual: Barter müqaviləsi iştirakçılarının öhdəlikləri qarşılıqlı surətdə nəzərə alınan zaman aşağıdakı yazılış tərtib edilir: (Çəki: 1)

- ☐ DT 205-31 KT 531-11;
  - ☐ DT 205-36 KT 205-31;
  - ☐ DT 205-31 KT 223-11;
  - ☒ DT 531-11 KT 211-11;
  - ☐ Doğru cavab yoxdur.
- 

**BÖLMƏ: 11#03**

Ad

11#03

---

|                      |                                                                                    |
|----------------------|------------------------------------------------------------------------------------|
| Suallardan           | 22                                                                                 |
| Maksimal faiz        | 22                                                                                 |
| Sualları qarışdırmaq |  |
| Suallar təqdim etmək | 1 %                                                                                |

Sual: Barter müqaviləsi üzrə ölkə müəssisəsinin ixrac üzrə iş və xidmətə çəkdiyi xərc uçotda belə əks etdirilir (Çəki: 1)

- ☐ DT 202-00 KT 201-00; 533-00; 522-00; 545-10;
- ☐ DT 203-00 KT 201-00; 533-00; 522-00; 545-10;
- ☐ DT 205-31 KT 223-11;
- ☐ DT 531-11 KT 211-11;
- ☒ DT 202-00 KT 201-00; 533-00; 522-00; 545-10; DT 203-00 KT 201-00; 533-00; 522-00; 545-10;

Sual: Barter müqaviləsi üzrə ölkə müəssisəsinin ixrac üzrə yerinə yetirdiyi işlərin qəbul aktı imzalanmış və sifarişçiyə təqdim edildikdə aşağıdakı yaılışla uçotda əks etdirilir (Çəki: 1)

- ☐ DT 202-00 KT 201-00;
- ☒ DT 211-00 KT 601-20;
- ☐ DT 205-31 KT 223-11;
- ☐ DT 531-11 KT 211-11;
- ☐ Duzgun cavab yoxdur

Sual: Ölkə müəssisəsinin ixrac üzrə yerinə yetirdiyi işlər üzrə çəkdiyi xərclər silinən zaman uçotda belə əks etdirilir (Çəki: 1)

- ☐ DT 202-00 KT 201-00;
- ☐ DT 211-00 KT 601-20;
- ☐ DT 205-31 KT 223-11;
- ☒ DT 701-20 KT 202-00;
- ☐ Doğru cavab yoxdur.

Sual: Barter müqaviləsinin iştirakçısı tərəfindən yerinə yetirilmiş işlər və göstərilmiş xidmətlər akta əsasən qəbul edilmiş və təqdim edilmiş hesabnamə müqavilə qiyməti ilə aksept edildikdə uçotda necə əks etdirilir: (Çəki: 1)

- ☒ DT 202-00 KT 531-00;
- ☐ DT 241-00 KT 531-00;
- ☐ DT 205-31 KT 223-11;
- ☐ DT 701-20 KT 202-00;
- ☐ Doğru cavab yoxdur.

Sual: Barter müqaviləsinin iştirakçısı tərəfindən yerinə yetirilmiş işlər və göstərilmiş xidmətlər üzrə ƏDV məbləği uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 202-00 KT 531-00;

- ☒ DT 241-00 KT 531-00;
  - ☐ DT 205-31 KT 223-11;
  - ☐ DT 701-20 KT 202-00
  - ☐ Doğru cavab yoxdur.
- 

Sual: Barter əməliyyatlarında hesablaşmalarda hansı bank iştirak edirmi: (Çəki: 1)

- ☐ Malalanın bankı iştirak edir;;
  - ☐ Malsatanın bankı iştirak edir;
  - ☐ Malsatanın və malalanın bankı iştirak edir;
  - ☒ Belə hesablaşmalarda ümumiyyətlə banklar iştirak etmir.
  - ☐ istənilən bank iştirak edir..
- 

Sual: Barter əməliyyatlarında mübadilə olunan malların qiymətləndirilməsi üçün hansı qiymətdən istifadə oluna bilər: (Çəki: 1)

- ☐ malsatanın bazarındakı oxşar malların sövdələşmə qiymətləri
  - ☐ Statistika əsasən oxşar malların orta illik qiyməti;
  - ☐ Xarici partnyorun ölkəsində oxşar malların topdansa satış qiyməti
  - ☐ malalanın bazarındakı oxşar malların sövdələşmə qiymətləri;
  - ☒ yuxarıda qeyd edilən.
- 

Sual: Barter əməliyyatlarında iddialar hansı formada təmin edilə bilər: (Çəki: 1)

- ☐ əlavə mal göndərilməklə
  - ☐ qarşı tərəfin göndərmənin azaldılması yolu ilə
  - ☐ Pul formasında ödənilməklə
  - ☒ A,B və C-də göstərilən
  - ☐ doğru cavab yoxdur
- 

Sual: Barter əməliyyatları zamanı tərəflər eyni zamanda çıxış edir: (Çəki: 1)

- ☐ alıcı kimi;
  - ☐ Satıcı kimi
  - ☒ Hər iki tərəf alıcı və satıcı kimi;
  - ☐ Malsatan alıcı və satıcı kimi
  - ☐ Malalan alıcı və satıcı kimi
- 

Sual: Barter əməliyyatları zamanı tərəflər bir-birinə hesab (hesab-faktura) təqdim edir: (Çəki: 1)

- ☒ Bəli;
  - ☐ Yalnız satıcı təqdim edir
  - ☐ Alıcı təqdim etmir
  - ☐ Yalnız alıcı təqdim edir
  - ☐ Düzgün cavab yoxdur
- 

Sual: Barter müqaviləsi üzrə ölkə müəssisəsinin ixrac üzrə iş və xidmətə çəkdiyi xərc hansı hesabda əks etdirilir: (Çəki: 1)

- ☐ 202-00
  - ☐ 203
  - ☐ 205-00
  - ☐ 204-00
  - ☒ A və B-də göstərilən.
- 

Sual: Barter müqaviləsinə əsasən xarici valyuta ilə məhsulun satışı üzrə xərclər hnsı hesabda uçota alınır (Çəki: 1)

- ☐ DT 701-10
  - ☒ 711-11
  - ☐ 711-10
  - ☐ 701-11
  - ☐ Doğru cavab yoxdur
- 

Sual: Barter müqaviləsinə əsasən xarici valyuta ilə məhsulun satışı üzrə xərclər silindikdə belə müxabirələşmə tərtib edilir: (Çəki: 1)

- ☐ DT 241-00 KT 545-10
  - ☒ DT 801-00 KT 711-11
  - ☐ DT 701-11 KT 204-11
  - ☐ DT 211-11 KT 601-11
  - ☐ Doğru cavab yoxdur
- 

Sual: Barter müqaviləsinə əsasən milli valyuta ilə məhsulun satışı üzrə xərclər hnsı hesabda uçota alınır: (Çəki: 1)

- ☐ 701-10
  - ☐ 711-11
  - ☒ 711-10
  - ☐ 701-11
  - ☐ Doğru cavab yoxdur
- 

Sual: Barter müqaviləsinə əsasən xaricdə göstərilmiş xidmətlər üzrə ƏDV hesablandıqda aşağıdakı yazılış tərtib edilir: (Çəki: 1)

- ☒ DT 601-20 KT 521-10;
  - ☐ DT 801-00 KT 711-11
  - ☐ DT 601-11 KT 521-11
  - ☐ DT 211-11 KT 601-11
  - ☐ Doğru cavab yoxdur
- 

Sual: Barter zamanı satılmış məhsulun maya dəyəri satışdan gəlirə silindikdə uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 611-11 KT 801-00
  - ☒ DT 611-11 KT 701-11
  - ☐ DT 801-00 KT 611-11
  - ☐ DT 701-20 KT 202-00
  - ☐ Düzgün cavab yoxdur
-

Sual: Barter müqaviləsinə əsasən xarici valyuta ilə məhsulun satışı üzrə xərclər silindikdə belə müxabirələşmə tərtib edilir: (Çəki: 1)

- ☐ DT 241-00 KT 545-10
  - ☒ DT 801-00 KT 711-11
  - ☐ DT 701-11 KT 204-11
  - ☐ DT 211-11 KT 601-11
  - ☐ Düzgün cavab yoxdur
- 

Sual: Barter müqaviləsinə əsasən xarici valyuta ilə məhsulun satışı üzrə xərclər hansı hesabın debetinə silinir: (Çəki: 1)

- ☐ DT 241-00
  - ☒ DT 801-00
  - ☐ DT 701-11
  - ☐ DT 211-11
  - ☐ Düzgün cavab yoxdur
- 

Sual: Barter müqaviləsinə əsasən xaricdə göstərilmiş xidmətlərdən olan gəlirlər bu hesabda uçota alınır: (Çəki: 1)

- ☒ 601-20
  - ☐ 801
  - ☐ 521-11
  - ☐ 211-11
  - ☐ Düzgün cavab yoxdur
- 

Sual: Barter zamanı satılmış məhsulun maya dəyəri satışdan gəlirə silindikdə aşağıdakı hesabın kreditində əks etdirilir: (Çəki: 1)

- ☐ 801-00
  - ☒ 701-11
  - ☐ 611-11
  - ☐ 202-00
  - ☐ Düzgün cavab yoxdur
- 

Sual: Barter əməliyyatları zamanı hansı tərəf alıcı kimi çıxış edir: (Çəki: 1)

- ☐ Yalnız malı alan
  - ☐ Yalnız malı satan
  - ☒ Hər iki tərəf
  - ☐ Hec biri
  - ☐ Düzgün cavab yoxdur
- 

Sual: Barter əməliyyatları zamanı hansı tərəf satıcı kimi çıxış edir (Çəki: 1)

- ☐ Yalnız malı alan
- ☐ Yalnız malı satan
- ☒ Hər iki tərəf
- ☐ Heç biri

☐ Düzgün cavab yoxdur

### **BÖLMƏ: 12#01**

|                      |                                                                                    |
|----------------------|------------------------------------------------------------------------------------|
| Ad                   | 12#01                                                                              |
| Suallardan           | 3                                                                                  |
| Maksimal faiz        | 3                                                                                  |
| Sualları qarışdırmaq |  |
| Suallar təqdim etmək | 1 %                                                                                |

Sual: Podratc təşkilat tərəfindən xaricdə həyata keçirilən tikinti-quraşdırma işlərinə çəkilən xərclər hansı hesabda uçota alınır: (Çəki: 1)

- ☐ 201-10;
- ☐ 202-10;
- ☒ 203-10;
- ☐ 204-10;
- ☐ 205-10.

Sual: Tikinti-quraşdırma işlərinə çəkilən xərclər uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 204-17 KT 203-10;
- ☐ DT 215-10 KT 601-31;
- ☒ DT 203-10 KT 201-00; 533-00; 522-00; 112-00, 531-11 vəs.
- ☐ DT 223-11 KT 215-10;
- ☐ Doğru cavab yoxdur.

Sual: Obyektin tikintisi başa çatdıqdan sonra və təhvil-qəbul aktı tərtib edildikdən sonra faktiki çəkilmiş xərclərin silinməsi uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☒ DT 204-17 KT 203-10;
- ☐ DT 215-10 KT 601-31;
- ☐ DT 203-10 KT 201-00
- ☐ DT 223-11 KT 215-10;
- ☐ Doğru cavab yoxdur.

### **BÖLMƏ: 12#02**

|                      |                                                                                      |
|----------------------|--------------------------------------------------------------------------------------|
| Ad                   | 12#02                                                                                |
| Suallardan           | 5                                                                                    |
| Maksimal faiz        | 5                                                                                    |
| Sualları qarışdırmaq |  |
| Suallar təqdim etmək | 1 %                                                                                  |

Sual: Təhvil-qəbul aktına əsasən təhvil verilmiş obyektə görə xarici sifarişçiyə hesab təqdim edildikdə belə yazılış rəsmiyyətə salınır: (Çəki: 1)

- ☐ DT 204-17 KT 203-10;
- ☐ DT 215-10 KT 601-31;
- ☒ DT 205-10 KT 601-31;
- ☐ DT 223-11 KT 215-10;
- ☐ Doğru cavab yoxdur.

Sual: Obyektin tikintisi üzrə faktiki çəkilmiş xərclər satışın maya dəyərində silindikdə uçotda belə yazılışla rəsmiyyətə salınır: (Çəki: 1)

- ☐ DT 204-17 KT 203-10;
- ☐ DT 215-10 KT 601-31;
- ☐ DT 205-10 KT 601-31;
- ☒ DT 701-31 KT 204-17;
- ☐ Doğru cavab yoxdur.

Sual: Satışın maya dəyəri satışdan gəlirə silindikdə hansı müxabirələşmə tərtib edilir : (Çəki: 1)

- ☐ DT 204-17 KT 203-10;
- ☒ DT 601-31 KT 701-31;
- ☐ DT 205-10 KT 601-31;
- ☐ DT 701-31 KT 204-17
- ☐ Doğru cavab yoxdur.

Sual: Xarici təşkilat tərəfindən yerinə yetirilmiş tikinti quraşdırma işlərinin dəyəri valyuta hesabına daxil olduqda belə müxabirələşmə tərtib edilir : (Çəki: 1)

- ☐ DT 223-12 KT 215-10;
- ☐ DT 601-31 KT 701-31;
- ☐ DT 205-10 KT 601-31;
- ☐ DT 223-11 KT 215-10;
- ☒ DT 223-12 KT 215-10; vəDT 223-11 KT 215-10;

Sual: Obyektin tam kontrakt dəyəri məbləğində sifarişçiyə təhvil verilməsi və ona hesab təqdim olunan zaman aşağıdakı müxabirələşmə tərtib edilir : (Çəki: 1)

- ☐ DT 223-12 KT 215-10;
- ☐ DT 601-31 KT 701-31;
- ☒ DT 215-11 KT 601-32;
- ☐ DT 223-11 KT 215-10;
- ☐ Duzgun cavab yoxdur

### **BÖLMƏ: 12#03**

|                      |                                                                                      |
|----------------------|--------------------------------------------------------------------------------------|
| Ad                   | 12#03                                                                                |
| Suallardan           | 28                                                                                   |
| Maksimal faiz        | 28                                                                                   |
| Sualları qarışdırmaq |  |

---

Suallar təqdim etmək1 %

---

Sual: Xarici sifarişçi üçün ölkə daxilində yerinə yetirilmiş TQİ-nin dəyəri podratçının bankdakı valyuta hesabına daxil olduqda uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☒ DT 223-10 KT 215-11;
  - ☐ DT 601-31 KT 701-31;
  - ☐ DT 215-11 KT 601-32;
  - ☐ DT 223-11 KT 215-10;
  - ☐ Duzgun cavab yoxdur
- 

Sual: Xarici sifarişçi üçün ölkə daxilində yerinə yetirilmiş TQİ-nin dəyəri podratçının bankdakı valyuta hesabına daxil olan zaman yaranan müsbət məzənnə fərqi uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 223-10 KT 215-11
  - ☒ DT 215-11 KT 611-80;
  - ☐ DT 215-11 KT 601-32;
  - ☐ DT 223-11 KT 215-10;
  - ☐ Duzgun cavab yoxdur
- 

Sual: Xarici podratçı təşkilat tərəfindən AR ərazisində sifarişçi üçün yerinə yetirdiyi TQİ üçün kontrakt dəyəri üzrə hesab təqdim etdikdə uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 223-10 KT 215-11;
  - ☐ DT 215-11 KT 611-80;
  - ☐ DT 215-11 KT 601-32;
  - ☒ DT 113-2 KT 531-11;
  - ☐ Duzgun cavab yoxdur
- 

Sual: Xarici podratçı təşkilat tərəfindən AR ərazisində sifarişçi üçün yerinə yetirdiyi TQİ istimara qəbul edildikdə uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☒ DT 111-2 KT 113-2;
  - ☐ DT 215-11 KT 611-80;
  - ☐ DT 215-11 KT 601-32;
  - ☐ DT 113-2 KT 531-11
  - ☐ Duzgun cavab yoxdur
- 

Sual: Xarici təşkilat üçün xaricdə yerinə yetirilmiş tikinti quraşdırma işlərinin dəyəri xarici ölkədə olan valyuta hesabına daxil olduqda belə müxabirələşmə tərtib edilir : (Çəki: 1)

- ☒ DT 223-12 KT 215-10;
  - ☐ DT 601-31 KT 701-31
  - ☐ DT 205-10 KT 601-31
  - ☐ DT 223-11 KT 215-10
  - ☐ düzgün variant yoxdur
-

Sual: Xaricdə yerinə yetirilmiş tikinti quraşdırma işləri üzrə sifarişçiyə təqdim edilmiş hesabnamə üzrə podratçı üçün müsbət məzənnə fərqi uçotda belə əks etdirilir: (Çəki:

1)

- ☐ DT 223-12 KT 215-10;
  - ☐ DT 601-31 KT 701-31;
  - ☒ DT 215-10 KT 611-80
  - ☐ DT 223-11 KT 215-10
  - ☐ düzgün variant yoxdur
- 

Sual: Xaricdə yerinə yetirilmiş tikinti quraşdırma işləri üzrə sifarişçiyə təqdim edilmiş hesabnamə üzrə podratçı üçün mənfi məzənnə fərqi uçotda belə əks etdirilir: (Çəki:

1)

- ☐ DT 223-12 KT 215-10;
  - ☒ DT 731-80 KT 215-10;
  - ☐ DT 215-10 KT 611-80;
  - ☐ DT 223-11 KT 215-10;
  - ☐ düzgün variant yoxdur
- 

Sual: Ölkə daxilində yerinə yetirilmiş obyektin tam kontrakt dəyəri məbləğində sifarişçiyə təhvil verilməsi zamanı hesablanmış ƏDV məbləği üçün aşağıdakı müxabirələşmə tərtib edilir : (Çəki: 1)

- ☐ DT 223-12 KT 601-10;
  - ☐ DT 601-31 KT 521-20;
  - ☒ DT 601-32 KT521-18
  - ☐ DT 521-18 KT 223-10;
  - ☐ A və D-də göstərilən.
- 

Sual: Xarici sifarişçi üçün ölkə daxilində yerinə yetirilmiş TQİ-nin dəyəri podratçının xarici valyuta ilə bankdakı hesabına daxil olduqda uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☒ DT 223-11 KT 215-11
  - ☐ DT 601-31 KT 701-31
  - ☐ DT 215-11 KT 601-32;
  - ☐ DT 223-10 KT 215-10;
  - ☐ A və D-də göstərilən
- 

Sual: Xarici podratçı təşkilat tərəfindən AR ərazisində sifarişçi üçün yerinə yetirdiyi TQİ üçün kontrakt dəyəri üzrə hesabnaməyə daxil edilən ƏDV məbləği uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 223-10 KT 215-11
  - ☐ DT 215-11 KT 611-80;
  - ☐ DT 215-11 KT 601-32;
  - ☒ DT 241--14 KT 531-11;
  - ☐ A və D-də göstərilən
-

Sual: AR ərazisində sifarişçi üçün yerinə yetirdiyi TQİ üçün xarici podratçı təşkilatın hesabı ölkə daxilindəki xarici valyuta hesabından ödənildikdə uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 223-10 KT 215-11;
  - ☐ DT 215-11 KT 611-80
  - ☒ DT 531-11 KT 223-11;
  - ☐ DT 531-12 KT 223-12
  - ☐ doğru cavab yoxdur
- 

Sual: AR ərazisində sifarişçi üçün yerinə yetirdiyi TQİ üçün xarici podratçı təşkilatın hesabı xaricdəki xarici valyuta hesabından ödənildikdə uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ DT 223-10 KT 215-11
  - ☐ DT 215-11 KT 611-80;
  - ☐ DT 531-11 KT 223-11;
  - ☒ DT 531-11 KT223-12
  - ☐ doğru cavab yoxdur
- 

Sual: Ölkə müəssisəsinin xaricdə göstərdiyi xidmətlər üzrə xərclər uçotda əks etdirilir: (Çəki: 1)

- ☒ DT 203-30 KT 533-00, 522-00, 112-00, 535-21, 545-11 və s.
  - ☐ DT 203-20 KT KT 533-00, 522-00, 112-00, 535-21 və s
  - ☐ DT 211-15 KT 601-11;
  - ☐ DT 223-11 KT211-15
  - ☐ doğru cavab yoxdur
- 

Sual: Ölkə müəssisəsinin xaricdə göstərdiyi xidmətlərin dəyərinin ödənilməsi üzrə xarici təşkilata təqdim etdiyi hesabnamə uçotda əks etdirilir: (Çəki: 1)

- ☐ DT 203-30 KT 533-00
  - ☐ DT 203-20 KT 112-00, 535-21 və s;
  - ☒ DT 211-15 KT 601-21;
  - ☐ DT 223-11 KT 211-15
  - ☐ doğru cavab yoxdur
- 

Sual: Ölkə müəssisəsinin xaricdə göstərdiyi xidmətlər üzrə xərclər silinən zaman uçotda əks etdirilir: (Çəki: 1)

- ☒ DT 204-17 KT 203-00
  - ☐ DT 204-17 KT 203-32;
  - ☐ DT 211-15 KT 601-21
  - ☐ DT 223-12 KT 211-15
  - ☐ DT 701-21 KT 204-17
- 

Sual: Ölkə müəssisəsinin xaricdə göstərdiyi xidmətlər üzrə xərclər satışın maya dəyərinə silinən zaman uçotda əks etdirilir: (Çəki: 1)

- ☐ DT 203-30 KT 533-00
- ☐ DT 204-17 KT 203-00;

- ☐ DT 211-15 KT 601-21;
  - ☐ DT 223-11 KT 211-15
  - ☒ DT 701-21 KT 204-17
- 

Sual: Ölkə müəssisəsinin xaricdə göstərdiyi xidmətlərin maya dəyəri maliyyə nəticələrinə silinən zaman uçotda əks etdirilir: (Çəki: 1)

- ☐ DT 203-30 KT 533-00
  - ☐ DT 204-17 KT 203-00;
  - ☒ DT 801-00 KT 701-21;
  - ☐ DT 223-11 KT 211-15
  - ☐ DT 701-21 KT 204-17
- 

Sual: Xarici təşkilat tərəfindən ölkə ərazisində göstərdiyi xidmətlər üzrə hesabı aksept edilən zaman uçotda əks etdirilir: (Çəki: 1)

- ☒ DT 202-00, 203-00, 204-00 və s. KT 531-11
  - ☐ DT 241-00 KT 531-11;
  - ☐ DT 531-11 KT 223--12;
  - ☐ DT 521-21 KT 241-00
  - ☐ DT 202-00 KT 241-00
- 

Sual: Xarici təşkilat tərəfindən ölkə ərazisində göstərdiyi xidmətlər üzrə hesablanmış ƏDV uçota alınır: (Çəki: 1)

- ☐ DT 202-00, 203-00, 204-00 və s. KT 531-11
  - ☒ DT 241-00 KT 531-11;
  - ☐ DT 531-11 KT 223--12;
  - ☐ DT 521-21 KT 241-00
  - ☐ DT 202-00 KT 241-00
- 

Sual: Xarici təşkilat tərəfindən ölkə ərazisində göstərdiyi xidmətlərin dəyəri ödənildikdə belə uçota alınır: (Çəki: 1)

- ☐ DT 202-00, 203-00, 204-00 və s. KT 531-11
  - ☐ DT 241-00 KT 531-11
  - ☒ DT 531-11 KT 223--12;
  - ☐ DT 521-21 KT 241-00
  - ☐ DT 202-00 KT 241-00
- 

Sual: Xarici təşkilat tərəfindən ölkə ərazisində göstərdiyi xidmətlərin dəyəri xaricdəki xarici valyuta hesabından ödənildikdə belə uçota alınır: (Çəki: 1)

- ☐ DT 202-00, 203-00, 204-00 və s. KT 531-11
  - ☐ DT 241-00 KT 531-11;
  - ☒ DT 531-11 KT 223--12;
  - ☐ DT 521-21 KT 241-00
  - ☐ DT 202-00 KT 241-00
-

Sual: Xarici təşkilat tərəfindən ölkə ərazisində göstərdiyi xidmətlərin dəyəri ölkə daxilindəki xarici valyuta hesabından ödənildikdə belə uçota alınır: (Çəki: 1)

- ☐ DT 202-00, 203-00, 204-00 və s. KT 531-11
  - ☒ DT 531-11 KT 223--11;
  - ☐ DT 241-00 KT 531-11;
  - ☐ DT 521-21 KT 241-00
  - ☐ DT 202-00 KT 241-00
- 

Sual: Xarici təşkilat üçün xaricdə yerinə yetirilmiş tikinti quraşdırma işlərinin dəyəri üzrə qısamüddətli debitor borcu hansı hesabında uçota alınır : (Çəki: 1)

- ☒ 215-10
  - ☐ 701-31
  - ☐ 601-31
  - ☐ 223-11
  - ☐ 202-00
- 

Sual: Xaricdə yerinə yetirilmiş tikinti quraşdırma işləri üzrə sifarişçiyə təqdim edilmiş hesabnamə üzrə podratçı üçün mənfi məzənnə fərqi bu hesabda uçota alınır: (Çəki: 1)

- ☐ 223-12
  - ☒ 731-80
  - ☐ 611-80
  - ☐ 243-10
  - ☐ doğru cavab yoxdur
- 

Sual: Ölkə daxilində yerinə yetirilmiş obyektin tam kontrakt dəyəri məbləğində sifarişçiyə təhvil verilməsi zamanı hesablanmış ƏDV məbləği hansı hesabın debetində əks etdirilir : (Çəki: 1)

- ☐ DT 223-12
  - ☐ DT 603-00
  - ☒ DT 601-32
  - ☐ DT 521-18
  - ☐ Düzgün cavab yoxdur
- 

Sual: Xarici sifarişçi üçün ölkə daxilində yerinə yetirilmiş TQİ-nin dəyəri podratçının xarici valyuta ilə bankdakı hesabına daxil olduqda hansı hesab debetləşdirilir: (Çəki: 1)

- ☒ 223-11
  - ☐ 601-31
  - ☐ 215-10
  - ☐ 217-10
  - ☐ 214-20
- 

Sual: Ölkə müəssisəsinin xaricdə göstərdiyi xidmətlər üzrə xərclər hansı hesabda əks etdirilir: (Çəki: 1)

- ☒ 203-30

- ☐ 203-20;
  - ☐ 211-15
  - ☐ 223-11
  - ☐ Düzgün cavab yoxdur
- 

Sual: Ölkə müəssisəsinin xaricdə göstərdiyi xidmətlərin dəyəri üzrə debitor borcu xarici uçotda əks etdirilir: (Çəki: 1)

- ☐ DT 203-30 KT 533-00
  - ☐ DT 203-20 KT 112-00, 535-21 və s;
  - ☒ DT 211-15 KT 601-21;
  - ☐ DT 223-11 KT 211-15
  - ☐ Düzgün cavab yoxdur
- 

